



Ramazan ayı başlayır

Azərbaycanda Ramazan ayı başlayır. Unikal.org xəbər verir ki, bu il ölkə ərazisinin üfzündə Ay hilalının görünməsinə uyğun olaraq Ramazan ayının 1-i miladi təqvimlə aprelin 25-nə təsadüf edib. Ramazan ayının builki təqviminə görə Əhya gecələri (Qədr gecəsi) 12 may, 14 may, 16 may və 20 may tarixlərinə təsadüf edir. Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfqi...

Səh. 10

UNIKAL


№12 (2007) 25 aprel 2020-ci il

Qiyməti 40 qəpik

Qurucusu: Asəf Rzayev

www.unikal.org

unikal-1@mail.ru



Elmar Məmmədیارovdan narazılıq artıb

Son günlər Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədیارov ciddi tənqidlərin hədəfinə çevrilib. İctimaiyyətdə fəaliyyəti bir-mənalı qəbul edilməyən nazirə qarşı irad səsləndirənlər arasında millət vəkilləri, siyasi partiya nümayəndələri, ictimai-siyasi fəallar var. Xatırladaq ki, bir neçə gün öncə Rusiyanın Xarici İşlər naziri Azərbaycanın işğal olunmuş rayonlarının azad olunacağına və Dağlıq Qarabağ probleminin də danışıqlar yolu ilə həllinə zahirən ümid yaradan açıqlama verdi. Ardınca Ermənistan xarici işlər naziri onun açıqlamasına cavab verərək Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini bildirdi, indiyə qədər aparılmış danışıqlar prosesi və münacişənin mərhələli həlli ilə bağlı təklifləri rədd və inkar etdi. Baş verən bu prosedən sonra Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədیارov səriştəsizlikdə, qarşı tərəfə layiqli diplomatik cavab verə bilməməkdə suçlandı.

Səh. 13



Səh. 3

Azərbaycanda karantin qaydaları aprelin 27-dən yumşaldılır

“Biz iqtidarı heç zaman düşmən hesab etməmişik”



Ədalət Partiyasının sədr müavini, politoloq Mütəlim Rəhimli “Unikal” qəzetinə müsahibə verib. M. Rəhimli ilə Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlar, Azərbaycanın xarici siyasətinin yönləndirilməsi, daxili siyasi proseslərin gedişatı və digər mövzular barədə fikirlərini bölüşüb.

Səh. 4

Məleykə Abbaszadə tənqid hədəfində



Koronavirus pandemiyası öz təsirini ali məktəblərə qəbul imtahanlarında da göstərəcək. Bu dəfə koronavirus təkə imtahanların keçirilmə tarixinə deyil, imtahan suallarına da təsir edəcək. Belə ki, builki ali məktəblərə qəbul imtahanlarında biologiya fənninin daxil olduğu qruplarda koronavirusla bağlı suallar da salınacaq.

Səh. 12

Vahid Əhmədov: “Yeganə yolumuz müharibədir”



“Hər dəfə deyirik ki, Azərbaycanda 30 mindən çox erməni yaşayır. Niyə onlar səslərini qaldırmırlar ki, Azərbaycanın torpaqları ermənilər tərəfindən işğal olunub”. “Unikal” xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin iclasında deyib. Deputat bildirib ki, işğal olunmuş torpaqlarımızın geri qaytarılmasının yeganə...

Səh. 5

Prezident bu şəxslərə pul ayırdı



Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leningrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leningrad şəhərinin mühasirəsi iştirakçılarına 750 (yeddi yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım verilecək.

Unikal.org xəbər verir ki, sərəncama əsasən, 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 (min beş yüz) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leningrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leningrad şəhərinin mühasirəsi iştirakçılarına 750 (yeddi yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım verilecək.

Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,9 milyon (beş milyon doqquz yüz min) manat ayrılıb.

Daha 44 nəfər koronavirusa yoluxdu, 65 xəstə sağaldı

Azərbaycan Respublikasında 44 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 65 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertenziya, aterosklerotik kardio skleroz, ürəyin işemik xəstəliyi olan 1935-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrdə ölkəmizdə 1592 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1013 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib, 558 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 114.410 test aparılıb.



Baş redaktor:
Zaur Əhməd

"Turanbank" ASC Binəqədi filialı.
h/h AZ74TURA41040011963500110944
M/h AZ26NAB0135010000000027944

Kod: 50462

Şəhadətnamə № 3150

Ünvan: 8 mk-r. Ə.Naxçıvani 5"

Tel./Fax:(012) 561-65-53

Qəzet redaksiyanın kompüter mərkəzində
yığılıb, sahifələnmis və
"Futbol+" servis mətbəəsində çap olunmuşdur

Sifariş: 252.

Tiraj:2500

Diplomların tanınmasına görə dövlət rüsumu ləğv edildi

Milli Məclisin plenar iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilib.

Təklif edilən dəyişikliyə əsasən, qanunun 32-ci maddəsi ləğv edilir. Belə ki, xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə tutulan 15 manat dövlət rüsumu ləğv edilir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

İlham Əliyevin təşəbbüsü ilə liderlərin sammiti keçiriləcək

Qoşulmama Hərəkatına üzv ölkələrin liderlərinin "Yeni koronavirus pandemiyasına (COVID-19) qarşı mübarizədə birlik" adı altında video-konfrans formatında sammiti keçiriləcək.

Bu barədə Misirin Azərbaycandakı səfiri Ab-

del İbrahim məlumat verib.

Onun sözlərinə görə, sammit Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə may ayının 4-də baş tutacaq. Səfir, həmçinin qeyd edib ki, sammitdə Misir Ərəb Respublikasının Prezidenti Abdel Fəttah əl-Sisi də iştirak edəcək.

Prezident STM-in büdcəsini artırdı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Sosial Tədqiqatlar Mərkəzinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Unikal.org xəbər verir ki, sənədə əsasən, So-

sial Tədqiqatlar Mərkəzinin ilkin nizamnamə fondu 100 000 (bir yüz min) manatdan 1 280 338 (bir milyon iki yüz səksən min üç yüz otuz səkkiz) min manata qaldırılıb. Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri deputat Zahid Orucdur.

Bəzi dövlət rüsumları azaldıldı

Azərbaycanda və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri azaldıldı.

"Unikal" xəbər verir ki, Milli Məclisin plenar iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən, ümumvətəndaş pasportunun verilməsi üçün dövlət rüsumu 55 dollardan 25 dollara endirilir. Qayıdış şəhadətnaməsi-



nin verilməsinə görə isə 10 dollar rüsum müəyyən edilir.

Qanunun hazırkı variantına

əsasən, bunun üçün 40 dollar ödəmək lazımdır. Vətəndaşlığın bərpə edilməsi üçün vəsatət rəsmiləşdirilməsinə görə rüsumun 150 dollardan 60 dollara endirilməsi təklif olunub.

Nikahın qeydə alınması üçün rüsumun 40 dollardan 10 dollara, adın, soyadın, ata adının dəyişdirilməsi üçün dövlət rüsumunun dərəcələrinin 50 dollardan 20 dollara salınması göstərilir.

Dəyişiklik səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Sərhədləri açmaq olmaz - ÜST

"Bu gün bir çox ölkələr koronavirusa görə bağladıkları sərhədlərini açmala bağlı bizimlə müzakirələr aparırlar".

Unikal.org xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi online briinqdə deyib.

O qeyd edib ki, bu məsələdə əsas hədəf ölkələrin bir-birinə güvənməsidir: "Misal olaraq,



bir ölkə virusla ciddi mübarizə tədbirlərinin aparıldığını əsas götürür, ancaq qonşu ölkələrdə vəziyyət elə də yaxşı deyil. Ona görə də hələ sərhədlərin açılması məsləhət deyil. Gərək hər iki ölkədə vəziyyət stabil olsun".

H.Harmancı qeyd edib ki, sərhədlər mütləq açılacaq: "Bunun üçün də bütün ölkələrin ciddi əməkdaşlıq çərçivəsində bu məsələni müzakirə etmələri lazımdır".

SMS-li icazəylə bağlı yenilik - Müddət artırıldı

27 aprel 2020-ci il saat 00:00-dan etibarən yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərildikən gələn icazələrin müddəti 2 saatdan 3 saatadək artırılır.

"Unikal" xəbər verir ki, qeyd edilən tarixdən etibarən bəzi fəaliyyət sahələrinə dair məhdudiyetlər aradan qaldırıldığından 8103 nömrəsinə icazə almaq üçün aşağıdakı hallarda müraciət olunacaq:

1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);

2 rəqəmi - hazırda fəaliyyətinə icazə verilən sahələr üzrə xidmətlərdən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir);

3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün.



Palata sədri Milli Məclisə hesabat verəcək

Azərbaycan Respublikası Hesablama Palatasının 2019-cu ildə fəaliyyəti barədə hesabatı Milli Məclisə daxil olub.

Hesabat parlamentin mayın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Hesabatı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edəcək.

BMT və İSESKO İlham Əliyevə təşəkkür edib

Aprelin 23-də beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri və tanınmış ekspertlərin iştirakı ilə "Bakı Prosesi" beynəlxalq işçi qrupunun virtual görüşü keçirilib.

Mədəniyyət Nazirliyindən "Unikal"a verilən məlumata görə, virtual görüş Azərbaycanın Mədəniyyət naziri, BMT baş katibinin ali nümayəndəsi, İSESKO-nun baş direktoru, UNESCO və digər qurumların nümayəndələrinin iştirakı nazirliyin "Facebook" səhifəsi üzərindən canlı yayımlanıb. Virtual görüş COVID-19 pandemiyası ilə əlaqədar hazırkı böhranın insanlar və mədəniyyətlər arasındakı münasibətlərə təsirlərini müzakirə etmək, bu şəraitdə effektiv dövlətlərarası və mədəniyyətlərarası əməkdaşlıqla bağlı fikir mübadiləsi aparmaq məqsədilə keçirilib.

Görüşü açan Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəlilənən mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi" təşəbbüsü ötən müddətdə qlobal mahiyyət qazanıb. 2011-ci ildən etibarən (iki ildə bir olmaqla) "Bakı Prosesi" çərçivəsində beş dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumu, altı dəfə Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. Azərbaycan paytaxtı 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edib.

Nazir bildirib ki, BMT tərəfindən "Bakı Prosesi" və Dünya Mədəniyyətlərarası Dia-



loq Forumu mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində əsas qlobal platforma elan edilib.

Ə.Qarayev çıxışında həmçinin Azərbaycanda COVID-19 virusu ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, mədəniyyət və yaradıcılığın dəstəklənməsi üçün də 20-dən çox layihənin həyata keçirildiyini diqqətə çatdırıb.

Görüşdə BMT baş katibinin ali nümayəndəsi Migel Moratinos Azərbaycan dövlətinə və şəxsen Prezident İlham Əliyevə belə bir qlobal təşəbbüsə görə öz təşəkkürünü bildirib. Qeyd edib ki, pandemiyanın yaratdığı vəziyyətə görə bütün əvvəlki planları həyata keçirmək mümkün olmasa da, bu humanitar

böhranın qarşısını almaq üçün həmrəylik nümayiş etdirməliyik.

İSESKO-nun baş direktoru Salim Al Malik İSESKO-Azərbaycan əlaqələrinin inkişafına göstərilən dəstəyə görə ölkəmizin rəhbərliyinə təşəkkürünü ifa edib. Qurumun rəhbəri İSESKO tərəfindən COVID-19 virusu ilə mübarizə üçün bir sıra layihə və müsabiqələrin elan edildiyini, xüsusilə rəqəmsal inkişafı bağlı mühüm addımların atıldığını diqqətə çatdırıb.

UNESCO-nun nümayəndəsi Ann Belinda Preis təşkilatın "Bakı Prosesi"ne sadiqliyini ifadə edərək qurum tərəfindən "ResiliArt"

(dözümlü incəsənət) beynəlxalq çağırışının elan edildiyini, UNESCO-ya üzv dövlətlərin Mədəniyyət nazirlərinin onlayn görüşünün keçirildiyini vurğulayıb.

Panelin digər iştirakçıları tərəfindən mövcud vəziyyətlə əlaqədar maraqlı təkliflər irəlilənən, fikir mübadiləsi aparılıb. Çıxışlarda ölkələr arasında keçmişdə qurulmuş mədəni əlaqələrin daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb.

Sonda virtual görüşün müzakirəsinin xüsusi hesabata hazırlanması və gələcək əməkdaşlıqla bağlı yeni yol xəritəsinin təqdim edilməsi qərara alınıb. Görüşün nəticələri barədə ətraflı hesabat yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.



Milli Məclisdən Türkiyə parlamentinə yubiley təbriki

Dünya Milli Məclisin adından Türkiyə Böyük Millət Məclisinin yarıldığının 100 illiyi ilə əlaqədar təbrik ünvanlanıb.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova deyib.

Spiker qeyd edib ki, TBMM-in sədri Mustafa Şentopla telefon əlaqəsi saxlayıb və Milli Məclis adında təbriki ni çatdırıb.

Poçt şöbələrinin iş vaxtı uzadıldı

Naqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərpoçt" MMC-nin poçt şöbələrinin (kənd poçt şöbələri istisna olmaqla) gündəlik iş vaxtı 1 saat uzadılıb.

Unikal.org xəbər verir ki, məqsəd Azərbaycan hökuməti tərəfindən tətbiq edilən xüsusi karantin rejimi müddətində əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi, eləcə də işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı vətəndaşlara birdəfəlik ödəmənin verilməsi prosesində operativliyin təmin olunmasıdır.

Artıq Bakıda və regionlarda yerləşən poçt şöbələri bazar günləri də daxil olmaqla hər gün saat 09:00-dan 18:00-dək vətəndaşlara xidmət göstərəcək.

Paytaxtla yanaşı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşdakı "Şəbəkə" xidmət mərkəzləri də eyni iş rejimində çalışacaq.

Kənd poçt şöbələri isə əvvəlki iş rejiminə uyğun olaraq saat 09:00-dan 17:00-dək işləyəcək.

Deputat uşaqpulunun bərpa edilməsini istəyir



Milli Məclisdə uşaqpulunun bərpası yenidən gündəmə gətirilib.

"Unikal" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli çıxışında təklif edib ki, uşaqpulu bərpa edilsin.

"Əgər biz uşaqpulunu bərpa edə bilsək, yardıma ehtiyacı olan insanların çoxunun problemini həll etmiş olarıq", - o deyib.

Ə.Məsimli həmçinin adına kiçik torpaq sahəsi olan şəxslərə də 190 manatlıq birdəfəlik yardımın verilməsini istəyib.

Deputat bundan əlavə, Azərbaycanda əlillərə verilən müavinətlərin artırılmasını vacib sayıb.

Amid

Azərbaycanda karantin qaydaları aprelin 27-dən yumşaldılır

Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə karantin rejiminin yumşaldılması ilə bağlı məlumat yayıb.

"Unikal"a daxil olan məlumatda bildirilir ki, 2019-cü ilin dekabr ayından yayılan yeni növ koronavirus (COVID-19) xəstəliyi 2020-ci ilin mart ayından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunmuşdur. COVID-19 ilə mübarizə sahəsində hazırda əksər dövlətlərdə karantin rejimi tətbiq olunsa da, mövcud məhdudiyətlər sanitariya-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2020-ci il 144 sayılı qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin müddəti uzadılmışdır. COVID-19 virusu ilə bağlı hazırkı sanitariya-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilmiş və 27 aprel 2020-ci il tarixindən məhdudiyətlərin bir qisminin yumşaldılmasına qərar verilmişdir.

Beləliklə, ölkə üzrə 27 aprel 2020-ci il saat 00:00-dan etibarən:

"ASAN Xidmət" Mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır.

Aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bərpa olunur:

fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)

- kitab satışı
- qəzet satışı
- dəftərxana mallarının satışı
- çap və sürətçixarma fəaliyyəti
- fotoatəlye/fotostudiyalar
- fərdi mənzillərdə təmizlik xidmətləri
- derzi xidmətləri
- kosmetika və ətriyyat satışı
- geyim satışı
- ayaqqabı və dəri məmulatlarının satışı
- qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti
- mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri
- kompüter avadanlıqlarının satışı və təmiri



- elektronika və məişət texnikasının satışı
- mebel satışı
- avtomobil satışı
- kimyəvi məhsulların satışı
- gül və bitki məhsullarının satışı
- kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı
- gübrə və aqrokimyəvi məhsulların satışı
- Ticarət Mərkəzləri və "Mall"ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyət qüvvədə qalır.

Məhdudiyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az" portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.

Pandemiya dövründə ölkə ərazisində müvafiq strukturların və xidmət sahələrinin fəaliyyəti zəruri sosial davranış və sanitariya-epidemioloji qaydalara uyğun həyata keçirilməlidir. Qeyd olunan qaydalar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanaraq ictimaiyyətə təqdim ediləcək.

Bununla yanaşı, 27 aprel 2020-ci il saat 00:00-dan etibarən yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilməklə icazələrin müddəti 2 saatdan 3 saatadək artırılır. Qeyd edilən tarixdən etibarən bəzi fəaliyyət sahələrinə dair məhdudiyətlər aradan qaldırıldığından 8103 nömrəsinə

icazə almaq üçün aşağıdakı hallarda müraciət olunacaqdır:

1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla gətməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);

2 rəqəmi - hazırda fəaliyyətinə icazə verilən sahələr üzrə xidmətlərdən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir);

3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün

Elan olunduğu kimi, COVID-19 virusu zəminində ölkədəki sanitariya-epidemioloji vəziyyət mütəmadi təhlil edilərək mövcud vəziyyətə uyğun qaydalar tətbiq olunur. Bu səbəbdən COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləndirilməsi mümkündür.

COVID-19 virusuna qarşı bütün tədbirlər əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi naminə həyata keçirilir. Ötən müddət ərzində ölkə ərazisində virusun geniş yayılmasının qarşısını məhz dövlət-vətəndaş həmrəyliyinin nəticəsində almaq mümkün olmuşdur. Bu baxımdan, hər bir şəxsi sosial məsuliyyətdən irəlilənən gələcək dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək olmağa, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırırıq.

COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat təzi kimi tövsiyə edilir.

Ədalət Partiyasının sədr müavini, politoloq Mütəllim Rəhimli "Unikal" qəzetinə müsahibə verib. M.Rəhimli ilə Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlar, Azərbaycanın xarici siyasətinin yönəldirilməsi, daxili siyasi proseslərin gedişatı və digər mövzular barədə fikirlərini bölüşüb.

-Mütəllim bəy, bu günlərdə Rusiyanın Xarici İşlər naziri Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həllinə zahirən ümid yaradan açıqlama verdi. Bu açıqlamanın arxasında hansı plan dayana bilərmi?

- Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ açıqlaması koronavirus günlərində ən az gözlənilən addım olsa da, ancaq yenə də ictimai fikri silkələməyi bacardı.

-Bu fikirlər bəziləri tərəfindən "problemin həllində dönüş yaranma bilər" kimi şərh edilərsə də, əslində tamamilə başqa niyyətlə verildiyi görünür. Çünki açıqlama, indiyə qədər verilənlərin əksinə olaraq, olduqca birtərəfli, hətta deyərdim ki, birbaşa Azərbaycanın xeyrinə söylənmişdi. Detalların açıqlanmamasına baxmayaraq Qarabağ ətrafında bir sıra rayonların azad edilməsi məsələsi ortaya qoyulmuşdur. Maraqlı məqam ondan ibarətdir ki, torpaqların azad edilməsi müqabilində Lavrov Azərbaycan tərəfinin öhdəliklərini səsəndirməmişdi. Sanki bu da kimlərsə göndərilmiş siyasi xarakterli mesaj idi. Ona görə də birmənalı şəkildə demək olar ki, Rusiya bir daha Qarabağ konfliktindən istifadə edərək, prosesləri idarə etməyə və regionda möhkəmlənməyə çalışır.

Bildiyimiz kimi, Ermənistanın baş naziri Paşinyan bütün çağırışlara baxmayaraq Rusiyanın strateji dostları Koçaryan və Sarkisyanı el çəkmir. Koçaryan həbsdədir, Sarkisyanı da hər an belə bir aqibət gözləyir. Rusiya prezidenti Putin bu yaxınlarda həbsdə olan Koçaryana məktub göndərərək, onun ad gününü təbrik etmiş, dövlət başçısı olduğu müddətdə Rusiya ilə əməkdaşlığa və Ermənistanın inkişafına verdiyi tövhələri yüksək qiymətləndirmişdi. Lakin bu məktub da Koçaryanın azad edilməsinə kömək edə bilmədi. Ona görə də Lavrov belə bir məqamda, koronavirusun yayıldığı və insanların əsəbi, həyəcanlı və hər an təhlükə gözlədiyi bir zamanda Qarabağ məsələsində Ermənistanın güzəştlərə getməyə hazır olduğu fikrini səsəndirməklə Paşinyan iqtidarının əlini zəiflətməyə çalışıb. O, əslində Koçaryan-Sarkisyan klanının qorunub saxlanılmasına və dirçəldilməsinə hesablanmış addım atıb. Yaxın zamanlarda Ermənistanda Koçaryan və Sarkisyan qarşı hakimiyyətin münasibətinin yumşalması baş verərsə, buna heç də təəcüblənmək lazım deyil.

Biz ümid edə bilərik ki, Rusiya ilə Ermənistanın münasibətləri daha da gərginləşəcək və anlaşılmazlıq səviyyəsinə gəlib çatacaq və Rusiya Qarabağı Azərbaycana qaytaracaq. Bu yaxşı xəyaldən başqa bir şey ola bilməz.

-Maraqlı məqam odur ki,

Lavrovun bu açıqlamasından sonra Ermənistan Xarici İşlər naziri torpaqlarımızın azad olunmayacağı ilə bağlı bəyanatla çıxış etdi. Sizcə, erməni nazirin bu açıqlaması ötür-ötür oyunudur, yoxsa ənənəvi bəyanatdır?

- Ermənistanın xarici işlər naziri yaxşı bilir ki, Lavrovun bu açıqlaması nədən qaynaqlanır. Ona görə də Lavrova dərhal cavab verdi. Verilən cavab da, gördüyü kimi, Ermənistanın daxili ictimai rəyi üçün nəzərdə tutulmuşdu. Razılışma əldə olunana qədər belə söz atışmalarının olacağı istisna edilmir. Haqlı olaraq sual ortaya çıxır, necə olur ki, Rusiya kimi nəhəng bir ölkənin xarici işlər naziri problemin həlli

lərin də əleyhinə yönələr. Həm də nəzərə almaq lazımdır ki, həmin ölkələrin də müxalifət qüvvələri var və hakimiyyətlərin səhvələrini bağışlamırlar.

Zənnimcə, Dağlıq Qarabağda ermənilərin qondarma "seçkilər"inin beynəlxalq aləm tərəfindən tanınmaması qələbə kimi qələmə verilməməlidir. Axı biz nəyi uğur hesab etməyə çalışırıq? Öz ərazimizdə separatçıların keçirdikləri "seçkilər" in tanınmaması Azərbaycan diplomatiyasının və yaxud hərbi gücünün nəticəsi olub! Biz başı kəsib saç üçün ağlayırıq. Uğurumuz ermənilərin mövqeyinin zəifləməsi, beynəlxalq aləm tərəfindən qınanması, ordumuz tərəfindən torpaqlarımızın azad edilməsi ola bilərdi.

öz adlarından çıxarırlar. Koronavirusdan sonrakı dövərdə - ərzağa daha çox ehtiyac yaranacağı bir vaxtda bu ərazilərin nə qədər strateji əhəmiyyətə malik olduğu bir daha təsdiqini tapacaq. İkincisi, siyasi baxımdan Ermənistan işğala görə heç bir tənqidlə üzləşmir, bu barədə danışmaq istəyən belə yoxdur. Üçüncüsü, hüquqi müstəvidə də Ermənistanı ittiham edən qüvvə mövcud deyil. Dördüncüsü, diplomatik münasibətlər çərçivəsində Ermənistanla əlaqələrini məhdudlaşdırmaq istəyən dövlətlərə də rast gəlmirik. Yalnız münaqişənin ilk dövrlərində Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı Ermənistanla əlaqələr qurmayıblar. Bundan sonra indiyədək bu sıra artmayıb.

addımı təqdir edirik. Arzu edərdik ki, belə addımlar çox olsun. Hakimiyyətin müxalifətlə əməkdaşlıq istiqamətindəki cəhdləri o zaman təqdir oluna bilər ki, onun arxasında real əməl, iş olsun. O ki, qaldı əməkdaşlıq məsələsinə, biz iqtidarı heç zaman düşmən hesab etməmişik. Əks tərəf əvvəlki mövqeyini dəyişərək, ümummilli məsələlərin həllində müxalifətə müttəfiqi kimi baxmağa çalışsın, bu təqdirəlayiqdir.

-Bəzi müxalifət partiyalarının mövqeyi ondan ibarətdir ki, bu hakimiyyətlə dialoqa ehtiyac yoxdur, bunlar nə etməlidir. Sizcə, bu mövqə nə qədər doğrudur...

Müxalifət tərəfindən belə bir fikir səsəndirilməyib. Lakin bəzi

"Biz iqtidarı heç zaman düşmən hesab etməmişik"

Mütəllim Rəhimli: "Hakimiyyətin müxalifətlə əməkdaşlıq istiqamətindəki cəhdləri o zaman təqdir oluna bilər ki, onun arxasında real əməl, iş olsun"



ilə bağlı açıqlama verir, lakin Ermənistan rəsmisi bunu təkzib edir. Siyasətdə ciddi məsələlərdə belə şeylər olmur. Yeni Rusiya o qədərmi aciz dövlətdir ki, razılaşıdırılan bir məsələ ilə bağlı səsəndirdiyi fikir həmin an təkzib olunur. Deməli, Lavrovun bəyanatı ciddi əsaslarla söykənmədən səsəndirilib və heç bir reallığa dayanmır. Ona görə də bu açıqlama bizim üçün heç nəyi ifadə edə bilməz.

-Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "seçkilər" in keçirilməsi məsələsi ilə bağlı beynəlxalq aləm, bir sıra dövlətlər Azərbaycanın mövqeyinə uyğun bəyanatlar verdilər. Bu barədə nə deyə bilərsiniz?

- Dağlıq Qarabağ Azərbaycan ərazisidir. BMT Azərbaycanı Qarabağ da daxil olmaqla tanıyıb. İndi dünya ölkələri özlərinin qəbul etdikləri qərarın əleyhinə necə gedə bilərlər. Bu prinsipsizlik olar və gələcəkdə həmin ölkə-

Təəssüf ki, bunlar da yoxdur.

Onu da nəzərə almalıyıq ki, ABŞ koronavirusla mübarizəyə dəstək olaraq Qarabağa iki dəfə yardım ayırdı. Bütün bunlar isə Azərbaycanın başı üstündən edilir. Bax, təhlükəli tendensiya budur. Rəsmi Bakı həmin yardımı ABŞ-dan alıb, özü Dağlıq Qarabağda yaşayan ermənilərə yönəldə bilərdi. Bunu isə irəliyə doğru atılmış addım hesab etmək olardı

-Ümumiyyətlə, son dövrlər Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq güclərin mövqeyində hansısa dəyişiklik olubmu?

- Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bütün dəyişikliklər Ermənistanın xeyirindədir. Bunu ortada olan faktlar diqtə edir. Birincisi, hələ də ermənilər Dağlıq Qarabağ və ətraf əraziləri faktiki olaraq istifadə edirlər. Həm torpaqlarımızı əkilib-becərilir, həm də faydalı qazıntıları və təbii suları istismar etməkdədirlər. Həm də bu məsulları xarici bazarlara

Lakin Ermənistan beynəlxalq aləmdə demokratik imicə malik və demokratiyanı inkişaf etdirən bir ölkə kimi tanınmaqdadır. Bu amil Ermənistanın beynəlxalq aləmdə əlini gücləndirir. Və belə təəssürat yaradır ki, Ermənistan haqlıdır. Çünki demokratiyaya doğru addımlar atan ölkə ilə ondan imtina etmiş dövlətlərin müqayisəsi zamanı birinciyə üstünlük verirlər. Hamı görür ki, Ermənistanda 20 ildə 3 hakimiyyət dəyişib, Azərbaycanda isə heç nə dəyişməyib. Biz bunu ciddi qəbul etməsək də, ancaq kifayət qədər tutarlı gücə sahib olan amildir.

-Mütəllim bəy, başqa bir mövzuya keçmək istərdim. Bildiyiniz kimi, ölkədə müxtəlif istiqamətlərdə islahatlar həyata keçirilməkdədir. Artıq hakimiyyət də müxalifətlə əməkdaşlıq yönündə addımlar atmaqdadır. Hətta müəyyən görüş də baş tutub. Bu cəhdləri necə qiymətləndirirsiniz?

- Çox təəssüf ki, hətta əksər mediada da islahatlar məsələsinə düzgün yanaşma yoxdur. Uzun illər korrupsiya, rüşvət və yalançılıqla ölkənin idarə olunmasında fəal iştirak edən şəxslərin bəzilərinin vəzifədən kənarlaşdırılması, bəzilərinin isə yerinin qarşılıqlı olaraq dəyişdirilməsi islahat sayıla bilməz. Hətta parlament seçkilərində olan total saxtalaşdırmalar da sübut etdi ki, hakimiyyətin kadr islahatlarına getmək niyyəti belə yoxdur. Məsələn, mənim seçkilərə qatıldığım 106 sayılı dairedə Ülviyyə Ağayeva bütün kəndlərdən qovulmasına baxmayaraq, yenə deputat edildi. Bu adam öten 5 ildə Milli Məclisdə bir dəfə də olsun danışmamışdı, ümumiyyətlə seçicinin yanında olmamışdı. Çox təəssüf ki, Milli Məclisin böyük bir hissəsi aşıq-məşuqə prinsipi ilə formalaşdırıldı.

Biz hakimiyyətin doğru-düzgün istiqamətdə atdığı hər bir

müxalif qüvvələr var ki, hakimiyyətin səmimiyyətinə inanmırlar, ona görə də görüşdən imtina ediblər. Onları da başa düşmək lazımdır. 27 ildir ki, hakimiyyət nümayəndələrinin müxalifətə ögey baxdığını və onu sıradan çıxarmağa çalışdığını nəzərə alsaq, onlara da haradasa haqq qazandırmıq olar. Ona görə də iqtidar özünün real əməkdaşlıq etmək niyyətini sübut etdirməlidir. Əgər belə olarsa, düşünürəm ki, indi dialoqdan qaçan digər siyasi qüvvələr də bu prosesə qoşula bilərlər. O zaman qoşulmasalar cəmiyyət onları ittiham edəcək. Əks halda, yeni əməkdaşlıq söhbətdən o tərəf getməyəcəksə, indi görüş gədənlərin böyük əksəriyyəti gələcəkdə ondan imtina edə bilərlər. Bu da hakimiyyəti daha da nüfuzdan sala bilər.

-Uzun illərdir ki, ölkədə siyasi dəyişikliklərin baş verməməsi nəticəsində müxalifətə inam ciddi şəkildə azalıb. Necə düşüncünüzdür, müxalifətin güclənməsi üçün hansı addımlar atmaq lazımdır?

- Məsələnin belə sadə qoyuluşu ilə razılışa bilmərəm. Əgər insanların müxalifətə inamı zəifləyibse, deməli, özlərinin gələcəklərinə inamı itib. İnamsız, ümitsiz insanlar isə nə müxalifətin, nə iqtidarın sosial bazası ola bilməz. Belə vəziyyət ölkə üçün potensial təhlükədir. Ona görə də, düşünürəm ki, ölkəmizdə siyasi institutlaşma real şəkildə dəstəklənməlidir. Bunun üçün ilk növbədə qanunvericilik sisteminə dəyişikliklər edilməsi, qanunun aliliyinin təmin olunması, müxalifətə TV-yə çıxmaq imkanlarının verilməsi təmin olunmalıdır. Ən başlıcası isə hakimiyyət müxalifətə düşməni kimi deyil, müttəfiqi kimi baxmağı bacarmalıdır.

Z.Məmmədli

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib. "Unikal" xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 28 məsələ daxil edilib.

İclasda əvvəlcə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə il üzrə hesabatı dinlənilib. Daha sonra "Nəqliyyat haqqında", "Aviasiya haqqında", "Avtomobil nəqliyyatı haqqında" və "Dəniz limanları haqqında" və s. qanunlara dəyişiklik layihələri müzakirəyə çıxarıldı.

"1918-ci ilin mart, aprel ayında Bakıda, torpaqlarımızda ermənilər azərbaycanlılara qarşı soyqırımını həyata keçiriblər". Bunu Milli Məclisin plenar iclasında deputat Tahir Kərimli bildirdi. O deyib ki, Cənubi Azərbaycanda da ermənilər soyqırımını törədib, on minlərlə insanı öldürüblər: "1965-ci Moskva icazə versə də, həmin vaxt Təhlükəsizlik Xidmətinin rəis müavini Heydər Əliyevin sayəsində 10 minlərlə insan genosiddən xilas oldu".

Azərbaycanda "Şəhidlər həftəsi"nin olması təklif olunub. Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Mələhət İbrahimqızı çıxış edib. Sədr müavini ildə bir dəfə Azərbay-

lər komitəsinin sədri Səməd Seyidov parlamentin bu gün keçirilən iclasında deyib. O bildirib ki, bu, Ermənistanın birinci təxribatı deyil: "Elə etmək lazımdır ki, bu onların sonuncu təxribatı olsun. Beynəlxalq təşkilatlar bilir ki, bunlar əllərindən gələni edəcək ki, status-kvo qalsın. Bunlar insanlığa qarşı bütün cinayətləri ediblər, təki torpaqların işğalı davam etsin, status kvo qalsın".

S.Seyidov vurğulayıb ki, Ermənistanın təxribatları baş tutmayanda isə onlar danışıqlardan qaçır: "Necə ki, Paşinyan Parisdə danışıqlar zamanı 5 dəqiqəlik tənəffüs alıb təyyarəsinə minib qaçmışdı. Cənab Prezident İlham Əliyev beynəlxalq aləmdə erməni yalanlarını üzə çıxarıb. Bütün beynəlxalq təşkilatlar işğal edilmiş Azərbaycan torpaqlarda qondarma "seçkiləri" danımadı. Ermənilərin heç bir təxribatı baş tutmayıb. Danışıqlarla bağlı üç tərəfli format cəhdi də baş tutmadı, cənab Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında tutarlı arqumenmlərlə Ermənistanın bu cəhdinə də son qoydu".

S.Seyidov Xarici İşlər Nazirliyinin nümayəndələrinin dəvət edilərək, Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusunda

əfv sərəncamı verildi. Elə həmin ayda Cənab prezident humanist xəttini davam etdirərək Elçibəy ailəsinə qayğıkeşliyini nümayiş etdirdi. Bu işdə hörmətli Mehriban xanımın fəaliyyəti əvəzsizdir. Daha sonra biz iqtidara münasibəti nəzərə alınmadan bütün partiyalarla başlanan dialoqun şahidi olduq. Siyasi radikalizm və qarşılıqlı inkarçılığın aradan götürülməsində bunun böyük faydası vardır. Prezident Münxen sammitində Paşinyan qarşısında Mütəllibovu xilas etdi və daha sonra "Ana harayı" abidəsi qarşısında protokolda Mütəllibova yer verərək öz müdrikliyini, böyüklüyünü bir daha dünyaya göstərdi. Milli Məclisin rəhbər strukturlarının formalaşmasında geniş siyasi spektrə yer verilməsi, partiyalara dövlət idarəçiliyində müəyyən yerlər ayrılması da hesab edirik ki, ölkə rəhbəri tərəfindən bəyan olunan yeni siyasi arxitekturanın konturları hesab oluna bilər. Azərbaycanda bütün partiyalar dövlətin çağırışına uyğun olaraq pandemiya ilə mübarizədə vahid mövqedən çıxış etdilər. İstər Mübarizə fonduna göstərilən dəstək, istərsə də imzalanmış həmrəylik bəyanatı bunu sübut edir. Bu cərgədən kənarında dayanan kiçik bir qrupun iddiasının əksinə olaraq,



Razi Nurullayev: "Hər şeyi dövlətin üzərinə yıxmaq olmaz"

"QHT-lərin xaricdən qrant almasına məhdudiyətlər qoyuldu. Nə baş verdi? Yəni də Azərbaycan əleyhinə işləyən təşkilatlar xaricdən faydalanır".

Bunu Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev deyib. Onun sözlərinə görə, məhdudiyətlər tam aradan qaldırılmalı, QHT-lərə xarici fondlara çıxış imkanı verilməlidir.

"QHT-lər xarici fondlarla işləyərsə, insanlara daha rahat yardım göstərə bilər. Bir araşdırma apardım. Koronavirusla bağlı xarici QHT-lər fondlarla birgə fəaliyyət göstərir. Amma Azərbaycanda QHT-lər bunu edə bilmirlər. Hesab edirəm ki, hər şeyi dövlətin üzərinə yıxmaq olmaz. QHT-lər də insanlara yardım edə bilər və fondlarla rahat işləmək üçün məhdudiyətlər aradan qaldırılmalıdır".

Cəbhədə döyüş növbətçiliyinə daxilolma mərasimi keçirilib

Cəbhə bölgəsində yerləşən hərbi hissələrin birində bölmələrin döyüş növbətçiliyinə daxilolma mərasimi keçirilib.

Müdafiə Nazirliyindən "Unikal"a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan hərbi hissə komandiri döyüş növbətçiliyinə daxil olan bölmələri təbrik edib, onlara müvafiq tövsiyə və tapşırıqlarını verib.

Sonra döyüş hazırlığında ən yaxşı nəticələr göstərərək xüsusi fərqlənən hərbi qulluqçulara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib. Döyüş növbətçiliyinə daxil olan hərbi qulluqçular nüməvə xidmət göstərəcəkləri və düşməne qarşı amansız olacaqlarını bildiriblər.

Sonda bölmələr təntənəli surətdə döyüş mövqelərinə yola salınıb.

Vahid Əhmədov: "Yeganə yolumuz müharibədir"

"Hər dəfə deyirik ki, Azərbaycanda 30 mindən çox erməni yaşayır. Niyə onlar səslərini qaldırmırlar ki, Azərbaycanın torpaqları ermənilər tərəfindən işğal olunub".



"Unikal" xəbər verir ki, bunu deputat Wahid Əhmədov Milli Məclisin iclasında deyib.

Deputat bildirib ki, işğal olunmuş torpaqlarımızın geri qaytarılmasının yeganə yolu müharibədir: "Azərbaycan buna hazır olmalıdır. Torpaqlarımızı geri qaytarmaq üçün işlər genişləndirilməlidir. Orduya daha çox diqqət ayrılmalıdır. Azərbaycanın yeganə dostu Türkiyədir. Azərbaycan Türkiyə ilə hərbi ittifaqa girib, bu məsələni həllətməlidir".

Milli Məclisdə Qarabağ məsələsi müzakirə olunacaq

Xarici işlər naziri parlamentə dəvət olundu



canda "Şəhidlər həftəsi"nin qeyd olunmasını təklif edib: "Hesab edirəm ki, bu, vətənpərvərlik ruhunun möhkəmləndirilməsində xüsusi bir rol oynayacaq".

"1920-ci ildə Yalammada 300 Azərbaycan oğlu Cümhuriyyətin müstəqilliyini qorumaq üçün hərbi qatərin qarşısına çıxaraq savaşıblar, şəhid olublar. O insanların xatirəsi əbədiləşdirilməlidir". Bunu Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa bildirdi. Bununla bağlı layihə təqdim etdiyini nəzərə çatdıran millət vəkili Məhəməd Əmin Rəsulzadənin Bakıda yaşadığı mənzilin muzeyə çevrilməsini də təklif edib.

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun bu ilin 21 aprel tarixində keçirdiyi video-konfrans zamanı Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara dair səsləndirdiyi bəyanatına Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın münasibəti növbəti təxribatdır. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlararası əlaqə-

parlamentin komitələrində müzakirələrin keçirilməsini də təklif edib. Spiker Sahibə Qafarova Səməd Seyidovun təklifinin nəzərə alınacağını bildirdi.

"Azərbaycanda yeni siyasi mühit, yeni mərhələ və siyasi həmrəylikdən bəhs etmək istədim. Pandemiya qarşı mübarizədə xalqımızın vahidliyini və birliyini xüsusi olaraq qeyd etdiyimiz halda biz eləcə də ideologiyası və hakimiyyətə münasibətindən asılı olmayaraq, son 20-ildə ilk dəfə iqtidar, müxalifət və müxtəlif partiyalar arasında formalaşan anlaşma, dialoq və gələcəyə birgə baxış ətrafında böyük dəyişiklikləri görürük. Onları cəmiyyətimiz üçün də xatırlatmaq çox vacibdir". Bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin iclasında deyib. Komitə sədri bunun ilk növbədə, prezident tərəfindən Admistrasiyada partiyalarla iş üzrə xüsusi şöbənin yaradılmasında özünü göstərdiyini bildirdi: "Daha sonra 2019-cu ilin martın 16-da daxilə və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən

hakimiyyət yüz minlərlə vətəndaşa yardım edərək insanların partiya mənsubiyyətinə baxmayıb. Eləcə də inzibati xətərlərə görə tənbeh tədbirləri zamanı da siyasət deyil, hüquq əsas götürülüb. Dünyənin Real Partiyasının rəhbərliyi ilə bağlı çıxarılan qərarlar sübut edir ki, Azərbaycan dövləti ölkəmiz əleyhinə köklənən beynəlxalq təşkilatlara imkan verməmək, daxili qüvvələri onların əllərindən almaqda ısrarlıdır. Bu cənab İlham Əliyevin Milli Məclisin tribunasında səsləndirdiyi "gəlin problemləri ölkəmizdə çözüək, onu kənara daşımayaq" bəyanatına dövlət tərəfindən göstərilən prinsipial münasibətdir. Bütün bunlar göstərir ki, dövlət partiyaların inkişafını istəyir və Azərbaycanda hökm sürən əvvəlki şəraiti dəyişdirməkdə ısrarlıdır. Siyasətdə nifrət və qeyri etik mübarizənin aradan qaldırılması üçün bunlar çox vacibdir. Biz bütün partiyaları yeni şəraiti dərinlən dəyərləndirməyə, siyasi mübarizədə qanunlara və Etik Kodeksə əməl etməyə, yeni mərhələni irəli aparmağa, eləcə də hesabatlar hazırlayan insan haqları üzrə beynəlxalq təşkilatları Azərbaycanda həyata keçirilən böyük siyasi dəyişiklikləri obyektiv qiymətləndirməyə çağırıraq".

Parlamentin iclasında deputat Bəhruz Məhərrəmov söz verildikən onun mikrofonunda problem yaranıb. Koronavirus pandemiyasına görə izolyasiya tədbirlərinə görə deputatların bir qismi zalın arxa hissəsində, qonaqlar üçün nəzərdə tutulmuş yerdə oturlar. Deputatlar tək-tək oturduğu üçün zalda hamısına yer çatmır. B.Məhərrəmov da qonaqlar üçün nəzərdə tutulmuş yerdə əyləşib və onlar üçün ayrıca avadanlıq quraşdırılıb. B.Məhərrəmov çıxışa başlayarkən səsləndirmədə problem yaşanıb.

Deputat daha sonra başqa stolda əyləşərək çıxış edib və yaranan problemə görə texniki işçilərin adından üzr istədiyini bildirdi. O çıxışını bitirərkən spiker Sahibə Qafarova ona irad tutub: "Səhvi siz etdiniz, texniki işçilər yox. Mikrofonu dartdığınız üçün səs kəsildi".

Hüseyn İsgəndarov

“Ötən il insan hüquqlarının etibarlı və səmərəli müdafiəsi baxımından uğurlu olub”. “Unikal” xəbər verir ki, bunu Milli Məclisin iclasında Ombudsman Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsini (2019-cu il) təqdim edərkən bildirib.

Ombudsman bildirib ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlar nəzərə alınaraq, pulsuz dərman siyahıları yenidən nəzərdən keçirilməlidir: “Araşdırmalar göstərir ki, məktəbəqədər təhsil müəssisələrində yerlər yetərincə deyil. Məktəbəqədər hazırlığa getməyən uşaqların birinci sinfə qəbuluna mane yaradılmasa da, bu sahədə problemlər var. Respublikanın müxtəlif şəhər və rayonlarında çoxsaylı məktəb tikilib. Bununla yanaşı, hazırda həm paytaxtda, xüsusən bölgələrdə, kəndlərdə bəzi məktəblər təhsil üçün yarasızdır. İstilik təchizatındakı problemlər də uşaqların səhhətinə mənfi təsir göstərir”.

S.Əliyeva Bakıda sənədsiz evlər, o cümlədən yeni tikilən binalarda kommunal xidmətlərlə bağlı problemlərə də toxunub: “Hər hansı tikilinin qanunsuz olması yalnız məhkəmə qərarı ilə müəyyənləşə bilər. Vətəndaşa məxsus tikilinin, o cümlədən torpağın qanunsuz alınması yolverilməzdir”.

Ombudsman Aparatı ölkəmizdə koronavirusla bağlı görülən tədbirləri dəstəkləyir. Ombudsman bildirib ki, koronavirusa bağlı monitorinqlər aparılıb, əhaliyə çağırışlar edilib: “Xüsusi karantin rejimi ilə bağlı təklif və tövsiyələr verilib. Aztəminatlı ailələrə dəstək göstərilir”.

2019-cu ildə Ombudsmanın ünvanına 25 500 müraciət daxil olub. Bunu Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatını təqdim edən Ombudsman Səbinə Əliyeva deyib. Ombudsman bildirib ki, müraciətlər ötən illə müqayisədə 25% çoxdur: “Ünvanlanan şikayətlər



Ombudsman problemlərdən danışdı, təkliflər verdi

Səbinə Əliyeva: “Xüsusi karantin rejimi ilə bağlı təklif və tövsiyələr verilib, aztəminatlı ailələrə dəstək göstərilir”

müxtəlif məsələlərə, o cümlədən aliment, əmlak, pul tələbi və əmək haqqı üzrə borcun ödənilməsinə, zəbt edilmiş ərazinin və ya mülkün boşaldılmasına dair məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı olub. Bununla belə, aliment tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı şikayətlər həmişəki kimi çoxluq təşkil edib.

Təhlillər göstərir ki, alimentin borclu tərəfindən vaxtında ödənilməməsi və ya ödənişdən boyun qaçırılması, ödənişin yubadılması, yaxud da borclunun icra qurumlarından gizlənməsi müvafiq məhkəmə qərarlarının icra edilməsinə imkan verməyib. Borclunun işləməməsi, rəsmi iş yerinin olmaması və ya ondan tələbin yönəldilə biləcəyi əmlakın və digər gəlirlərin

aşkar edilməməsi, əmək qabiliyyəti olmayan borclunun işləməməsi, pensiya və ya müavinət olmaması, yaxud da aldığı məbləğin az olması, müxtəlif qanunazidd yollarla borcu ödəməkdən yayınması, ölkənin hüddudlarını tərk etməsi kimi səbəblərdən aliment borcunun ödənilməsində ciddi problem və çətinliklər yaranır, bir çox halda ödənişin təmin edilməsi mümkün olmayıb. Borclunun stasionarda məcburi və ya ümumi səbəbdən ağır xəstəliklə əlaqədar müalicədə olması, cəzaçəkmə müəssisəsində cəza çəkməsi, faktiki yaşayış yerinin müəyyən edilə bilməməsi və ya axtarış üzrə tədbirlərin nəticə verməməsi də məhkəmə qərarlarının icrasında çətinliklər yaradır”.

rının pozulması ilə nəticələnib”.

“Ötən il insan hüquqlarının etibarlı və səmərəli müdafiəsi baxımından uğurlu olub”. O deyib ki, Ombudsmana daxil olan müraciətlərə baxılıb, cavablandırılıb: “Ombudsman müvafiq təklifləri təqdim edib. Əlilliyin qiymətləndirilməsi ilə bağlı təklif də həllini tapmalıdır”. Səbinə Əliyeva diqqətə çatdırıb ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlar da nəzərə alınaraq, pulsuz dərman siyahıları yenidən nəzərdən keçirilməlidir: “Araşdırmalar göstərir ki, məktəbəqədər təhsil müəssisələrində yerlər yetərincə deyil. Məktəbəqədər hazırlığa gətirməyən uşaqların birinci sinfə qəbuluna mane yaradılmasa da, bu sahədə problemlər var.

Respublikanın müxtəlif şəhər və rayonlarında çoxsaylı məktəb tikilib. Bununla yanaşı, hazırda həm paytaxtda, xüsusən bölgələrdə, kəndlərdə bəzi məktəblər təhsil üçün yarasızdır. İstilik təchizatındakı problemlər də uşaqların səhhətinə mənfi təsir göstərir”.

Azərbaycanda iş və istirahət günlərinin yeri dəyişdirilərkən ardıcıl gələn iş günlərinin sayı yeddi gündən artıq ola bilməz”. Bunu Milli Məclisin keçirilən plenar iclasında Səbinə Əliyeva “Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik məruzəsi”ni təqdim edən zaman deyib. Ombudsman bununla bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə

əlavə təklif edib. Əmək Məcəlləsinə əsasən, bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olması təmin edilir. Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər.

Ombudsman hesab edir, bu halda iş və istirahət günlərinin ardıcıl olması təmin edilməlidir. Bununla yanaşı, işçilərin səhhəti və əmək funksiyaları ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi imkanları da diqqətə alınmalıdır.

Deputatların müzakirəsindən sonra hesabat səsə qoyularaq qəbul olunub.

Hüseyn

“Tanrının köməyi ilə biz bu bəladan da qurtulacağıq” - Jalə Əliyeva

“Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirus infeksiyasının fəsadlarından qorunmaq üçün vaxtında preventiv addımlar atılır, profilaktik və sistemli tədbirlər həyata keçirilir. Həyata keçirilən mühüm tədbirlər nəticəsində koronavirus pandemiyasının ölkəmizdə geniş yayılması və təhlükəli həddə çatması artıq mümkünsüzləşdirilib.”

Bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, deputat Jalə Əliyeva parlamentin plenar iclasında çıxışı zamanı deyib.

“Təhlükəni anında və məqamında hiss edən ölkə Prezidenti çoxlarının, hətta dünyaya “insanlığ və demokratiya dərsi” keçib, indi də insanlıq dramı yaşayan, təhlükəyə, bəlaya sanki gözləri baxa-baxa təslim olan aparıcı dövlətlərin və onların

rəhbərlərinin “Bu da keçib gəder, virusdur, öteridir, baş qoşmağa dəyməz” kimi bir yanaşma sərgilədikləri və bunun bədalini çox ağır ödədikləri bir dövrdə cənab Prezident İlham Əliyev epidemiya ilə mübarizənin bütün yollarını arayıb-axtardı, bu bəlanın ölkəmizdə genişlənməməsi və təhlükəli hal almaması üçün bütün resursları səfərbər etdi.

Nəticələr göz önündədir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir, görülən işlər vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanır. Bu tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur. Dövlətimizin başçısının 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planının



da məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah

istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Koronavirus pandemiyası dünyanı cənginə alandan və ölkəmizə “gəlməyə” başlayandan böyük iradə ortaya qoyulub, qətiyyətlə nümayiş etdirilib. Ölkə Prezidentinin Sərəncamı ilə Koronavirusla Mübarizəyə

Dəstək Fondu yaradılıb, büdcədən həmin fonda 20 milyon vəsait ayrılıb. Bunun davamı olaraq daim humanistlikləri, insanpərvərlikləri ilə seçilən dövlət başçımız və Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz birliki məvəciblərini fonda ianə ediblər və bununla da növbəti gözəl bir ənənənin əsasını qoyublar. Artıq deputatlar, Milli Məclis də daxil olmaqla, bütün strukturlar, imkanlı şəxslər, sahibkarlar, iş adamları, ziyalılar, ünlülər, sadə vətəndaşlar belə bu fonda vəsait köçürməkdə, xeyirxah, savab işə töhfələrini verməkdədirlər. Əminik ki, dövlətimizin dəstəyi və Tanrının köməyi ilə biz bu bəladan da az zərərle qurtulacaq, çətin günlər tezliklə arxada qalacaq, Azərbaycan xalqı öz sakit, firavan həyatına davam edəcək”.

Jalə Əliyeva çıxışının sonunda müsəlman dünyası üçün müqəddəs Ramazan ayından da söz açıb: “Bu gün bütün müsəlman dünyasında müqəddəs ayın başlanğıcıdır. Müqəddəs Ramazan ayı bir ay davam edəcək. Bu günlərdə tutulan orucun bütün dünyaya xeyir, sağlamlıq, əmin-amanlıq gətirməsini arzu edirik”.

H.İsgəndərov

İki gün öncə məlumat yayıldı ki, Azərbaycan sahibkarları Mərkəzi Bankdan kreditlərə vaxt verilməsini, nağd hesablaşmalara icazə verilməsini və valyuta rejiminin daha da yumşaldılmasını istəyirlər. Bu təkliflər Mərkəzi Bankın İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının cari ilin 22 aprel tarixində keçirilən iclasında səsəndirilib. Toplantıda ASK, Banklar Assosiasiyası, sahibkarlar və bank sektorunun nümayəndələri iştirak edib.

Müzakirələr zamanı pandemiya şəraitində sahibkarların üzvləşdiyi çətinliklər sadalanıb, pandemiya zamanı zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək mexanizmləri üzrə təkliflər səsəndirilib.

Eyni zamanda bu məsələlərin həlli üçün sahibkarlarla maliyyə institutları arasında əməkdaşlıq

nın banklardan güzəşt istəyi gerçəkləşəcəkmi? Müşahidələr belə deməyə əsas verir ki, əksər banklar bu istəyə elə də isti yanaşmır. Onlar koronavirusla bağlı xüsusi karantin rejiminin elan olunmasından sonra maliyyə çətinlikləri ilə üzləşən iş adamlarından kreditlərin vaxtında ödənilməsinə tələb etməkdə israrlıdırlar. Məsələn, məlumdur ki, hazırda fəaliyyətini dayandırmış xidmət sektorlarından biri də gözəllik salonlarıdır. Bəzi sahələr üzrə fəaliyyətə məhdudiyyətsiz icazə verilərsə də, risk təhlükəsi yüksək olduğuna görə, bərbərxana və gözəllik salonlarının fəaliyyəti tam qadağandır. Bu cür salon sahibləri hazırda çətin günləri yaşayırlar, ancaq bankların onları nəzərə almaq istəmir. Belə ki, bir neçə gün öncə "FP" gözəllik studiyasının rəhbəri Tofiq Quliyev bildirib ki, karantin müddətində salon ciddi zərər görməyib: "Yaxşı ki, hökumətimiz mikro sahibkarlara dəstək

şəraitdə əksəriyyətinin arxasında oliqarxların dayandığı bankların bir çoxu sahibkarların üzvləşdiyi real durumu anlamaq fikrində deyil.

Qeyd edək ki, artıq bir çox ölkələrdə banklar öz müştərilərinə kredit ödənişləri ilə bağlı bir neçə aylıq amnistiya vermişdirlər. Məsələn, Türkiyənin 2 iri bankı olan "Gürcüstan Bankı" (Saqartvelos Bankı) və "TBC Bank" öz müştərilərinə ödənişlərlə bağlı 3 aylıq güzəşt etmək niyyətlərini bildirdilər. Adıçəkilən banklara hal-hazırda borcu olanlar və ödəmə etmək məcburiyyətində olanlar bu borcu 3 aydan sonra ödəyə biləcəklər. Eyni tipli təkliflə Qazaxstanda Maliyyə bazarlarının idarə edilməsi və inkişafı agentliyinin rəhbəri hələ mart ayının ortalarında çıxış edib və həmin təklif qısa vaxtda reallaşdırılıb.

Yenə mart ayında Türkiyə bankları da müştərilərə müəyyən güzəştlərin edilməsi ilə bağlı

Koronavirus imtahanından "kəsilən" oliqarx bankları...

Onlardan kreditlərin ödənişinə görə ciddi güzəştlər gözləyən müştərilər xəyal qırıqlığı yaşayırlar



perspektivlərinə dair geniş müzakirələr aparılıb. Çıxış edən sahibkarlar pandemiya şəraitində üzvləşdikləri çətinlikləri qeyd edərək bank sektoru qarşısında kredit öhdəliklərinin restrukturizasiyası, cari fəaliyyətlərində dövrü vəsaitlərinin çatışmazlığını həll etmək üçün yeni kreditlərin ayrılması, valyuta rejiminin təkmilləşdirilməsi üzrə əlavə tədbirlərin görülməsi, hesablaşmalarda, xüsusilə də kiçik biznesdə hesablaşmalarda nağd vəsaitlərdən istifadə imkanlarının nəzərdən keçirilməsi, bu istiqamətdə çəkilən hesablaşmaların da tətbiq imkanlarına baxılması, mikro kreditləşmə mexanizmləri üzrə tələblərin sadələşdirilməsi, biznesin kreditləşməsinin aktivləşməsi üçün zəmanət mexanizmlərindən daha geniş istifadə edilməsi kimi fikirlər səsəndirildi.

Bes Azərbaycan sahibkarları-

göstərdi. Ayrılan pulla işçilərin əmək haqları, eləcə də kommunal xərclər, vergiləri ödəmişik. Hazırda əməkdaşları əmək haqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərmişik. Salonun işçiləri heç bir xidmət göstərmir. İcarədar baxımından da şansımız getirdi ki, işləmədiyimiz müddətdə icarə haqqında güzəşt edilib".

Tofiq Quliyev deyir ki, bir qədər əvvəl bankdan 5 min manat biznes krediti götürüb: "Aylıq ödəniş 330 manatdır. Karantin müddətində banklar kredit ödənişində güzəştə getmədi. Dostlardan aldığımız borcla bankın ödənişini edirik. Ötən ayın kreditini ödəmişik, aprel ayının sonunda da ödəniş etməliyik. Çox istərdim ki, banklar bu müddətdə kredit ödənişlərinə güzəşt etsinlər".

Belə nümunələr kifayət qədərdir və görünen odur ki, indiki

açıqlama veriblər. Türkiyə Bankçılıq Tənzimləmə və Nəzarət qurumu vətəndaşın və real sektorun maliyyələşmə şərtlərini asanlaşdırmaq üçün tədbirlər görüb. Bu tədbirlər çərçivəsində gecikmədə olan kreditlərin təqibinə 90 gün sonra yox, 180 gün sonra başlayacaq.

İdarə Heyətinin qərar verəcəyi tarixdən etibarən birinci və ikinci qruplarda izlənilən kreditlər üçün kreditlərin təsnifatı üçün nəzərdə tutulmuş 90 günlük gecikmə müddətinin 180 gün, yəni 31 dekabr 2020 tarixinə qədər tətbiq edilməsi qərara alınıb. Qurum tərəfindən edilən şərhə aşağıdakı ifadələr yer alıb: "Covid-19 epidemiyası nəticəsində bir çox ölkəyə, o cümlədən ölkəmizə yayılan iqtisadi və ticari fəaliyyətdəki fasilələr səbəbindən nəzərdə tutulan kreditlərin və müddəaların təsnifatı ilə bağlı qaydalar və prinsiplər haqqında Əsasnamənin 4-cü və 5-ci maddələrinə əsasən təsnifləşdirilməsi nəzərdə tutulur".

Lakin təəssüf ki, oxşar həssaslığı Azərbaycan bankları hələ ki, nümayiş etdirmək istəmir. Bütün ölkə koronavirusa qarşı mübarizəyə səfərbər olunduğu halda əksəriyyəti oliqarxların nəzarətində olan banklarımızın sahibkarlara, ümumiyyətlə, istənilən statuslu müştərilərinə güzəşt barədə hər hansı qərar açıqlamaması başadüşülən deyil. Düzür, bir sıra banklar müxtəlif güzəştlər açıqlayıblar, ancaq təəssüf ki, bunlar indiki çətin şəraitə tam adekvat deyil və daha ciddi güzəştlərin tətbiqinə ehtiyac var...

Orxan Həsəni

Vilayət Eyvazovdan yeni rəis təyinatı

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakıda polis bölmələrindən birinə rəis təyinatı edib.

"Unikal" Qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin əmri ilə Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi, polis mayoru Rəşad Quliyev vəzifəsindən azad olunub.

Nazirin əmri ilə onun yerinə Nərimanov RPİ 16-cı Polis Bölməsinin rəis müavini, polis mayoru Məhəmməd Əhmədbəyli təyin olunub.



Qənirə Paşayeva sənədsiz evlər məsələsinin həllini istədi



Milli Məclisin iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Ombudsmanın illik hesabatı zamanı cəmiyyəti narahat edən bir sıra problemləri qaldıraraq və müvafiq qurumlara müraciətlər səsəndirib.

Bakı şəhərinin müxtəlif ərazilərində, Abşeron rayonunda özbaşına tikilən lakin dövlət qeydiyyatına alınmayan tikililər üzərində hüquqların dövlət qeydiyyatı probleminin hələ də öz həllini tapmaması ciddi problem olaraq qalmaqdadır deyən Qənirə Paşayeva bildirib ki, bu problem minlərlə vətəndaşın müxtəlif çətinliklərlə üzvləşməsinə səbəb olmaqdadır.

"Bununla bağlı hər ay xeyli sayda vətəndaş müraciətləri alırıq. Nəzərə alsaq ki, bu evlərin çoxu maddi imkanları, ailə gəlirləri az olan ailələrə məxsusdur, bu problemin öz həllini tapması minlərlə ailəni çox ciddi narahat edən problemin aradan qalxmasına səbəb olar. Cənab Prezidentimiz İlham Əliyev bu cür ailələrə dəstək məqsədilə bu problemin araşdırılması və həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verir" - deyən Qənirə Paşayeva Ombudsmanın məruzəsində də öz əksini tapan bu problemin qısa zamanda həll olunması üçün müvafiq dövlət qurumlarına çağırış səsəndirib.

O bildirib ki, bu problemin həlli minlərlə insanımızla yanaşı dövlətimiz üçün də çox vacib və önəmlidir.

Hüseyn

Ötən il 834 şəxsə müəlliflik hüququ verilib

2019-cu ildə əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurası tərəfindən 135 işə baxılıb (onlardan 110-u 2019-cu ildə daxil olan, 25-i isə əvvəlki dövrdən qalan işlərdir).

Agentlikdən "Unikal"a verilən məlumata görə, 52 iş üzrə ərizənin təmin edilməsi, 26 iş üzrə ərizənin qismən təmin edilməsi, 45 iş üzrə, o cümlədən əmtəə nişanına dair 43, ixtiraya dair 1, sənaye nümunəsinə dair 1 ərizənin rədd edilməsi haqqında qərarlar qəbul edilib. 12 ərizə baxılmamış saxlanıb (ərizə geri götürülüb).

Həmçinin bildirilib ki, ötən ildə əsərlərin qeydiyyatı ilə bağlı müəllif hüququna aid 834 və milli əmtəə nişanları üzrə 1114 qeydiyyata alınması ilə Şəhadətnamələr verilib.

Zaura

ASAN könüllülərdən polislərə təşəkkür

"ASAN Könüllüləri" Təşkilatı "Azersun" Holdingin xüsusi karantin rejimi dövründəki sosial təşəbbüsünə dəstək göstərib.

"Unikal" xəbər verir ki, 4 gün müddətini əhatə edəcək layihə çərçivəsində Bakı şəhəri ərazisində 2 növbə ? üzrə ? 160 stasionar postda xidmət aparan polis əməkdaşlarına ASAN könüllüləri tərəfindən "Azersun" məhsulları və çay termosları hədiyyə olunur.

#VAROLUN sosial çağırışı ilə həyata keçiriləcək layihənin məqsədi xüsusi karantin rejimi dövründə fasiləsiz xidmət göstərən polislərə vətəndaşlarımızın təşəkkür mesajının çatdırılmasıdır.

Muxtar Babayev onlara yeni vəzifə verdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə iki rəis müavini təyin edilib.

Unikal.org-un məlumatına görə, nazir Muxtar Babayev müvafiq əmri ilə, Vasif Əliyev və Natiq Hətəmov Milli Hidrometeorologiya Xidmətinin rəis müavini təyin olunublar. Bununla belə, Gülşad Məmmədova isə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeorologiya Departamenti-nin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru təyin edilib.

Hüseyn İsgəndərov

PA şöbə müdiri Partiya sədri ilə görüşüb

Aprelin yeni qeydiyyatdan keçmiş Yeni Zaman Partiyasının sədri Musa Ağayevlə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə Prezident Administrasiyasında görüş keçirilib.

Unikal.org-un xəbərinə görə, görüşdə iqtidar müxalifət dialoqu, ölkədə gedən islahatlar və dövlət əhəmiyyətli məsələlərlə bağlı müzakirələr aparılıb.

Xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür - RƏSMİ

COVID-19 virusu zəminində ölkədəki sanitar-epidemioloji vəziyyət mütəmadi təhlil edilərək mövcud vəziyyətə uyğun qaydalar tətbiq olunur.

"Unikal" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, bu səbəbdən COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür.

COVID-19 virusuna qarşı bütün tədbirlər əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi naminə həyata keçirilir. Ötən müddət ərzində ölkə ərazisində virusun geniş yayılmasının qarşısını məhz dövlət-vətəndaş həmrəyliyi-nin nəticəsində almaq mümkün olmuşdur. Bu baxımdan, hər bir şəxsi sosial məsuliyyətdən irəli gələrək dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək olmağa, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırırıq.

COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqalıcı tədbirlər hər bir şəxsin gündəlik həyat təzi kimi tövsiyə edilir.

Azərbaycan vətəndaşları bu cinayət məsuliyyətindən azad edilir

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat vermədiyinə görə cinayət məsuliyyətindən azad edilir.

Unikal.org-un məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna təklif edilən dəyişiklikdə deyilir.

Dəyişikliyə əsasən, 10-cu maddəsinin ikinci hissəsinin ikinci cümləsi çıxarılması təklif edilir.

Qanunun 10-cu maddəsinin ikinci hissəsində qeyd olunur:

"Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar".

İkinci cümlə çıxarıldıqdan sonra xarici dövlətin vətəndaşlığını qəbul etmiş vətəndaşların bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat vermək öhdəliyi qalsa da cinayət məsuliyyətindən azad edilirlər.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq II oxunuşda qəbul edilib.

Parlamentin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" məsələ müzakirəyə çıxarılıb.

Unikal.org xəbər verir ki, iclasda 82 işçi qrupuna rəhbərlər seçilib. Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sədrələrinin siyahısını təqdim edirik:

Azərbaycan - Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbər vəzifəsinə Nurlan Həsənov
Azərbaycan - Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Səməd Seyidov
Azərbaycan - Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Tahir Mirkişili

Azərbaycan - Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Eldar İbrahimov
Azərbaycan - Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Ziyad Səmədzadə
Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Cavanşir Paşazadə

Azərbaycan - Rusiya parlamentlərarası işçi qrupuna Nizami Səfərov
Azərbaycan - Gürcüstan parlamentlərarası işçi qrupuna Arzu Nağıyev

Azərbaycan - İtaliya parlamentlərarası işçi qrupuna Azər Kərimli
Azərbaycan - Türkiyə parlament-

lərarası işçi qrupuna Əhliman Əmiraslanov
Azərbaycan - Ukrayna parlamentlərarası işçi qrupuna Rüşət Quliyev
Azərbaycan - Fransa parlamentlərarası işçi qrupuna Soltan Məmmədov

Azərbaycan - Albaniya parlamentlərarası işçi qrupuna Etibar Əliyev
Azərbaycan - Avstraliya parlamentlərarası işçi qrupuna Asim Mollazadə

Azərbaycan - Yeni Zelandiya parlamentlərarası işçi qrupuna Asim Mollazadə
Azərbaycan - Belçika parlamentlərarası işçi qrupuna Kamal Cəfərov
Azərbaycan - Bəhreyn parlamentlərarası işçi qrupuna Nizami Cəfərov

Azərbaycan - Bosniya və Herseqovina parlamentlərarası işçi qrupuna Məzahir Əfəndiyev
Azərbaycan - Bolqarıstan parlamentlərarası işçi qrupuna Rauf Əliyev

Azərbaycan - Böyük Britaniya parlamentlərarası işçi qrupuna Cavanşir Feyziyev

Azərbaycan - Braziliya parlamentlərarası işçi qrupuna Müşviq Məmmədli

Azərbaycan - Cibuti parlamentlərarası işçi qrupuna Əliabbas Salahzadə

Azərbaycan - Cənubi Afrika Respublikası parlamentlərarası işçi qrupuna Rasim Musabəyov

Azərbaycan - Çexiya parlamentlərarası işçi qrupuna Elnur Allahverdiyev

Azərbaycan - Ekvador parlamentlərarası işçi qrupuna Bəxtiyar Sadiqov

Azərbaycan - Estoniya parlamentlərarası işçi qrupuna Jalə Əliyeva

Azərbaycan - Çin parlamentlərarası işçi qrupuna Siyavuş Novruzov
Azərbaycan - Danimarka parlamentlərarası işçi qrupuna Sevinc Fəteliyeva

Azərbaycan - İndoneziya parlamentlərarası işçi qrupuna Bəxtiyar Əliyev
Azərbaycan - Əfqanıstan parlamentlərarası işçi qrupuna Musa Qasımlı

Azərbaycan - Çili parlamentlərarası işçi qrupuna Azər Badamov
Azərbaycan - Xorvatiya parlamentlərarası işçi qrupuna Könül Nurullayeva

Azərbaycan - İordaniya parlamentlərarası işçi qrupuna Anar İsgəndərov
Azərbaycan - Hindistan parla-

mentlərarası işçi qrupuna Naqif Həmzəyev

Azərbaycan - İran parlamentlərarası işçi qrupuna Vasif Talibov
Azərbaycan - İraq parlamentlərarası işçi qrupuna İlah Məmmədov

Azərbaycan - İrlandiya parlamentlərarası işçi qrupuna Erkin Qədirli

Azərbaycan - Malta parlamentlərarası işçi qrupuna Qüdrət Həsənquliyev

Azərbaycan - Küveyt parlamentlərarası işçi qrupuna Vahid Əhmədov
Azərbaycan - Vyetnam parlamentlərarası işçi qrupuna Əli Məsimli

Azərbaycan - Sloveniya parlamentlərarası işçi qrupuna Ağalar Vəliyev

Azərbaycan - İsrail parlamentlərarası işçi qrupuna Anatoliy Rafailov
Azərbaycan - İspaniya parlamentlərarası işçi qrupuna Sevil Mikayilova

Azərbaycan - Kolumbiya parlamentlərarası işçi qrupuna Müşfiq Cəfərov

Azərbaycan - Kanada parlamentlərarası işçi qrupuna Tural Gəncəli-

yev

Azərbaycan - Qazaxıstan parlamentlərarası işçi qrupuna Adil Əliyev

Azərbaycan - İsveç parlamentlərarası işçi qrupuna Kamilə Əliyeva

Azərbaycan - İsveçrə parlamentlərarası işçi qrupuna Hicran Hüseynova

Azərbaycan - Koreya parlamentlərarası işçi qrupuna Malik Həsənov

Azərbaycan - Kuba parlamentlərarası işçi qrupuna Elşad Mirbəşir

Azərbaycan - Peru parlamentlərarası işçi qrupuna Sahib Aliyev

Azərbaycan - Meksika parlamentlərarası işçi qrupuna Ülvi Quliyev

Azərbaycan - Norveç parlamentlərarası işçi qrupuna İltizam Yusifov

Azərbaycan - Latviya parlamentlərarası işçi qrupuna Kamran Bayramov

Azərbaycan - Qətər parlamentlərarası işçi qrupuna Tahir Rzayev

Azərbaycan - Qırğızıstan parlamentlərarası işçi qrupuna Musa Quliyev

Azərbaycan - Litva parlamentlərarası işçi qrupuna Nəsim Məhəməliyev

Azərbaycan - Liviya parlamentlərarası işçi qrupuna Fəzail İbrahimli

Azərbaycan - Makedoniya parlamentlərarası işçi qrupuna Fazil Mustafa

Azərbaycan - Misir parlamentlərarası işçi qrupuna Ceyhun Məmmədov

Azərbaycan - Lüksemburq parlamentlərarası işçi qrupuna Tamam Cəfərova

Azərbaycan - Macarıstan parlamentlərarası işçi qrupuna Əli Hüseynli

Azərbaycan - Malayziya parlamentlərarası işçi qrupuna Vüqar Bayramov

Azərbaycan - Mavritaniya parlamentlərarası işçi qrupuna Şahin Seyidzadə

Azərbaycan - Mərakeş parlamentlərarası işçi qrupuna İmamverdi İsmayilov

Azərbaycan - Monteneqro parlamentlərarası işçi qrupuna İqbal Məmmədov

Azərbaycan - Tailand parlamentlərarası işçi qrupuna Ramin Məmmədov

Azərbaycan - Uruqvay parlamentlərarası işçi qrupuna Mixail Zabelin

Azərbaycan - Pakistan parlamentlərarası işçi qrupuna Qədirə Paşayeva

Azərbaycan - Niderland parlamentlərarası işçi qrupuna Eldar Quliyev

Azərbaycan - Rumıniya parlamentlərarası işçi qrupuna Azay Quliyev

Azərbaycan - Serbiya parlamentlərarası işçi qrupuna Mələhət İbrahimqızı

Azərbaycan - Portuqaliya parlamentlərarası işçi qrupuna Nigar Arpadarai

Azərbaycan - Yunanıstan parlamentlərarası işçi qrupuna Bəhrüz Məhərrəmov

Azərbaycan - Yaponiya parlamentlərarası işçi qrupuna Əminə Ağazadə

Azərbaycan - Tacikistan parlamentlərarası işçi qrupuna Aydın Mirzəzadə

Azərbaycan - Ukrayna parlamentlərarası işçi qrupuna Rüşət Quliyev.

Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yeni rəhbərləri- SİYAHI



lərarası işçi qrupuna Əhliman Əmiraslanov

Azərbaycan - Ukrayna parlamentlərarası işçi qrupuna Rüşət Quliyev

Azərbaycan - Fransa parlamentlərarası işçi qrupuna Soltan Məmmədov

Azərbaycan - Albaniya parlamentlərarası işçi qrupuna Etibar Əliyev

Azərbaycan - Avstraliya parlamentlərarası işçi qrupuna Asim Mollazadə

Azərbaycan - Yeni Zelandiya parlamentlərarası işçi qrupuna Asim Mollazadə

Azərbaycan - Belçika parlamentlərarası işçi qrupuna Kamal Cəfərov

Azərbaycan - Bəhreyn parlamentlərarası işçi qrupuna Nizami Cəfərov

Azərbaycan - Bosniya və Herseqovina parlamentlərarası işçi qrupuna Məzahir Əfəndiyev

Azərbaycan - Bolqarıstan parlamentlərarası işçi qrupuna Rauf Əliyev

Azərbaycan - Böyük Britaniya parlamentlərarası işçi qrupuna Cavanşir Feyziyev

mentlərarası işçi qrupuna Naqif Həmzəyev

Azərbaycan - İran parlamentlərarası işçi qrupuna Vasif Talibov

Azərbaycan - İraq parlamentlərarası işçi qrupuna İlah Məmmədov

Azərbaycan - İrlandiya parlamentlərarası işçi qrupuna Erkin Qədirli

Azərbaycan - Malta parlamentlərarası işçi qrupuna Qüdrət Həsənquliyev

Azərbaycan - Küveyt parlamentlərarası işçi qrupuna Vahid Əhmədov

Azərbaycan - Vyetnam parlamentlərarası işçi qrupuna Əli Məsimli

Azərbaycan - Sloveniya parlamentlərarası işçi qrupuna Ağalar Vəliyev

Azərbaycan - İsrail parlamentlərarası işçi qrupuna Anatoliy Rafailov

Azərbaycan - İspaniya parlamentlərarası işçi qrupuna Sevil Mikayilova

Azərbaycan - Kolumbiya parlamentlərarası işçi qrupuna Müşfiq Cəfərov

Azərbaycan - Kanada parlamentlərarası işçi qrupuna Tural Gəncəli-

yev

Azərbaycan - Qazaxıstan parlamentlərarası işçi qrupuna Adil Əliyev

Azərbaycan - İsveç parlamentlərarası işçi qrupuna Kamilə Əliyeva

Azərbaycan - İsveçrə parlamentlərarası işçi qrupuna Hicran Hüseynova

Azərbaycan - Koreya parlamentlərarası işçi qrupuna Malik Həsənov

Azərbaycan - Kuba parlamentlərarası işçi qrupuna Elşad Mirbəşir

Azərbaycan - Peru parlamentlərarası işçi qrupuna Sahib Aliyev

Azərbaycan - Meksika parlamentlərarası işçi qrupuna Ülvi Quliyev

Azərbaycan - Norveç parlamentlərarası işçi qrupuna İltizam Yusifov

Azərbaycan - Latviya parlamentlərarası işçi qrupuna Kamran Bayramov

Azərbaycan - Qətər parlamentlərarası işçi qrupuna Tahir Rzayev

Azərbaycan - Qırğızıstan parlamentlərarası işçi qrupuna Musa Quliyev

Azərbaycan - Litva parlamentlərarası işçi qrupuna Nəsim Məhəməliyev

Azərbaycan - Liviya parlamentlərarası işçi qrupuna Fəzail İbrahimli

Azərbaycan - Makedoniya parlamentlərarası işçi qrupuna Fazil Mustafa

Azərbaycan - Misir parlamentlərarası işçi qrupuna Ceyhun Məmmədov

Azərbaycan - Lüksemburq parlamentlərarası işçi qrupuna Tamam Cəfərova

Azərbaycan - Macarıstan parlamentlərarası işçi qrupuna Əli Hüseynli

Azərbaycan - Malayziya parlamentlərarası işçi qrupuna Vüqar Bayramov

Azərbaycan - Mavritaniya parlamentlərarası işçi qrupuna Şahin Seyidzadə

Azərbaycan - Mərakeş parlamentlərarası işçi qrupuna İmamverdi İsmayilov

Azərbaycan - Monteneqro parlamentlərarası işçi qrupuna İqbal Məmmədov

Azərbaycan - Tailand parlamentlərarası işçi qrupuna Ramin Məmmədov

Azərbaycan - Uruqvay parlamentlərarası işçi qrupuna Mixail Zabelin

Azərbaycan - Pakistan parlamentlərarası işçi qrupuna Qədirə Paşayeva

Azərbaycan - Niderland parlamentlərarası işçi qrupuna Eldar Quliyev

Azərbaycan - Rumıniya parlamentlərarası işçi qrupuna Azay Quliyev

Azərbaycan - Serbiya parlamentlərarası işçi qrupuna Mələhət İbrahimqızı

Azərbaycan - Portuqaliya parlamentlərarası işçi qrupuna Nigar Arpadarai

Azərbaycan - Yunanıstan parlamentlərarası işçi qrupuna Bəhrüz Məhərrəmov

Azərbaycan - Yaponiya parlamentlərarası işçi qrupuna Əminə Ağazadə

Azərbaycan - Tacikistan parlamentlərarası işçi qrupuna Aydın Mirzəzadə

Azərbaycan - Ukrayna parlamentlərarası işçi qrupuna Rüşət Quliyev.

Xaricdə yaşayan 60 min azərbaycanlı 190 manat üçün müraciət edib!

Nazirlik rəsmisi: "Sizcə, adında 49 mənzil olan vətəndaşın aztəminatlı işsizlər üçün nəzərdə tutulan 190 manata ehtiyacı ola və buna haqqı çata bilər?!"

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talibli aztəminatlı işsizlər üçün nəzərdə tutulan birdəfəlik ödəmə və haqqı çatmadan bundan yararlanmaq istəyənlərlə bağlı açıqlama yayıb.

Unikal.org xəbər verir ki, F.Talibli açıqlamasında bildirib:

"Bir daha aztəminatlı işsizlər üçün nəzərdə tutulan birdəfəlik ödəmə və haqqı çatmadan bundan yararlanmaq istəyənlər barədə..."

Qaydalar təsdiq edildikdən iki gün sonra - aprelin 9-dan birdəfəlik ödəmə (190 manat) vəsaitləri gündəlik olaraq köçürülür. Artıq 350 min şəxs ödəniş edilib və proses davam edir.

Birdəfəlik ödəmə ilə bağlı müraciətlər 22 elektron informasiya bazası üzərindən araşdırılır. Bu araşdırmalar həqiqətən aztəminatlı işsiz və xüsusi karantin dövründə qazancını itirən qeyri-formal işləyən şəxsləri müəyyən etmək və 190 manatlıq ödənişi məhz bu kateqoriyadan olan, dövlətdən sosial ödənişlər almayanlara təyin etmək məqsədi daşıyır.

Bununla belə... Müraciətlərin təhlilləri nə göstərir?

Onu göstərir ki, əslində maddi imkanları yetərli, məşğul əhali qrupuna aid olan, dövlətdən müxtəlif sosial ödənişlər, hətta yüksək pensiya və müavinət alan vətəndaşlar da



aztəminatlı işsizlər üçün nəzərdə tutulan vəsaiti əldə etməyə cəhd edirlər.

Bu günədək baxılmış müraciətlərdən,

- Müqavilə ilə işləyən və əmək haqqı alanlar - 260 min;
- Aktiv VOEN-i olanlar - 160 min;
- Dövlətdən müxtəlif sosial ödənişlər və yardım alanlar - 150 min;
- Ölkə xaricindən müraciət edənlər - 60 min (bu şəxslər ölkə xaricində olduğu üçün Azərbaycanda işsiz kimi qeydiyyatdan keçə bilməzlər);
- Özünün və ya həyat yoldaşının mülkiyyətində müxtəlif ünvanlarda 2 və daha artıq daşınmaz əmlak olanlar - 29 min;
- İcarəyə verdikləri obyektlərdən gəlir əldə edənlər - 9 min və s.

Təbii ki, bütün bu müraciətlərə

İmtina cavabı verilir. Eyni zamanda müraciət edənlərin sırasında mülkiyyətində 4-5 və

daha çox daşınmaz əmlakı, obyektləri, avtomobilləri, əlavə gəlirləri və s. olanlar az deyil. Sizcə, adında 49 mənzil olan vətəndaşın aztəminatlı işsizlər üçün nəzərdə tutulan 190 manata ehtiyacı ola və buna haqqı çata bilər?!"

Yaxud son 3 ayda gəliri 10 min manatın üzərində olan 3000-dən çox şəxsin birdəfəlik ödəmə üçün müraciət etməyə nə vadar edir?! Məhz bu kateqoriyadan olan bəzi şəxslərə imtina cavabı verildikdən sonra sosial şəbəkələrdə iftira və qarayaxma ilə məşğul olmalarına, süni ajitaj yaratmalarına nə ad qoymaq olar?

Təəssüf ki, bir çox məlumatlar fərdi xarakter daşdığından belələri ilə bağlı informasiyaları açıqlamaq olmaz.

Düşünürəm ki, belə şəxslər ictimai qınaqla sərt şəkildə üzvləşməli və insanlarımızın milli həmrəylik göstərdiyi pandemiya dövründə, milyonlarla vətəndaşımıza Azərbaycan dövləti, şirkətləri, vətəndaşları tərəfindən dəstək verildiyi vaxtda fürsətcillik edən, aztəminatlı insanların haqqına girməyə çalışan şəxslərə imkan verməməliyik.

Qeyd olunan hallar müraciətlərə baxılması və emalında e-sistem üçün əlavə iş yükünə çevrilir, heç bir işi, gəliri olmayan, dövlətdən hər hansı sosial ödəniş və ya yardım almayan aztəminatlı işsizlərin müraciətlərinə baxılmasını texniki baxımdan gecikdirir".

Amid

AQTA fındıq bağlarında monitoring keçirdi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində fitosanitar vəziyyətin müəyyənəndirilib qiymətləndirilməsi məqsədilə fitosanitar müşahidələri davam etdirir.

AQTA-dan Unikal.org-a verilən məlumata görə, bu məqsədlə agentliyin fitosanitar müfəttişləri tərəfindən Şəki-Zaqatala bölgəsinin fındıq bağlarında, eyni zamanda Gürücüstənlə həmsərhəd ərazilərdə xüsusi təhlükəli zərərli orqanizm olan mərmer bağacıqına (*Halymorpha halys*) qarşı monitoring keçirilib.

Monitoring zamanı mərmer bağacıqı aşkar edilməyib. Təsərrüfat sahiblərinə mərmer bağacıqının inkişafı, yayılma yolları, zərərləri barədə ətraflı məlumat verilib, oxşar zərərvericilər aşkarlandıqda AQTA-nın regional bölməsinə müraciət etmələri tövsiyə olunub. Onlara sözügedən zərərli orqanizmlə bağlı Agentlik tərəfindən hazırlanmış "Bitkilər üçün yeni təhlükə mənbəyi" adlı bukletlər paylanılıb. Sonda təsərrüfat sahiblərinin sualları cavablandırılıb.

Qeyd edək ki, növbəti monitoringlərin may ayında keçirilməsi nəzərdə tutulub.

Famil

İcra başçısı onlayn müşavirə keçirib

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonun rəhbər işçilərinin və inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə videobağlantı vasitəsilə müşavirə keçirib.

"Unikal" xəbər verir ki, müşavirədə rayonda koronavirus (COVID-19) pandemiyası ilə bağlı həyata keçirilən mübarizə tədbirləri müzakirə olunub.

Məlumat verilib ki, şəhər və rayon ərazisində mütəmadi olaraq koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işləri aparılır, karantin rejimi dövründə maddi yardım ehtiyacı olan ailələrin, o cümlədən 65 yaşdan yuxarı vətəndaşların qayğıları daim diqqət mərkəzində saxlanılır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrinin ərazilərdə əhəliyə çatdırılması istiqamətində lazımi tədbirlərin görülməsi, xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə riayət olunması, sakinlər arasında fərdi qaydada maarifləndirmə işlərinin aparılması ilə bağlı göstərişlərini verən İcra başçısı T.Qaraşov kənd və qəsəbələrdə dezinfeksiya işlərinə nəzarətin gücləndirilməsinin, mobil qrupların köməyi ilə sakinləri maraqlandıran bütün məsələlərə həssaslıqla yanaşılmasının vacibliyini qeyd edib.

Onlayn müşavirədə həmçinin ərazi icra nümayəndələrinə hər bir ailənin, xüsusilə 65 yaşdan yuxarı olan şəxslərin yaşadığı ailələrin nəzarətə götürülməsi, əhəlinin sıx toplaşdığı ərazilərdə təmas imkanlarının minimuma endirilməsi, vətəndaşların yalnız ciddi ehtiyac duyulduğu təqdirdə evlərinə çıxmaları ilə bağlı müvafiq tapşırıqlar verilib.

Məktəbillər arasında online yarışmalar başladı

Məktəbillərarası onlayn şəkildə "Fibonacci" intellektual yarışmasına start verilib.

Təhsil Nazirliyindən "Unikal"a verilən məlumata görə, aprelin 24-də keçirilən ilk oyunda Bakı, Sumqayıt və Xirdalan şəhərlərindən ümumilikdə 75 komandanın (təxminən 500 nəfər) iştirakı gözlənilir.

Yarışma əsasən VIII-XI sinif şagirdləri arasında təşkil olunur. Növbəti oyunlarda digər bölgələrdən də şagirdlərin iştirakı təmin olunacaq. Eyni zamanda onlayn formatda məktəbillərarası "Nə? Harada? Nə zaman?" intellektual yarışının təşkili də nəzərdə tutulur. Aprelin 25-də keçiriləcək sınaq oyununda 50-dən çox komandanın iştirakı gözlənilir.

Qeyd edək ki, əsas məqsəd koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtlarının səmərəli və faydalı təşkili, evdə olduqları müddətdə bilik və bacarıqlarından əlavə, məntiqi düşüncə və dünyagörüşünün də inkişafına nail olmaları üçün imkan yaratmaqdır.



Kirayə mənzillərin verilməsində qoyulan şərtləri yüngülləşdirmək lazımdır - Azay Quliyev

Sosial kirayə müqaviləsi əsasında yaşayış sahələrinin verilməsində bəzi şərtlər və proseduralar çoxlu sayda vətəndaşın bu imkandan yararlanmasında ciddi problemlər yaradır.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib. Deputat bildirib ki, şərtlərə əsasən kirayə mənzil əldə etmək istəyən şəxsin bank öhdəliyi olmamalıdır, yəni, deyək ki, adamın 500 manatlıq krediti var və o buna görə kirayə mənzili üçün müraciət edə bilməz. Əgər vətəndaşın ödəmə qabiliyyəti varsa, o bankdan götürdüyü məbləğindən asılı olmayan hər hansı bir kreditə görə kirayə mənzil əldə etmək hüququndan məhrum olmamalıdır.

"Mən hesab edirəm ki, bu çox ağır şərtidir və bu şərti aradan qaldırmaq lazımdır. Çünki, söhbət aztəminatlı ailələrdən gedirsə, onların çoxunda bu və ya digər formada bank öhdəliyi vardır. Əgər bu tələb mənzilin kirayə haqqının ödənilmə-



sində mümkün problemləri və ya riskləri önəmləmək məqsədi daşıyarsa, onsuzda digər şərtlər bu məsələni tənzimləyir, yəni ödəniş olmadığı təqdirdə müvafiq qaydalar işə düşür və hətta vətəndaşın mənzilə olan mülkiyyət hüququ itirilir.

2-ci məhdudiyyət isə kirayə mənzil almaq istəyən şəxsin məhkumluğu olmaması haqqında tələbdir. Bunu ümumiyyətlə anlamaq çətindir. Bilirsiniz ki, törədilən cinayətin

ağırılıq dərəcəsinə asılı olaraq şəxsin məhkumluq müddəti bir ildən 8 ilə qədər müəyyən edilə bilər. Belə çıxır ki, vətəndaş kirayə mənzil almaq üçün məhkumluğun olması səbəbindən 8 ilə qədər gözləməlidir. Məncə bu tələbə ehtiyac yoxdur. Çünki bu şəxs nə seçkilə orqanlarda iştirak edir, nə də yüksək dövlət vəzifəsinə təyin olunmur ki, onun məhkumluğu nəzərə alınsın. Digər tərəfdən şəxsin sosial problemlərinin həlli yolunda məhkumluğun əsas baryera kimi saxlanması Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında qanunun ruhuna da tamamilə ziddir. Əksinə bu cür insanların sosial problemləri daha tez həll olunmalıdır ki, onların təkrar cinayət törətməmələri üçün əlavə stimulları olsun. Ona görə də bu tələbin də şərtlər toplusundan çıxarılmasını vacib hesab edirəm. Ümid edirəm ki, müvafiq dövlət qurumu bu məsələni nəzərə alacaq".

Ramazan ayı başlayır



Azərbaycanda Ramazan ayı başlayır. Unikal.org xəbər verir ki, bu il ölkə ərazisinin üfünədə Ay hilalının görünməsinə uyğun olaraq Ramazan ayının 1-i miladi təqvimlə aprelin 25-nə təsadüf edib.

Ramazan ayının builki təqviminə görə Əhya gecələri (Qədr gecəsi) 12 may, 14 may, 16 may və 20 may tarixlərinə təsadüf edir. Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfünədə ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək. Həmin gün Fitr (Ramazan) bayramıdır. Niyət gecəsi aprelin 24-dən 25-nə keçən gecəyə düşür.

Ramazan ayının başlanması ilə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının yaydığı fətva görə, xüsusi karantin rejimi dövründə şəriətdə vacib olmayan, adət-ənənələrimize söykənən dini mərasimlərin (ehsan, mövlud və s.) keçirilməməsi tövsiyə edilir. Şəri baxımdan vacib olan dəfn mərasimləri şəriət qaydalarına əməl edilməsi şərti ilə karantin dövründə məhdud çərçivədə həyata keçirilməlidir. İftar süfrəsinin də hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırılıb. Bildirilib ki, bütün bu tövsiyələr hazırda tüğyan edən xəstəlik səbəbindən müvəqqəti səciyyə daşıyır.

Ramazan ayında insanlar oruc tutmalı, xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutmalıdırlar. Xəstə olan, habelə zəifləyərək xəstəliyə düşərək olma ehtimalı olan insanların orucunu başqa vaxtda tutmaları məqsədəuyğundur. Bu şəxslər sağaldıqdan sonra, sağlam halda gələn Ramazana kimi öz orucluğu ibadətini tamamlaya bilərlər.

Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində xeyriyyə əməlləri, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində kömək etmək Allah nəzərində bəyənən əməllərdəndir. Bu ayda ən böyük savab - daha çox ibadət etmək, Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm, irfanla məşğul olmaqdır.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verilməsi vacibdir.

Digər mənbələrdən daxil olmuş, təxribat və tərifiqə xarakterli, məzhəb və vaxt ayrışikliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi yolverilməzdir.

Ekologiya Nazirliyi: Soyuq hava hələ davam edəcək

Bir neçə gündür ki, Azərbaycan ərazisində yağmurlu, soyuq hava şəraiti müşahidə olunur. Atrıq may ayının başlanmasına bir neçə gün qaldığını nəzərə alsaq, insanlarda havanın nə vaxt isinəcəyi ilə bağlı suallar yaranır.



Bu cür hava şəraiti nə vaxtadək davam edəcək? Neçə gündən sonra havaların isinməsinə müşahidə edəcəyik?

Məsələ ilə bağlı danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, soyuq havalar hələ bir neçə gün də davam edəcək: "Bir neçə gündür ki, ölkə ərazisində yağıntılı, qeyri-sabit hava şəraiti müşahidə olunur. Bu cür hava şəraiti aprelin 24-ü və 25-i də davam edəcək. Bəzi dağlıq rayonlarda qar yağır və qar hündürlüyü əmələ gəlib".

Nazirlik rəsmisi deyir ki, aprelin 26-dan sonra bəzi bölgələrdə yağmursuz hava şəraiti gözlənilir: "Artıq aprelin 26-dan etibarən əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunacaq. Hələ ki dəqiq məlumat aprelin 26-na qədərdir. Bu tarixdən sonra havaların isinməsi ilə bağlı məlumat isə hələ ki yoxdur".

Azərbaycanın rayonlarında əkin mövsümü başladığundan kiçik pay torpaqlarına malik olan kəndlilər ənənəvi problemin davam edəcəyindən qayğılanırlar. Söhbət suvarma suyunun çatışmazlığından gedir. Məsələ burasındadır ki, bir çox rayonlarda ucsuz-bucaqsız torpaqları qamarlayıb ələ keçirən imkanlı şəxslər, məmurlar əkin-biçin mövsümü boyu suvarma sularını öz sahələrinə yönəldirlər. Nəticədə bu "su əjdahaları"nın ucubatından nisbətən kiçik pay torpaqları olan kəndlilər əkilib-becərə bilmirlər.

"Su məsələsi bu gün kənd təsərrüfatının qarşısında duran ən ciddi problemlərdən biridir. Bunun da bir neçə obyektiv və subyektiv səbəbləri

malıdır, məmur əkinçiliklə məşğul olmamalıdır. Olursa da əkinçiliyin ədəbi qaydasına riayət etməlidir. Elə icra başçısı var ki, nəinki suvarma suyunu, rayonun bütün təsərrüfat resurslarını, texnikasını öz təsərrüfatına yönəldir, işçiləri qul kimi işlədir. Əminik ki, dövlətin güclü qılıncı onları yerində otuzduracaq, ədalət, düzgünlük qalib gələcək. Prezidentin hər çıxışında dediği kimi, belə hallar olan rayonlarda insanlar qorxub geri çəkilməməlidirlər. Kəndlilər məmurların qılıncından qorxurlar, qorxmasınlar, öz haqlarını müdafiə etsinlər. Hansı məmur təzyiq edirsə, vətəndaş birbaşa aidiyyəti mərkəzi qurumlara, dövlət başçısına çıxmalı, öz hüquqlarını müdafiə etməlidirlər. Əgər kəndlilərin təsərrüfatına su gəlmirsə və onu batırırsa, bu,

qalmışam". "Hansı məmur" sualı ilə tapmaca tapmaq məcburiyyətində qalırsınız. Yüzlərlə belə anonim şikayətlər alırıq. Qardaş, biz Baş Prokurorluğun istintaq idarəsində işləmirik. Şikayət sənədirsə, arxasında da dayanmalısan. O baxımdan sudan şikayət edən insanların təfəkküründə də dəyişiklik olması işin faydasına olardı".

"Unikal"ın internet resursları üzərindən apardığı araşdırma da məmurların Azərbaycan kəndlisini bir çox baxımdan çətin duruma saldığını təsdiqləyir: belə ki, elektron mediada camaatın öyrüş yerlərinin qanunsuz ələ keçirilməsindən tutmuş sadə vətəndaşların əkin sahələrinin susuz buraxılmasınadək saysız-hesabsız şikayət mövcuddur. Ən dözülməzi isə odur ki, bu cür

Məmurların əyalətdə böyük özbaşınalığı...

Onlar Azərbaycan kəndlisini hansı çıxılmaz vəziyyətə salıblar?

var". Bunu bir neçə gün əvvəl modern.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin eksperti Nicat Nəsirli demişdi. O bildirmişdi ki, təkə keçənlik təsərrüfat mövsümündə su ilə bağlı yüzlərlə şikayət alındı. Vəziyyət əkinçilik üzrə ixtisaslaşan 18 Aran rayonunda özünü biruzə verirdi.

Ekspert qeyd etmişdi ki, suvarma suyunun çatışmazlığının subyektiv səbəbi məmur özbaşınalığıdır: "Problemin subyektiv tərəfində icra başçıları, rayonlardakı digər yüksək mənəb sahibləri, imkanlı şəxslər, eyni zamanda Bakıda "yağlı vəzifələr"də, isti otaqlarda oturub rayonlarda əkinçilik, heyvandarlıq təsərrüfatları quran məmurlar dayanır. Onların yerlərdəki məmurlarla əlbir olaraq özbaşınalığ etmələri əhalinin suvarma işləri aparılmasında maneələrdir. Son vaxtlar 3-4 icra başçısı ki həbs olunub, onların hamısının böyük təsərrüfatları var. Bu, öz-özlüyündə ciddi problemdir. Bu adamlar öz səlahiyyətlərindən istifadə edərək, əsas suvarma dövründə suyun böyük hissəsini öz sahələrinə yönəldirlər. Kəndlilərə də deyirlər ki, "kiməsə şikayət etsən sənün üçün pis olacaq". Yəni kəndli bir növ təhdid edilir".

Ekspert onu da demişdi ki, rayonlarda böyük təsərrüfatlara sahib məmurlar su məsələsi ilə bağlı ciddi problem yaradırlar: "Prezident özü də müşavirədə bildirdiyi kimi, məmur özbaşınalığına son qoyulacaq. Hesab edirik ki, bu cür məmurlara da növbə çatacaq. Məmur məmurluqla məşğul ol-



onun üçün ölümə bərabərdir. Ona görə də hansısa məmurdan qorxmaq lazım deyil. Rayonların fermerlərinə müraciət edərək deyirik ki, öz haqlarını müdafiə etsinlər. Pandemiya dövründə görüşlər keçirilmir, amma görüşlər bərpa olunanda da qorxmasınlar. Artıq o dövr bitdi, ölkədə məmur özbaşınalığı dövrü qapandı. Bizim yaxın tariximizdə icra başçısının həbs olunması baş verməmişdi. Amma bu baş verirsə, gələcəyə inam da artır. Burada ictimai məlumatlandırma, ictimai aktivlik önəmli yer tutur. Hər bir insan öz hüquqlarını müdafiə etməlidir. Eyni şeyi biz də fermerlərdən tələb və xahiş edirik ki, öz hüquqlarını qorusunlar, haqlarını tələb etsinlər, məmurların adını desinlər. Biz dəfələrlə görüşlərdə bu cür məsələlərlə qarşılaşmışıq. Fermer gəlib ki, "məmur suyunu kəsib çətin vəziyyətdə

məmurların qorxusundan çoxları şikayətini yuxarı dairələrə və ya mətbuata çatdırmaqdan çəkinir. Əks halda sözügedən problemin nə qədər geniş miqyaslı və ağır olduğu ortaya çıxardı.

Bundan başqa, sözügedən məzmununda şikayətlərin nəticəsiz qalması da kəndlilərin əl-qolunu yanlarına salır, onların öz narazılıqlarını ifadə etməsinə mane olur. Kəndlilərə qan udduran məmurlar belə şikayətlərə dırnaqarası yanaşır, hətta əhalinin giley-güzarından sonra da özbaşınalıklarını heç nə olmamış kimi davam etdirirlər.

Odur ki, hökumətin bu məsələni diqqətdə saxlamasına, Azərbaycan kəndlisinə problem yaradan məmurlarla bağlı qanunlar çərçivəsində ciddi ölçü götürülməsinə ehtiyac var...

Sanan Mirzə

Azərbaycanda hotellərin gəliri azalıb



Dünyada koronavirus infeksiyasının sürətlə yayılması əksər ölkələrin turizm sektoruna da öz mənfi təsirini göstərib. Bu hal ölkəmizdə də müşahidə olunmuş və cari ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan mehmanxana və mehmanxana tipli müəssisələrin göstəricilərində azalma qeydə alınıb.

"Unikal" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 13% azalaraq 474,6 min olub. Azalmaya əsas səbəb koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudyyətlərin tətbiq olunması ilə əlaqədar cari ilin mart ayında gecələmələrin sayında

baş vermiş kəskin azalma olub. Belə ki, mart ayında gecələmələrin sayı fevral ayına nisbətən 2,7 dəfə, ötən ilin mart ayına nisbətən isə 2,9 dəfə azalıb.

Bu ilin birinci rübündə mehmanxanalarda keçirilmiş gecələmələrin 55,4%-i Bakıda, 9,8%-i Qusarda, 8,4%-i Qəbələdə, 5,1%-i Naftalanda, 4,6%-i Qubada, 3,8%-i Naxçıvan MR-da, 2%-i Lənkəranda, 1,7%-i Şabranda, 1%-i Mingəçevirdə, 0,8%-i Gəncədə və 7,4%-i digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı əvvəlki ilin birinci rübünə nisbətən 16,7% azalaraq 314,9 min olub ki, bu da ümumi gecələmələrin 66,4%-ni təşkil edir. Gecələmələrin 15,9%-i Rusiya Federasiyası, 12%-i Birləşmiş Ərəb Əmirlikləri, 10,8%-i Səudiyyə Ərəbistanı, 7,1%-i Türkiyə, 6,7%-i Hindistan,

5,3%-i Küveyt, 4%-i Böyük Britaniya, 3,6%-i İran, 3,2%-i İsrail, 2,3%-i ABŞ, 1,9%-i Qətər, 1,8%-i İraq, 1,7%-i Pakistan, 1,6%-i Qazaxıstan, 1,4%-i Almaniya, 1,0%-i İtaliya, 0,9%-i Gürcüstan, 0,9%-i Bəhreyn, 17,9%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 73,4%-i Bakıda, 7,8%-i Qusarda, 5,2%-i Qəbələdə, 4,9%-i Naftalanda, 4%-i Naxçıvan Muxtar Respublikasında, 2,5%-i Qubada, 2,2%-i isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb. Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 4,7% azalaraq 159,7 min olub.

Bu ilin I rübündə mehmanxanalara gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 15,8% azalaraq 60 milyon manat olub ki, onun da 58,5%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,8%-i ictimai iaşə xidmətlərindən, 3,9%-i müalicə və sağlamlıq xidmətlərindən, 9,8%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Cari ilin yanvar-mart aylarında mehmanxanalara birdəfəlik tutumundan istifadə 12,2% səviyyəsində olub (2019-cu ilin yanvar-mart aylarında 15,7%). Bu göstərici Naftalanda 43,4%, Beyləqanda 27,2%, Qusarda 26,9%, Şabranda 25,6%, Qəbələdə 18,7%, Cəlilabadda 18,4%, Qubada 18,3%, Bakıda 17,3%, Naxçıvan MR-da 16,5%, Sabirabadda 15,3%, Göyçayda 13,9%, digər rayon və şəhərlərdə isə ölkə üzrə orta göstəricidən aşağı olub.

Famil



Transmilli cinayətkar şəbəkələrin üzvləri Azərbaycanda - "Bandotdel"dən əməliyyat

Müasir dövrümüzdə yeni nəsil informasiya-kommunikasiya texnologiyalarının təsir dairəsinin genişlənməsindən çox təəssüf ki, müxtəlif transmilli cinayətkar şəbəkələrin üzvləri də öz çirkin niyyətləri üçün istifadə etməyə çalışırlar.

Daxili İşlər Nazirliyindən "Unikal"a verilən məlumata görə, bu cəhdlərin Azərbaycan Respublikasının ərazisində qarşısının alınması məqsədi ilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən də daim qabaqalıcı tədbirlər görülür.

Belə ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən sonuncu belə əməliyyat-texniki tədbir zamanı ölkə ərazisində bank sektoruna qarşı kibber cinayətlər törətməkdə təqsirli bilinən Bolqarıstan Respublikasının vətəndaşları Stoychev Marian Nikolov və Mladenov Vladislav Tsvetanov Bakı şəhəri ərazisində saxlanılıblar.

Araşdırma zamanı müəyyən olunub ki, adları çəkilən şəxslər kibbercinayətkarlıqda istifadə olunan xüsusi qurğular, eləcə də mikrosxemlər və digər ləvazimatlar vasitəsi ilə paytaxt ərazisində müxtəlif banklara məxsus bankomatlara müdaxilələr ediblər. Cari ilin fevral və mart aylarında ölkəmizə gələn qrup üzvləri əvvəlcədən hazırladıqları plana əsasən bankomat aparatlarına müdaxilələr edərək külli miqdarda pul vəsaitlərini mənimləməyə cəhd göstərmişlər. Onlar bankomat aparatlarının kart oxuyucu hissəsinə xüsusi qurğular yerləşdirərək bu yolla müştərilərə məxsus kartların PIN kodları barədə məlumatları əldə ediblər və kartların qeydiyyatını aparıblar.

Saxlanılan şəxslər ifadələrində bildiriblər ki, kart məlumatlarını tam və hərtərəfli öyrəndikdən sonra hesablardakı pulları transmilli mütəşəkkil cinayətkar dəstənin Avropa ölkələrindəki digər üzvləri ilə birgə xarici banklarda saxta sənədlər əsasında açdıqları hesablara köçürəcəklər. Lakin Baş İdarə əməkdaşlarının xüsusi peşəkarlıqla həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qrup üzvlərinin bu cinayətinin qarşısı vaxtında alınıb.

Həmin şəxslərin paytaxt ərazisində kirayə yaşadığı mənzilə baxış zamanı çoxsaylı elektron məlumat daşıyıcıları, bank kartlarından məlumatları ələ keçirmək üçün qurğular, bankomatlara quraşdırılması nəzərdə tutulmuş xüsusi avadanlıqlar, noutbuklar, müdaxilə etdikləri bankomatların yerləşdiyi ərazilərin siyahısı və sxemləri, eləcə də sair maddi sübutlar aşkar olunaraq götürülüb. Qrup üzvləri bankomatlara müdaxilələr etmək üçün əldə etdikləri xüsusi qurğuları ətrafdakı insanlarda şübhə oyatmamaq üçün daim özləri ilə gəzdirdikləri səsgücləndiricinin içində gizlədiblər.

Qeyd edək ki, Baş İdarədə Marian Stoychev və Vladislav Mladenovun paytaxt ərazisindəki bütün hərəkət trayektoriyaları, müdaxilə etdikləri bankomatlar və əlaqədə olduqları şəxslərin əhatə dairəsi hərtərəfli araşdırılıb.

Faktla bağlı Azərbaycan Respublikası CM-nin 272.3, 177.2.3-1 və 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edilməklə törədilən oğurluq, kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılaraq M.Stoychev və V.Mladenov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Transmilli mütəşəkkil cinayətkar şəbəkənin Avropa ölkələrindəki əlaqələrinin müəyyən olunması, həmçinin saxlanılan şəxslərin digər cinayət əməllərinin aşkar edilməsi istiqamətində müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Nərimanov rayonunda ehtiyacı olanlara növbəti ərzaq sovqatı paylanılıb

Nərimanov rayonunda Rayon İcra Hakimiyyəti tərəfindən karantin rejimi dövründə tədbirlərin həyata keçirilməsi davam etməkdədir.

"Unikal" xəbər verir ki, Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən karantin rejimi dövründə MKİS-lərin də iştirakı ilə müəyyən edilən, evdən çıxması qadağan edilən yaş 65-dən yuxarı, tənha yaşayan, imkansız növbəti 300 ailəyə rayonda fəaliyyət göstərən sahibkarların da dəstəyi ilə ərzaq məhsullarından ibarət yardım paylanılıb. Ümumilikdə karantin rejimində rayonda yaşayan ehtiyacı olan 3.000-dən artıq ərzaq yardımı göstərilib.

Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayonun gənc könüllüləri yardımların göstərilməsi ilə yanaşı, vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə sakinlərə məlumatlar verilib. Sakinlərə Prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış ödənişli ictimai iş yerləri ilə bağlı ətraflı məlumatlar verilib, işlə bağlı müraciət qaydaları izah edilib.

Həmçinin koronavirusa qarşı mübarizə tədbirlərinin bir hissəsi olaraq Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Mənzil Kommunal Təsərrüfat



Birliyi ilə birgə rayonun küçələri, səkiləri, ödəmə terminaları və bankomatları, yaşayış binalarının həyətləri, girişləri, pilləkən qəfəsləri, liftlərində mütəmadi dezinfeksiya işləri aparılır.

Koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə Nərimanov rayon İcra Hakimiyyətində yaradılmış Operativ qərargahın bu gün onlayn müşavirəsi keçirilib. Rayon icra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin sədrlik etdiyi Operativ qərargahın üzvləri - icra hakimiyyəti müavinləri və şöbə müdürləri, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəisi, rayon Bələdiyyəsinin sədri, rayon Mənzil Kommunal Təsərrüfatı Departamentinin

sədri, RİH SİƏD üzrə nümayəndələri görülən işlərlə bağlı hesabat verib,

Nazirlər Kabineti yanında Operativ qərargahın verdiyi tələb və tövsiyələrin icra vəziyyəti müzakirə edilib, qarşıda görülməli işlərlə bağlı müvafiq tapşırıqlar verilib.

Nərimanov Rayon İcra Hakimiyyəti sakinlərdən bu həssas dövrdə evdə qalmalarını, ciddi karantin rejiminə və müəyyən edilmiş sosial izolyasiya tələblərinə əməl etmələrini, həmçinin sakinlərdən yaranmış hər hansı bir problemlə bağlı 1643 qaynar xəttinə müraciət etmələrini xahiş edir.

Zaura

ABŞ səfirliyi İlqar Məmmədovla bağlı qərarı alqışladı

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi Avropa İnsan Hüquqları Məhkəməsinin 2017-ci ildə açıqladığı qərara uyğun olaraq Azərbaycan Ali Məhkəməsi tərəfindən Respublika Alternativ Partiyasının sədri İlqar Məmmədov barəsində verdiyi bəraət qərarını alqışlayır.

Bu barədə Səfirlikdən daxil olan məlumatda bildirilir. Səfirlik həmçinin hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində bəraət qərarının verilməsini də alqışlayır.

Səfirlik jurnalistlər, vətəndaş cəmiyyəti fəalları, habelə söz azadlığı hüququndan istifadə edən siyasi müxalifət üzvlərinə qarşı aparılan hədə-qorxu və həbs fəaliyyətlərinin sonu üçün atılan müsbət addımları alqışlamağa hazır olduğunu bildirir.

"Biz xalqlarımızın qarşılıqlı faydası naminə həm yuxarıda göstərilən həm də başqa məsələlər ilə bağlı dialoq üçün hazır olduğumuzuzu bəyan edirik", - səfirlik bəyan edib.

Elmi müəssisələri akkreditasiya edən qurum müəyyənləşdi

Azərbaycanda elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını həyata keçirəcək qurum müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Elm haqqında" qanuna təklif edilən təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, elmi müəssisələrin akkreditasiyası qaydasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Elmi müəssisələrin akkreditasiyası qurumu müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əsasnaməyə uyğun olaraq, ictimai əsaslarla fəaliyyət göstərir.

Layihəyə əsasən, elmi müəssisələrin (təşkilatların) akkreditasiyası ali attestasiya orqanı tərəfindən həyata keçiriləcək.

Layihədə elmi təşkilatlara yeni hüquq verilməsi də əksini tapıb. Dəyişikliyə əsasən, elmi təşkilatlar dünya elmi məkanında tanınmaq və reytingini yüksəltmək məqsədilə beynəlxalq akkreditasiyadan keçmək hüququna malik olacaq. Hazırda elmi müəssisələr belə hüquqa malikdir.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Famil

Vətəndaşlığı olmayan şəxslərə qarşı yeni tələb qoyulur

Azərbaycanda vətəndaşlığı olmayan şəxslərə qarşı yeni tələb qoyulur.

"Unikal"ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verilməkdə, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılarkən onlar eyni zamanda müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatla alınmalıdırlar. Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı vətəndaşlığı olmayan şəxsdən Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazənin və ya qaçqın statusu verilməsi, habelə müvəqqəti olma müddətinin uzadılması üçün qanunvericiliklə müəyyən olunmuş sənədləri tələb edəcək.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq İ oxunuşda qəbul edilib.

Azərbaycan karantin rejimindən mərhələli çıxış planı hazırlayır

"Azərbaycanda xüsusi karantin rejimindən mərhələli çıxış planı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun hazırlanır. Amma arxayınlaşmaq və tətbiq edilən tədbirləri azaltmaq tezdir".

ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib. H.Harmancı qeyd edib ki, bir müddət pandemiyadan əvvəlki vəziyyətə geri qayıda bilməyəcəyik:

"Evde qalmaq və sosial məsafəni gözləmək lazımdır. Azərbaycan hökuməti mayın 5-dən etibarən xüsusi karantin rejiminin yumşaldılmasının üzərində çalışır. Biz də əlimizdən gələn qədər ilə dəstək olmağa çalışırıq".

O, Azərbaycan xalqına təşəkkür edib: "Təşəkkür edirəm ki, çətin dövrdə hökumətə dəstək olur, tövsiyələrə əməl edir. İndi bizim daha çox həmrəy olmağa ehtiyacımız var".

Koronavirus pandemiyası öz təsirini ali məktəblərə qəbul imtahanlarında da göstərəcək. Bu dəfə koronavirus təkcə imtahanların keçirilmə tarixinə deyil, imtahan suallarına da təsir edəcək.

Belə ki, bilki ali məktəblərə qəbul imtahanlarında biologiya fənninin daxil olduğu qruplarda koronavirusla bağlı suallar da salınacaq. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib ki, bu il IV ixtisas qrupu üzrə keçiriləcək imtahanlarda koronavirusla bağlı sual olacaq. O bildirib ki, bu məsələlər yenə də müzakirə olunacaq: "Hər bir imtahanın tarixi elan olunanda bütün detallar təsdiqlənəcək".

başqa bir şey deyil. Heç bir halda dərslərdə olmayan mövzu imtahan sualına salına bilməz".

A.Həsərət deyir ki, "Biologiya" dərslərində virusla bağlı mövzular var: "Dərslərdə virus, virusun növləri barədə məlumatlar var. Amma koronavirus, onun xüsusiyyətləri barədə ayrıca mətn yoxdur. Belə halda abituriyentin bu sualı cavablandırması da mümkündür deyil".

Təhsil Nazirliyi yanında Təhsil Şurasının sədri Şahlar Əsgərov da dərslərdə olmayan mövzuların imtahan suallarına salınmasının düzgün olmadığı qənaətindədir: "İmtahan keçirilən dərslərin necə mənimsənilmədiyini qiymətləndirmək üçün keçirilir.

Qeyd etdiyim kimi, keçirilən dərslərin! Abituriyenti keçməyi,

bul imtahanlarında bu mənbədən istifadə oluna bilər. Bundan kənar isə heç bir mənbədəki məlumatı test sualı etmək olmaz. Bəli, viruslardan test tapşırığı salına bilər. Amma bu orta məktəb kitablarında proqram salınmış viruslardan ola bilər. Əgər dərslərdə koronavirusla bağlı məlumat yoxdursa, ondan test tapşırığı tərtib etmək, imtahan iştirakçısına təqdim etmək olmaz".

Göründüyü kimi, DİM sədrinin bu il IV ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanlarında koronavirusla bağlı sual salınacağı barədə açıqlaması haqlı tənqidlərə yol açıb. Ekspertlər dərslərdə olmayan mövzudan imtahan sualına salınmasını yanlış qiymətləndirirlər ki, onla-

Məleykə Abbaszadə tənqid hədəfində

DİM sədrinin açıqlaması niyə qalmaqla yaratdı?



Qeyd edək ki, M.Abbaszadənin səsləndirdiyi bu fikir cəmiyyətdə birmənalı qarşılanmayıb. Hazırda abituriyentlər dərslərdə olmayan bu mövzunun suallarını imtahanda necə cavablandıracaqlarını düşünürlər.

Bəs koronavirusla bağlı dərslərdə olmayan mövzunun ali məktəblərə qəbul imtahanlarında salınması nə dərəcədə düzgündür?

Uzun illərdir ki, "Biologiya" dərslərinin müəllifi olan Almaz Həsərət Sputnik Azərbaycan-a açıqlamasında bunun düzgün olmadığını söyləyib. O deyib ki, M.Abbaszadənin bu fikri, abituriyentlərdə gərginlik yaradıb: "Hazırda çox həssas bir dövrdəyik. Virusla görə tədris də dayandırılıb. Belə bir vaxtda imtahan suallarına dərslərdə olmayan mövzunun salınmasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri tərəfindən səsləndirilməsi gərginliyə səbəb olub. Məleykə Abbaszadə dəfələrlə bəyan edib ki, imtahan suallarına dərslərdən kənar mövzular salına bilməz. Belə halda onun bu fikri səsləndirməsi öz dediyini inkar etməkdən

mənimsəməyi mövzuda necə sınağa çəkmək, biliyini qiymətləndirmək olar? Gələcəkdə bu mövzu dərslərlə salına bilər. O zaman da imtahanda bu tip suallar verilməlidir. Hazırda bu heç cürə mümkün deyil".

Təhsil üzrə ekspert Kamran Əsədov da bildirib ki, bütün növ imtahanlarda qiymətləndirmədə verilən suallar dərslərlə əhatə etməlidir: "Dərslərdə olmayan ifadə, termin, faktdan test tapşırığı tərtib edilə, orta məktəb bazasından imtahanda iştirak edən şəxslərə təqdim edilə bilməz. Qəbul və buraxılış imtahanlarında imtahan iştirakçılarında təqdim edilmiş test tapşırıqları orta məktəb dərslərində keçirilmiş mövzulardan olmalıdır. Bu bir tələbdir. Heç kim orta məktəb proqramından kənar mövzudan, termin və ifadədən qəbul imtahanında test tapşırığı tərtib edə bilməz, o termindən istifadə edə bilməz. 10-cu sinif "Biologiya" kitabında 3-cü bölmə olan epidemologiya bölməsində 9 paragraf, 26 səhifə viruslar və bakteriyalara ayrılıb. Orada müxtəlif növ viruslar barədə məlumat verilib. Məhz qe-

rin bu arqumentinə qatılmamaq mümkün deyil.

Məleykə xanımın məlum açıqlaması valideynlərin və abituriyentlərin də ciddi narazılığına səbəb olub. Sosial şəbəkələrdə onlar DİM sədrinin sözlərinə dair tənqidi fikirlərini ifadə ediblər.

Lakin maraqlıdır ki, M.Abbaszadə bu tənqidlərlə bağlı hələlik öz münasibətini açıqlamayıb. Odur ki, DİM rəhbərinin yenə də əvvəlki mövqeyində qalıb-qalmadığı məlum deyil. Lakin ümid edək ki, Məleykə xanım həm təhsil mütəxəssislərinin iradlarına, həm də valideynlərin, abituriyentlərin narazılığına, narahatlığına laqeyd qalmayacaq. Beləliklə də, bu ilki qəbul imtahanlarına dərslərdə olmayan mövzu ilə bağlı hər hansı sual salınmayacaq.

Ekspertlərin də vurğuladığı kimi, bir halda ki, Məleykə Abbaszadə dəfələrlə imtahan suallarına dərslərdən kənar mövzuların daxil edilməyəcəyini qəti şəkildə dilə gətirib, onda DİM rəhbəri bu prinsipinə sadıq qalmalıdır...

Toğrul Əliyev

Son günlər Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədov ciddi tənzimləmənin hədəfinə çevrilib. İctimaiyyətdə fəaliyyəti birmənalı qəbul edilməyən nazirə qarşı irad səsləndirənlər arasında millət vəkilləri, siyasi partiya nümayəndələri, ictimai-siyasi fəallar var.

Xatırladaq ki, bir neçə gün öncə Rusiyanın Xarici İşlər naziri Azərbaycanın işğal olunmuş rayonlarının azad olunacağına və Dağlıq Qarabağ probleminin də danışıqlar yolu ilə həllinə zahirən ümid yarıdan açıqlama verdi. Ardınca Ermənistan xarici işlər naziri onun açıqlamasına cavab verərək Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini bildirdi, indiyə qədər aparılmış danışıqlar prosesi və münaqişənin mərhələli həlli ilə bağlı təklifləri rədd və inkar etdi. Baş verən bu prosesdən sonra Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədov səriştəsizlikdə, qarşı tərəfə layiqli diplomatik cavab verə bilməməkdə suçlandı. Haqlı olaraq əksəriyyət E.Məmmədovun dişsiz siyasət apardığını, Azərbaycan Prezidentinin ortaya qoyduğu iradəyə və prinsiplə uyğun fəaliyyət göstərə bilmədiyini fikrini irəli sürürlər.

Təkamül Partiyasının sədri Teyyub Qənioğlu "Unikal" qəzetinə açıqlamasında bildirib ki, bizə "Qarabağ Azərbaycanındır, nida işarəsi!" deyən Prezidentin sərt münasibətinə eyni sərtliyi nümayiş etdirən Xarici işlər naziri lazımdır. Partiya sədrinin sözlərinə görə, dünyada və təəssüf ki, ölkəmizdə də, koronavirus pandemiyasının yayılması 7-dən 77-yə kimi hər kəsi məşğul və məyus etsə də, heç kəs ondan daha bətor olan Qarabağ kimi böyük dərdimizi yaddan çıxarmayıb və çıxara da bilməz:

"Göründüyü kimi, Qarabağ probleminin həlli ölkəmizlə yanaşı, ATƏT-in Minsk qrupu həmsədrələrinin, xüsusilə də, Rusiyanın özünəməxsus "diqqət mərkəzindədir". Belə ki, aprel ayının 21-də Qarçakov adına İctimai diplomatiyaya dəstək klubu üzvlərinin dəyirmi masasında çıxış edən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Qarabağ probleminin həlli məsələsinə toxunaraq deyib ki, münaqişənin həllində mərhələli plan nəzərdə tutulur. İlk mərhələdə ən aktual - Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad olunması, kommunikasiya, nəqliyyat və iqtisadi əlaqələrin bərpası və s. məsələlərdir".

Qeyd edək ki, Lavrovun bu çıxışına dərhal münasibət bildiren Ermənistanın Xarici İşlər naziri Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini deyib, indiyə qədər aparılmış danışıqlar prosesi və münaqişənin mərhələli həlli ilə bağlı təklifləri də rədd və inkar edib.

T. Qənioğlu Ermənistanın Xarici işlər nazirinin S.Lavrovun

açıqlamasına münasibətini şərh edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevdən də sitat gətirib: "Ermənistan bu kimi dağıdıcı açıqlamalarla danışıqlar prosesindən çıxmaq məqsədini güdürsə, onda öz mövqeyini açıq bildirməlidir".

T.Qənioğlu isə deyir ki, Ermənistan işğal etdiyi ərazilərimizi azad etmək istəmədiyini bundan artıq daha necə açıq bildirməlidir? "Biz, Azərbaycan olaraq, "Görünən dağa" blədiçimi axtarıyıq? Məgər ermənilər Qarabağda kütləvi məskunlaşdırma həyata keçirməklə, kilsələr, məktəblər, istirahət ocaqları tikməklə, yeni yaşayış məskənləri salmaqla, geniş, müasir yollar çəkməklə, azad şəkildə, heç kəs tanımasa da,



Elmar Məmmədovdan narazılıq artıb



Teyyub Qənioğlu:
"Bizə heç bir əhəmiyyəti olmayan "sülh danışıqlarında" iştirak edərək "həmişə gülümsəyən, yaxşı oğlan olmaq" istəyən nazir lazımdır"

"prezident seçkiləri" təşkil etməklə öz mövqelərini əyani şəkildə bildirmirlərmi? İşğal etdikləri əraziləri azad etmək istəyirdilər belə geniş quruculuq-abadlıq işləri aparardılar mı? Ermənilər nəinki Dağlıq Qarabağımızı, heç işğal edilmiş ətraf rayonlarımızı da azad etmək istəyirlər. Ermənistanın Xarici işlər naziri də bunu açıq bildirmirmi? Məgər aprel döyüşləri zamanı azad etdiyimiz torpaqları ermənilərin "itirilmiş torpaqlar" adlandırmaqları bizə dərs olmadımı?" , - T. Qənioğlu əlavə edib.

Partiya sədrinin fikrincə, Azərbaycanın şimaldan və cənubdan olan "strateji müttəfiqləri"nin bizə və Ermənistanla olan münasibəti, ATƏT-in Minsk qrupundakı xristian üçlüyün "problemin həlli ilə bağlı söyləri", onların "hərbi yol mü-



Fazil Mustafa:
"Nazir özünü ölkə prezidentindən mandat almış şəxs kimi deyil, sanki həmsədrələrin filial təmsilçisi kimi aparır"

naqişənin həll yolu deyil", - kimi mövqeləri bizdən çox ermənilərə aydındır: "Bu, erməniləri torpaqlarımızı işğalda saxlamağa ruhlandırır. Yaranmış mövcud şəraitdə dövlətimizin Qarabağımızı hərbi yolla azad etmək istəyindən hələlik vaz keçməsi haradasa başadüşüləndir. Başa düşülməyən - ermənilərin torpaqlarımızı sülh yolu ilə azad etmək istəmədiklərini bilə-bilə əhəmiyyətsiz, sonu olmayan sülh danışıqlarının davam etməsində ısrar etməyimizdir. Nə qədər tolerant, sülhsevər olmaq olar, bunun sonu yoxdurmu? Bizə heç bir əhəmiyyəti olmayan "sülh danışıqlarında" iştirak edərək "həmişə gülümsəyən, yaxşı oğlan olmaq" istəyən Xarici işlər naziri yox, "Qarabağ Azərbaycanındır, nida işarəsi!" deyən Prezidentin sərt münasibətinə eyni sərtliyi nümayiş etdirən Xarici işlər naziri lazımdır. Nəzərə almaq lazımdır ki,

artıq zaman bizim yox, ermənilərin xeyrinə işləyir və vəziyyəti qəti şəkildə dəyişməyimizə ciddi ehtiyac vardır! Hesab edirik ki, biz heç kimə əhəmiyyət vermədən, kimin necə yanaşmasından asılı olmayaraq ermənilərə yönəlik ciddi təbliğat kampaniyasına start verməliyik".

T.Qənioğlu deyir ki, Ermənistan Xarici işlər nazirinin son açıqlaması nəzərə alınaraq Azərbaycan sülh danışıqlarından imtina etməlidir. "Beynəlxalq, eləcə də regional, ermənipərəst güclərin, Qarabağımızı genişmiqyaslı müharibə yolu ilə azad etmək istəyimizə "isti" yanaşmayacağına bilirik. Ancaq aprel döyüşləri göstərdi ki, ardıcıl lokal hücumlarla erməniləri "ağıllandırmaq" mümkündür", - Partiya sədri əlavə edib.

Milli Məclisin deputatı Fazil Mustafa isə hesab edir ki, fərdi qaydada alt səviyyələrdə fədaçılıq edən bir sıra diplomatlarımızın əziyyətlərini yerə vurmada əminliklə söyləyə bilərik ki, bizim xarici işlər nazirliyimiz özünü ATƏT-in Minsk qrupunun yaratdığı bir firma kimi aparır. Onun sözlərinə görə, Ermənistan xarici işlər naziri danışıqlar prosesini darıxdırmaq istəyən halda Azərbaycan xarici işlər naziri cəbhədə atəşkəsin gücləndirilməsindən, COVID-19-a qarşı mübarizədən və münaqişənin danışıqlar yolu ilə həllindən danışıq: "Özünü ölkə prezidentindən mandat almış şəxs kimi deyil, sanki ATƏT-in Minsk Qrupu həmsədrələrindən mandat almış filial təmsilçisi kimi apararaq Ermənistan xarici işlər naziri ilə birlikdə 2+3 formatında birgə bəyanatla çıxış edir. Bu o deməkdir ki, erməni-

lərlə savaşa bizim qəti mövqeyi olan Ali Baş komandanımız var, güclü ordumuz var, Vətən üçün qan tökməyə hazır xalqımız var, lakin diplomatik artilleriya qurğularımız və canlı birləşmələrimiz sınıq-salxaq vəziyyətdədir.

Diqqət yetirdikdə görürsən ki, Azərbaycanın Xarici İşlər naziri yeni tezis və mahiyyət ortaya qoymadan dişsiz, tutarsız və yalnız təkrarlara əsaslanan tezislər əsasında çıxış edir. Sanki ölkənin milli maraqlara əsaslanan mövqeyini qəti, birmənalı və əsaslı şəkildə ifadə etməkdən çəkinir və ya qorxur. İşğalçı tərəf olan Ermənistan daha sərt və tələbkar formada çıxış edir və bizim xarici işlər nazirliyi isə əsasən özünü siqortalamaq prinsipindən çı-

xış edir. Özünü heç kimlə pis etməmək, "konstruktiv" görünmək kimi meyarlara üstünlük verir. Sanki öz fəaliyyəti ilə Azərbaycanın dövlət başçısını, Azərbaycan xalqını deyil, bizə qarşı qərəzli mövqeyi ilə seçilən beynəlxalq təşkilatları, ATƏT-in Minsk qrupunun həmsədrələrini razı salmaq üçün çalışır".

Millət vəkili onu da qeyd edib ki, öz maraq standartlarından formalaşdırdıqları insan hüquqlarını əllərində bayraq edərək Azərbaycana təzyiqli göstərməyə çalışan ermənipərəst beynəlxalq təşkilatların da cavabını çox nadir hallarda xarici işlər nazirliyi verir: "Bu qərəzli qüvvələrin də tutarlı cavabını yenə də ölkə prezidenti İlham Əliyev verməyə məcbur qalır. Bütün bunlar, eyni zamanda xarici işlər nazirliyinin aparatında və bir çox diplomatik nümayəndəliklərdə mövcud olan yarımçıq siyasətinin nəticəsidir. Bu qurumda coğrafi bölgü prinsipi əsasında siyasi idarələrin rəisi olan şəxslərin əksəriyyəti, ümumiyyətlə diplomatik fəaliyyətə yararsızdılar. Ancaq gün keçirməklə məşğuldurlar və ölkənin tale yüklü problemlərinin həllinə biganə yanaşırlar.

Bu gün Xarici İşlər Nazirliyində olan etalət və qeyri-peşəkarlıq mühitinə görə illər uzunluq formalaşmış peşəkar kadrlar, vətənpərvər insanlar diplomatik fəaliyyətdən bezərək uzaqlaşırırlar. Burada işə götürmə qaydaları qeyri-şəffaf xarakter daşıyır. Xarici İşlər Nazirliyinin konsulluq idarəsi də mahiyyət etibarilə vətəndaşları incitmək və rüşvətخورluq prinsipləri əsasında çalışır".

Sənan Mirzə



Rusiyada koronavirusa yoluxma hallarının sayı 69 minə çatır

Rusiyada son bir gündə 5 849 nəfərə koronavirus diaqnozu qoyulub.

"Report" xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb. Bununla da Rusiyada yoluxanların sayı 68 622 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə 60 artaraq 615-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 5 568 nəfər sağalıb. Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb - 2 957. Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 726 000-i ötürüb. Bunların 750 092 nəfəri sağalıb, 191 086 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Gürcüstanda koronavirusa yoluxanların sayı 430-u ötdü

Gürcüstanda daha 6 nəfərdə koronavirus aşkarlanıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib. Bununla da COVID-19 infeksiyasına yoluxanların sayı 431-ə çatıb. Onların 114-ü sağalıb, 5-i isə ölüb.

Hazırda karantində 5 126, stasionar nəzarətdə isə 578 nəfər saxlanılır.

Moskvada koronavirusdan ölənlərin sayı 300-ü ötdü

Rusiyanın paytaxtı Moskvada son sutka ərzində daha 37 nəfər koronavirusun qurbanı olub.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir. Bildirilir ki, bununla da Moskvada koronavirusdan ölənlərin sayı 325 nəfərə çatıb. "Moskvada pnevmaniya diaqnozunun və koronavirus testinin müsbət nəticə verdiyi 37 pasiyent ölüb", - deyir Koronavirusla bağlı vəziyyətə Nəzarət və Monitoring üzrə Operativ Qərargahdan bildirilib. Ölənlər 37-86 yaşlı xəstələrdir. Onların əksəriyyətində digər xəstəliklər mövcud olub.

Son məlumatlara görə, Rusiyada koronavirusa yoluxanların sayı 62 773 nəfərə çatıb. Son sutka ərzində ölkədə daha 4 774 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb. Qeyd edilir ki, son günlər ölkədə koronavirusa yoluxma hallarında azalmalar müşahidə edilir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mənşəyi iqtisadi olmayan iqtisadi bir sarsıntının içindəyik. Bu, bütün dünyaya da aiddir. Elə şeylər haqqında yazırlar ki, onlar Türkiyəyə gəlib çıxmır. Qaribədir, ancaq gəlib çıxmır.

Yaşadığımız koronavirus bəlasının kökü, mənəcə, Trampın hakimiyyətə gəlişinə qədər uzanmaqdadır. Seçkidən sonra "Ruslar seçkilərə müdaxilə etdi, Trampı Ağ Evə Kreml gətirdi" tezi ilə aparılan mübarizə və savaşa da işin digər tərəfidir.

Xatırlayırınsızsa, demokrat Obama dövründə rus məmurları konvoylarla ABŞ-ı tərk etmişdi. Bir əl "dərindən ABŞ"-la "dərindən Rusiya"-nın ittifaqına qarşı çıxmırdı.

Dünən gördünüz, neft qiymətləri 0-in altına düşdü. Bu, olacaq işmi? Hansı ağılla xidmət edir? Niyə belə oldu? Məqsəd nədir? Suallar çoxdur. Bəllidir ki, böyük savaşa bir cəbhəsi də buradır. Bu savaşa nə qədər davam edəcək? Bəlkə də aylarla davam edəcək.

Əslində, bu cəbhədə önə çıxan iki şəxs var - Putin və vəliəhd şahzadə Məhəmməd ibn Salman. Putin və "dərindən Ru-

sabatına görə, xam neftin 1 barreli 25 dollar olarsa, iqtisadiyyat durğunluğa girir.

Putin nə üçün belə meydan oxuyur? Cibindəki pulu, demək olar ki, yandırır. Bu sualın cavabını bilən yoxdur. Bunun iqtisadi izahı yoxdur. Onun izahını verən də yoxdur.

Arxa planda böyük bir anlaşma var idi və hər kəs öz rolunu icra edirdi. Tələbin az olmasına baxmayaraq, neft istehsalını artırmaq hansı ağıllın məhsulu idi? Bu, məqbul deyildi. Əslində, koronavirus epidemiyası ilə birlikdə yeni sistemin inşası üçün hər iki tərəf də üzərinə götürdüyü rolunu yerinə yetirirdi. Hadisənin mahiyyəti bundan ibarətdir.

İstəyirsinizsə, bu məsələni açaq. Bunun üçün ABŞ-a gedək. Bu gün mövcud olan iki böyük baxış bucağından birinə baxaq.

Heç şübhə yoxdur ki, koronavirus bu günədək dünyanı şəkilləndirən ailələrin qorxmasına da səbəb oldu. Deyilənə, yazılana görə, ABŞ Mərkəzi Bankı FES-i idarə edən 8 ailədir. Belə də qəbul edilir.

EYNI ƏLİ GÜCLƏNDİRƏN NEFT VƏ KORONAVİRUS

Putin və şahzadə Salman seçimlərini hansı tərəfə ediblər? - ARAŞDIRMA



siya" səudların 1980-ci illərdə böyük istehsal dalğası ilə Sovet İttifaqının yığılmasında önəmli rol oynadığını unutmur. Aprel ayının əvvəlində davam edən 3 illik anlaşma var idi. Bu iki önəmli oyunçu dalaşmırdı. Güclərini birləşdirdilər, istehsalı və qiyməti müəyyən səviyyədə tutmağa diqqət etdilər. Ancaq bu anlaşma pozuldu. Naməlum səbəbdən pozuldu. Səudlar azalan neft tələbiylə bağlı qiymətin sabitliyini qorumaq üçün istehsalı daha da azaltmaq istədilər. Ruslar isə israrla qarşı çıxdılar. Daha çox istehsal etmək istədilər. Qiyamət də bu nöqtədə qopdu.

Bu səbəblə, səudlar ruslara dərs vermək istədilər. Gündəlik əlavə 2,6 milyon barrel xam neft çıxararaq, bazarı doldurdular. Rusiyanı gəlirindən edib sarsıtmaq məqsədiylə ruslar üçün həyati əhəmiyyət daşıyan Avropaya göz qırparaq, qiymətləri endirdilər. Bir neçə gün içinde xam neftin qiyməti 30% düşdü. Səudların ruslara vermək istedikləri mesaj aydın idi: "İndi qiymətlər ikimiz üçün də aşağıdır, ancaq bizim bazaradakı payımız daha yüksəkdir. Danışaqmı?"

Moskva da cavab verməkdə gecikmədi: "Neftdən başqa da gəlir mənbəyimiz var. Bu qiymətə hələ uzun müddət dözə bilərik. Siz necə?"

Rusiya Mərkəzi Bankının ötən ilki he-

media önündə də tənqid edir. Yəni, Safin ailəsi sıradan bir ailə deyil. Atasını Mixail Alekseyeviç Safin Putinin köhnə dostudur. Adı bir ailə həyatı var idi. Buna rəğmən, Safin ailəsi dərinliklərdə dostları olan bir ailədir.

Qeyd etdiyimiz kimi, 6 ailə FES-də güclüdür, amma onlar da iki ailəyə, Rotşild və Rokfeller ailələrinə bağlıdır. Yaxşı, bəs Rotşild və Rokfeller ailələri kimə hesab verirlər?

Çox önəmli günlər yaşayırıq. Koronavirus həyatları alıb gedərkən dəhlizlərdə olub-bitənləri gözəndən qaçıırıq. Göre bilirik.

FES-dəki 8 ailə ilə birlikdə, onların üstündə yer tutan 3 ailə də bitiriləcək. O 3 ailənin üstündəki 2 ailə dəg Yeni, cəmi 13 ailə üçün hesab vermə vaxtı gəldi. Bunları ABŞ-dakı önəmli şəxslər yazır.

Neft şirkətlərinə qarşı əməliyyat keçirmək asan deyil. Neftin qiymətinin düşməsi, əslində, onlara son xəbərdarlıqdır. Anlamazlarsa, daha da sərtləşəcəklər. Neft adıləşə bilər (yəni, əvvəlki strateji əhəmiyyətini itirə bilər - terc.). Çox yaxında

ABŞ-ın neft şirkətləri hədəfə alınacaq. 50 ildir dünyanı neftlə idarə edən ailələr üçün ən çətin savaşa başladı.

Ailələr neftlə liderləri, liderlər vasitəsilə ölkələri, təbii olaraq, dünyanı idarə edirdilər. Buna bəziləri "dərindən Amerika" deyir, ancaq mən onları Amerikanın həqiqi sahibi olaraq görmürəm.

Bu şərh dünən və ya bu gün verilsəydi, çox qeyri-adi hesab olunmazdı. Ancaq bu şərh 1 apreldə, yəni, təqribən 3 həftə öncə, ortada nə fal, nə də yumurta yox ikən verildi. Bu səbəblə, dünya üçün açıqlanan iki böyük baxışdan ilki olaraq bunu seçdim və paylaşdım.

Davam edək. Neftin dövrü qarşısındakı bir neçə il üçün qapandı. Sonra bu sistemin bir müddət daha fərqli ailələr vasitəsilə davam etməsi ehtimalı da var. Bundan ən çox təsirlənən yenə biz olacağıq. Çünki heç bir zaman bizi düşünməyəcəklər. "Dərindən Amerika" koronavirusu insan oğlunun daha yaxşı şərtlərdə yaşaması üçün ortalara buraxmadı. Təqribən, 8 milyard olan dünya əhalisinin 5 milyarda düşürülməsi üçün kiçik bir sınaq keçirdi. Artıq viruslu "Google", su kimi həyatımızın reallıqlarından biri olacaq. Viruslarla birgə yaşamağa öyrəşəcəyik. Yeni dünya bizə, təəssüf ki, çox xoşbəxtlik vəd etmir. Bunu bilərək, gələcəyimizi daha düzgün planlaşdırma bilərik.

Burada Bill Qeyts, əslində, adi bir fikurdur. Sadəcə ona deyilənləri kameralar qarşısında təkrar edir. Yəni, ipləri "dərindən Amerika"-nın əlində olan və istifadə edilən şəxslərlə eyni aqibəti yaşayacaq.

Əgər bu baxış üstünlük qazanarsa, o demək olacaq ki, "dərindən Amerika" artıq öz ortaqlarını da, yeni sistemi də müəyyən edib. Rusiya və Səudiyyə Ərəbistanı arasındakı neft və qiymət savaşına belə baxmaqda fayda vardır. Başqa cür necə izah etmək olar? Bəlli olur ki, Rusiya və Səudiyyə Ərəbistanı da ailələrlə "dərindən Amerika" arasında seçim etmişlər. Baxmaq, görək, nələr olacaq?(Tərcümə strateq.az)

Ərgün Dilər,
"Takvim", Türkiyə,
22 aprel 2020-ci il



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVDF

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəyi ilə "Qaçqın və məcburi köçkünlərin, əhəlinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması" istiqaməti üzrə layihə çərçivəsində hazırlanır.

Koronavirus pandemiyasının yayılması ilə əlaqədar karantin rejimi sözsüz ki, ən çox aztəminatlı insanların həyatına təsir göstərəcək. Qaçqın və məcburi köçkünlər, əlilliyi olan şəxslər də bu qəbıldəndirlər. Bəs görəsən xüsusi karantin dövründə onların sosial müdafiəsi üçün hansı tədbirlər görülür?

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev "Unikal" qəzetinə açıqlamasında bildirib ki, pandemiya dövründə məcburi köçkünlərin problemləri diqqətdə saxlanılır. Onun sözlərinə görə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi koronavirus (COVID-19) pandemiyasının ölkəmizin ərazisində geniş yayılmasının qarşısının alınması üçün müəyyən edilmiş mühüm və təcili tədbirlərin icrasını təmin edir: "Komitə öz işini dövlətimizin başçısının bu məsələyə dair qərar və tapşırıqlarına, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tələb və göstərişlərinə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun qurur. Belə ki, komitənin sədrinin "Koronavirus (COVID-19) zəminində yaranan fəvqəladə şəraitdə Dövlət Komitəsinin fəaliyyətinin tənzimlənməsinə dair" imzaladığı əmrə əsasən, iş yerləri gigiyenik vasitələrlə, xəstəliyin ilkin əlamətlərini təyin edən texniki avadanlıqlarla təchiz edilir, komitənin balansındakı binalarda muntəzəm şəkildə müvafiq dezinfeksiya tədbirləri həyata keçirilir. Komitənin yerli bölmələri sıx müvəqqəti məskunlaşma yerlərində məcburi köçkünlərlə müvafiq izahat işləri aparılır. Mövcud şəraitlə əlaqədar olaraq, komitədə vətəndaşların fiziki qəbulu, müvəqqəti olaraq, dayandırılıb, bütün müraciətlər müasir rabitə-kommunikasiya vasitələrindən istifadə etməklə onlayn şəkildə qəbul edilir. Dövlət Komitəsinin rəhbər şəxsləri tərəfindən muntəzəm videoqəbullar təşkil olunur. Koronavirus pandemiyası ilə əlaqədar yaranmış fəvqəladə şə-

raitdə, karantin rejiminin davam etdiyi, iş yerlərinin müvəqqəti bağlandığı, sosial təcridin vacibliyi ilə əlaqədar əhəlinin böyük əksəriyyətinin evdə qaldığı bir vaxtda Dövlət Komitəsi xüsusi sosial qayğıya ehtiyacı olan məcburi köçkünləri müəyyənləşdirir və onlara maddi

lara yardım edilib. Departament tərəfindən indiyədək 570 məcburi köçkün ailəsinə ərzaq yardımı çatdırılıb. Belə yardımlar mütəmadi davam etdiriləcəkdir. Bundan başqa, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və "Azərişiq" ASC tərəfindən Bakı şəhərindəki 3000 məcburi köçkün tənha şəxslərə və az-

Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı isə bildirir ki, məcburi köçkünlər müavinət aldıkları üçün dövlətin işsizlərə verdiyi birdəfəlik 190 manatlıq yardımından istifadə edə bilməyələr də, onlar arasında da işsizlər ödənişli ictimai işlərə cəlb edilir. Bundan əlavə Ə. Nəcməddinqızı bildirir ki,

üzrə köçürüb. Aprelin 9-dan gündəlik olaraq ödəniş prosesi həyata keçirilir. Artıq 350 min şəxs üçün birdəfəlik ödəniş edilib. Bunun üçün ümumilikdə 66,5 milyon manat vəsait ödənilib. Həmçinin ödənişli ictimai işlər proqramına cəlb olunanların sayı artmaqda davam edir. Artıq 51 min şəxs DOST İş Mərkəzi tərəfindən əmək



Koronavirus pandemiyası dövründə məcburi köçkün və əlilliyi olan şəxslər qayğı ilə əhatə olunur

İbrahim Mirzəyev: "Karantin rejimi müddətində komitə tərəfindən 4901 məcburi köçkün ailəsinə ərzaq payı verilib və bu proses davam etdirilir"



yardım göstərilməsini təmin edir. Karantin rejimi müddətində komitə tərəfindən 4901 məcburi köçkün ailəsinə ərzaq payı verilib və bu proses davam etdirilir. Həmçinin Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq, 65 yaşdan yuxarı vətəndaşların küçyə çıxmasına qadağa qoyulması ilə əlaqədar, Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən məcburi köçkün qəsəbələrində yaşı 65 yuxarı olan və tənha yaşayan şəxslər, həmçinin aztəminatlı ailələr müəyyənləşdirilib və on-

təminatlı ailələrə yardım göstərilib. Onu da qeyd edək ki, komitəyə sosial şəbəkə və elektron poçt vasitəsi ilə yardım üçün edilən müraciətlər də dərhal nəzərə alınır və müvafiq tədbirlər görülür".

Bundan əlavə, Qərbi Azərbaycan İcması və Azərbaycan Qaçqınlar Cəmiyyəti Saatlı rayonunda məskunlaşmış aztəminatlı Ahıska türk ailələrinə ərzaq yardımı göstərib. Milli Məclisin deputatı Əziz Ələkbərlinin təşəbbüsü ilə Saatlı rayonunda Müvəqqəti Operativ Qrup (MOQ) yaradılıb.

Millət vəkili seçicilərinə müraciət edərək, bu qrupun koronavirus epidemiyası bitənədək rayondakı ən imkansız ailələrə ərzaq yardımı göstərəcəyini bildirib. O, qrupun fəaliyyətini maliyyələşdirməyi ilk mərhələdə öz üzərinə götürərək bəyan edib ki, heç kəsdən maliyyə yardımı alınmayacaq və heç kəsə maliyyə yardımı göstərilməyəcək, ehtiyacı olanlara yalnız ərzaq yardımı veriləcək. Millət vəkili rayonun vəzifəli, imkanlı şəxslərini bu kampaniyaya qoşulmağa dəvət edib.

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi yanında

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə icra etdiyi "Əhəlinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması" layihəsi çərçivəsində əlilliyi olan şəxslər üçün kiçik bizneslərin qurulmasına başlanıb: "İlk mərhələ kimi Şəmkir rayonunda əlilliyi olan şəxslərə arıçılıq üzrə kiçik bizneslərin qurulması üçün aktivlər -arı ailələri, zəruri ləvazimatlar verilib. Yaxın günlərdə Şamaxı, Zaqatala rayonları və Sumqayıt şəhərində də bu proses davam edəcək. Layihə üzrə 500 nəfər əlilliyi olan şəxsin kiçik biznesə çıxışına şərait yaradılması nəzərdə tutulub. Layihənin icrası üçün pilot olaraq 12 şəhər və rayon müəyyən edilib. Həmin bölgələr üzrə işsiz kimi qeydiyyatda olan əlilliyi olan şəxslər arasında layihənin iştirakçılarının seçimi aparılıb".

Qurum sözcüsünün bildirdiyinə görə, həssas təbəqələrin sosial müdafiəsi üçün dövlət lazımlı olan və mümkün dəstəyi göstərir: "Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılardan daha 30 min nəfər üçün birdəfəlik ödəmə (190 manat) vəsaitini aidiyyəti

müqaviləsi əsasında bu işlərə cəlb olunub. Onlar ictimai əhəmiyyət kəsb edən işlərdə, o cümlədən abadlaşdırma, yaşıllaşdırma, dezinfeksiya, həssas qruplara sosial xidmətlərin göstərilməsi və s. işlərdə çalışırlar. Eyni zamanda bu il həssas qruplarla bağlı nəzərdə tutulmuş bütün sosial proqramlar, eləcə də sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsi ilə bağlı planlar tam icra olunacaq".

Qeyd edək ki, dövlət, təşkilat və sahibkarlar tərəfindən həssas qruplara ərzaq yardımları da göstərilir. Heydər Əliyev Fondunun sosial layihələrindən biri olan, valideyn himayəsindən məhrum gənclərin mənzillərlə təmin olunduğu "Məzun evi" də sosial dəstək tədbirləri ilə əhatə olunur. Pandemiya ilə əlaqədar olaraq keçirilən sosial aksiyalara qoşulan SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi "Məzun evi"nin sakinlərinə ərzaq yardımı edib. Təşkilat mənzillə təmin olunmuş 365 gəncə ərzaq payları təqdim edib. "Məzun evi" müəssisəsi Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində fəaliyyət göstərir.



Avtoxuliqanlıq edən şəxs həbs olundu

Gəncə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görüldü.

"Unikal" DİN-ə istinadən xəbər verir ki, araşdırmalarla Gəncə şəhər sakini 31 yaşlı Elşən Əsgərovun müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etməsi məlum olub.

"VAZ 21705" markalı avtomobili idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxs barəsində Gəncə şəhər BPI-nin DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün Məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə E. Əsgərov 15 gün müddətə inzibati qaydada həbs edilib.

Xaçmazda vurulan piyada öldü

Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, qəza aprelin 22-də saat 23 radələrində qeydə alınıb. Şəhər sakini F.Ağazayev idarə etdiyi "VAZ-21013" markalı avtomobillə yolu keçən Quba rayon sakini Ədalət Süleymanovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

Postda səs-küy salan şəxs həbs edildi



Səbail rayonu Neftçilər prospekti - 67 ünvanında təşkil edilmiş nəzarət postunda aparılan yoxlamalar zamanı bir nəfər şəxs sənədlərini təqdim etməkdən imtina edib, səs-küy salıb, həmçinin polis əməkdaşının qanuni tələblərinə tabe olmayıb.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Həmin şəxs orada xidmət aparan polis əməkdaşları tərəfindən Polis Bölməsinə gətirilib. Araşdırmalarla onun Lənkəran rayon sakini Cəmil Əhmədli olması müəyyən edilib.

Onun barəsində İnzibati Xətalər Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və rayon məhkəməsinin qərarı ilə 15 gün müddətində inzibati həbs edilib.

"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanının imzalanmasından bir il ötür. Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Fərmanın icrası ilə bağlı görülmə işlər barədə məqalə hazırlayıb.

Unikal.org həmin məqaləni təqdim edir. Qlobal proseslərə və müasir çağırışlara adekvat cavab verən, pragmatik yanaşmalar əsasında formalaşmış uğurlu dövlətçilik konsepsiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən inamla həyata keçirilir.

2018-ci ilin prezident seçkilərində Azərbaycan xalqının tam dəstəyini alaraq parlaq qələbə qazandıqdan sonra dövlətimizin başçısı andiçmə mərasimindəki nitqində ölkədə islahatların yeni mərhələsinin başladığını bəyan etdi və bununla da bütün sahələri əhatə etməklə biri-birini tamamlayan ardıcıl islahatların reallaşdırılmasına start verildi.

Bütövlükdə 2019-cu ildə və 2020-ci ilin birinci rübü ərzində dövlət tərəfindən sosialyönümlü siyasətin həyata keçirilməsi, irimiqyaslı layihələrin gerçəkləşdirilməsi, çoxsaylı dövlət proqramlarının uğurla icrası, xüsusən dünyanı sarsıtmış koronavirus pandemiyası dövründə çətinliklərin aradan qaldırılması üçün ölkəmizdə

gər aidiyyəti qurumlara tapşırıq və tövsiyələr verilib.

Dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə 2019-cu ilin iyul ayında bir sıra yeni qanunlar qəbul edildi. Belə ki, həmin vaxt qəbul olunmuş ilk qanunvericilik aktları paketinə əsasən sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə baxmaq səlahiyyəti olan ixtisaslaşmış yeni regional kommersiya məhkəmələri yaradıldı, inzibati məhkəmələr sistemində yenilik gətirildi. Bundan əlavə, hakimlərin sosial müdafiəsi əhəmiyyətli dərəcədə gücləndirildi, məhkəmə fəaliyyətinin təminatı yaxşılaşdırıldı.

İkinci qanun layihələri paketi isə 2019-cu ilin dekabr ayında qəbul olunaraq 2020-ci il martın 1-dən qüvvəyə minib. Həmin dəyişikliklərlə məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması nəzərdə tutulub.

Dəyişikliklər digər mühüm istiqaməti ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən məhkəmə ekspertizası fəaliyyətini əhatə edib, özəl məhkəmə ekspertləri ilə bağlanan müqavilə əsasında məhkəmə ekspertizasını sifariş etmək imkanı

barədə Baş Prokurorluğa, Ali Məhkəməyə və Ədliyyə Nazirliyinə müvafiq tövsiyə və tapşırıqlar verilib. Həmin tövsiyə və tapşırıqların icrası çərçivəsində qeyd edilən qurumlar tərəfindən Cinayət və İnzibati Xətalər məcəllələrinə dəyişikliklər edilməsi haqqında qanun layihələri paketi hazırlanıb və Azərbaycan Respublikasının Prezidentinə təqdim olunub.

Həmin qanun layihələri Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olduqdan sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilib və parlamentin plenar iclasında baxılaraq birinci oxunuşda qəbul olunub.

Bununla yanaşı, Fərmanda Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, məhkəmə hakimiyyəti sistemində daxil olan prokurorluq orqanlarının fəaliyyət istiqamətlərindən birini təşkil edən məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin müntəzəm təhlil olunması və bu fəaliyyətin keyfiyyətinin artırılması üçün tədbirlərin görülməsi Baş Prokurorluğa tövsiyə edilib.

Azərbaycan Prezidentinin tövsiyələrinin icrası ilə əlaqədar Baş Prokurorluq tərəfindən bir sıra mühüm institusional və kadr islahatları aparılıb, məhkəmələrdə dövlət ittihamının müdafiəsinin daha səmərəli həyata keçirilməsi, vahid təcrübə-

Ötən bir ildə məhkəmə-hüquq sistemində aparılan islahatlar, dəyişən hüquqi konfigurasiya

həyata keçirilən kompleks tədbirlər öz qətiyyətliliyi və səmərəsi ilə başqa dövlətlərdən ciddi şəkildə fərqlənməklə dünyada güclü dövlət modelinin nümunəsi olub.

Bununla yanaşı, 2019-cu il, eyni zamanda, ölkənin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi dövrü kimi də yadda qalıb.

Belə ki, 2019-cu il aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərman imzalanıb. Həmin Fərmanda məhkəmələrin işinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, infrastrukturun təkmilləşdirilməsi, məhkəmə qərarlarının icra mexanizmlərinin müasirləşdirilməsi, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində verilən tövsiyə və tapşırıqlar məhkəmə-hüquq sistemində institusional potensialın gücləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin davamı olub.

Təbii ki, bu addımlar dövlətimizin başçısının qəti siyasi iradəsinə, onun fundamental islahatçılığına əsaslanır.

Fərmanın imzalanmasından artıq bir il ötür və bu gün geriye nəzər saldıqda ölkəmizin məhkəmə-hüquq sistemi üçün müstəsna əhəmiyyət daşıyan dövlət sənədinin icrası çərçivəsində həyata keçirilmiş mühüm dəyişikliklərin, eləcə də yeni müstəvidə dəyişən hüquqi konfigurasiyanın şahidi oluruq.

Məhkəmə-hüquq sistemi üçün "yol xəritəsi" olan Fərmanın icrasına təxirə salınmadan başlanılaraq qısa müddətdə kompleks qanunvericilik, institusional və praktiki tədbirlər görüldü.

Qeyd edilməlidir ki, Fərmanda cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminalaşdırılması, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin müntəzəm təhlil edilməsi və bu fəaliyyətin keyfiyyətinin artırılması üçün zəruri tədbirlərin görülməsi, kommersiya məhkəmələrinin təşkil və digər məsələlərlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Ədliyyə Nazirliyinə, Ali Məhkəməyə, Məhkəmə-Hüquq Şurasına və di-



təsbit olunub.

Məhkəmələrdə baxılan işlərin hakimlərin sayına nisbətə proporsional olmasını nəzərə alınaraq, Fərmanla hakimlərin sayı 200 vahid artırılaraq 800 vahidə çatdırılıb. Təkmilləşdirilmiş prosedurlar əsasında hakimliyə namizədlərin seçimi prosesi nəticəsində hakim ştatlarının komplektləşdirilməsi məhkəmələrdə iş yükünün azalmasına, işlərə daha keyfiyyətli baxılmasına xidmət edəcəkdir.

Fərmanın icrası çərçivəsində mübahisələrin məhkəmədən kənar həllində mühüm vasitə olan və ötən ilin martında qəbul edilmiş "Mediasiya haqqında" Qanunun respublikamızda tətbiqi üçün Ədliyyə Nazirliyi tərəfindən Avropa İttifaqı ilə birgə tədbirlər davam etdirilir.

Eyni zamanda, hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilələrin və digər mənfi halların aradan qaldırılması ilə bağlı Fərmanda irəli sürülmüş məsələlərin icrası məqsədilə Məhkəmə-Hüquq Şurasında institusional tədbirlərin həyata keçirilməsi təmin olunub.

Dövlətimizin başçısı tərəfindən növbəti humanist addım atılaraq Fərmanın 2-ci bəndində cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminalaşdırılması üzrə tədbirlərin davam etdirilməsi

nin formalaşdırılması, məhkəmələrlə dövlət ittihamının müdafiəsinə yerinə yetirən prokurorlar arasında qarşılıqlı əlaqələrin daha səmərəli təşkil, əhəlinin prokurorluğa müraciət imkanlarının asanlaşdırılması üçün Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin strukturu apellyasiya instansiyası məhkəmələrinin ərazi yurisdiksiyasına uyğun yenidən təşkil edilib və idarənin tərkibində Bakı, Gəncə, Sumqayıt, Şəki, Şirvan regional şöbələri təsis olunub.

Ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq, 2000-ci ildən başlayaraq obyektiv meyarlar əsasında gənc hüquqşünaslardan ibarət kadr korpusunun formalaşdırıldığı prokurorluq

orqanlarında xidmət edən prokurorluq işçiləri hesabına Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində mövcud vəzifələrin yenidən komplektləşdirilməsi üçün müsabiqə elan olunub, nəticədə dövlət ittihamçıları vəzifələrinə təyinatlar həyata keçirilib və ştat tərkibi 44 fəz yenilənib.

Fərmanda müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hətərəfili istifadə edilməsi zərurətinin xüsusi qeyd olunması nəzərə alınaraq, ədliyyə orqanları və məhkəmələrlə yanaşı, Baş Prokurorluqda da bu istiqamətdə tədbirlər davam etdirilib, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və məhkəmələrdə dövlət ittihamının müdafiəsinin səmərəliliyinin daha da artırılması məqsədilə cinayət işlərinə məhkəmələrdə baxılmasının nəticələrinin elektronlaşdırılmasını əhatə edən "Elektron İttiham" proqramı hazırlanaraq istifadəyə verilib.

Qeyd edilən Fərmanda nəzərdə tutulan ideya və prinsiplərin dövlət qurumları tərəfindən yüksək peşəkarlıqla reallaşdırılması və bu istiqamətdə tədbirlərin ardıcıl olaraq davam etdirilməsi təkə məhkəmə-hüquq sisteminin deyil, ölkəmizin ictimai həyatının bütün sahələrinin inkişafında mühüm əhəmiyyət daşımaqla yeni mərhələnin başlanğıcı olub.

Dünya bazarlarında "Brent" markalı xam neftin qiyməti ötən gün son 21 ilin minimumuna düşüb.- Buna səbəb koronavirus pandemiyası səbəbindən neft tələbatının rekord səviyyədə azalmasıdır. Proqnozlara görə isə neftin aşağı dəyəri pandemiya sonuna qədər davam edəcək.

Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri də eyni fikirləri müdafiə ediblər.

Deputat Vahid Əhmədov diqqətə çatdırıb ki, koronavirusla əlaqədar istehsal sahələri dayandırılıb, neftə tələbat xeyli azalıb: "Təklif tələbi üstələdiyi üçün belə bir problem yaranır. Mənə elə gəlir ki, bu bir müddət belə davam edəcək. Müəyyən vaxtda neftə tələbat az olacaq, qiymətlərdə artım olmayacaq.

Azərbaycan neft ixrac edən ölkədir. Neft bizim üçün əhəmiyyətli resursdur. Bundan istifadə edərək, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün istifadə edirik. Amma uzun müddətdir ki, ölkəmizdə bu barədə ciddi polemikalar gedir ki, qeyri-neft sektorunun inkişafına diqqət artırmaq vaxtıdır. Bununla bağlı çoxlu planlar hazırlanıb,

əlaqələr xeyli dərəcədə azalıb. Bütün bunların nəticəsində neftə olan tələbat da aşağı düşüb. Bu bir həqiqətdir ki, neft həmişə dünya siyasətinin çox mühüm istiqamətlərindən biri olub. Neft hasil edən ölkələrə həmişə təzyiqlər olur. Bu gün pandemiya şəraitində də neft amili siyasi oyunların təsirinə məruz qalır. Neftin qiymətinin daha sürətlə aşağı düşməsinə şərtləndirən amillərdən biri iri dövlətlərlə əsas neft ixrac edən ölkələr arasında münasibətlərin tam tənzimlənməməsidir. Azərbaycanın bütçə gəlirlərinin mühüm hissəsi neftə gələn gəlir hesabına formalaşır. Bu da təbiidir. Ölkəmiz neft strategiyasının reallaşması nəticəsində öz müstəqilliyini qorudu, iqtisadi təhlükəsizliyini təmin etdi, dayanıqlı inkişaf üçün möhkəm əsaslar yaratdı.

Prezident İlham Əliyev dəfələrlə bildirdi ki, neft məqsəd deyil, vasitədir. Azərbaycan dövləti bu vasitədən məharətlə, uzaqgörənliklə iqtisadiyyatın digər sahələrinin inkişafı, irimiqyaslı sosial layihələrin həyata keçirilməsi üçün məqsədyönlü şəkildə istifadə edir.

Pandemiyanın təsiri nəticəsində dünya bazarında neftin qiymətinin aşağı düşməsi ölkəmizin gəlirlərini də azaldır. Amma bizim kifayət qədər val-

pandemiya ilə əlaqədar iqtisadiyyata dəyən zərərin minimuma endirilməsi ilə bağlı konkret tədbirlər həyata keçirir. Bu kompleks tədbirlər sistemində qeyri-neft sektorunun üstün inkişafı əsas hədəflərdən biri kimi müəyyən edilib.

Bu yaxınlarda Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliklər ediləcək. Bu dəyişikliklərin ana xəttini sahibkarlara edilən güzəştlərin daha da çoxalması, güzəştlərin əhatə dairəsinin genişlənməsi, yerli istehsalın stimullaşdırılması təşkil edir. Sadələşdirilmiş vergi dərəcəsi azaldılacaq, vergi təkilləri qoyulacaq, borcların birdən-birə alınması mexanizmi aradan qaldırılacaq, girovsuz kreditlər verəcək...

Ölkə başçısının birbaşa tapşırığına əsasən aqrar sektorda məhsuldarlığın artırılması məqsədi ilə su ehtiyatlarından səmərəli istifadə olunması, ixrac potensialının genişləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün stimullaşdırıcı tədbirlər nəzərdə tutulub.

Son məlumatlara görə respublikada 1 milyona yaxın fərdi sahibkar var ki, onların əksəriyyəti regionlarda fəaliyyət göstərirlər. Mikro və kiçik sahibkarlar üçün nəzərdə tutulan dəyişikliklər



Avropadan Azərbaycana gətirilən Laqun qoyunları kimlərə verəcək?

Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi tədbirləri çərçivəsində "Aqronaft" MMC şirkəti tərəfindən Azərbaycana Avropadan məşhur Laqun qoyunları gətirilib. Fermerlərin bildirdiyinə görə, Avropadan 700 baş Laqun cinsinə məxsus qoyun gətirilməsi planlaşdırılır ki, artıq 400 baş gətirilib, qalan 300 baş qoyun isə yaxın zamanlarda gətiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat katibi Vüqar Hüseynov Modern.az-a bildirib ki, heyvanlar təchizatçı şirkətlər tərəfindən fermerlərin sifarişinə əsasən gətirilir: "Bunun üçün fermer istədiyi təchizatçıya müraciət edə bilər. Kənd Təsərrüfatı Nazirliyinin bu prosesdə iştirakı gətirilən qoyunun, iribuynuzlu mal-qaranın qiymətinin 60 faizinin dövlət tərəfindən ödənilməsinə təmin etməkdir. Bildiyiniz kimi, heyvandarlıqda subsidiya mexanizmi tətbiq edilir. Burada heyvanın gətirilməsində də, seçimdə də fermer sərbəstdir".

V. Hüseynovun sözlərinə görə, Laqun qoyunları ilk dəfədir ki, Azərbaycana gətirilir:

" Bu qoyunlar yerli sortlardan südlük və ətlik xüsusiyyətləri ilə seçilir, eyni zamanda yerli iqlim şəraitinə sürətlə uyğunlaşırlar. İstənilən fermer Aqrar Kredit İnkişaf Agentliyinin rəsmi saytına daxil olub təchizatçı şirkətlərlə əlaqə qura bilər. İndiyədək gətirilən "Simmental", "Abredin-Anqus", "Holştin-Friz" kimi cins heyvanlar ayrı-ayrı şirkətlər gətirilib. Dövlət də alqı-satqı prosesində heyvanın dəyərini 60 faizini subsidiyaşdırır".

Qeyd edək ki, Azərbaycanda heyvanların damazlıq tərkibinin yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən ciddi dəstək tədbirləri həyata keçirilir. Xarici ölkələrdən gətirilmiş damazlıq heyvanlar fermerlərə 60 faiz dövlət güzəştli ilə satılır. Fermer 25 faiz ilkin ödəniş etməklə damazlıq heyvan alır, qiymətin 60 faizini dövlət ödəyir, qalan 15 faizi isə 3 il müddətinə kreditləşdirilir.

Qeyd edək ki, Laqun qoyunları südlük istiqamətli sort sayılsa da, bu sortun ətlik keyfiyyətləri də yüksəkdir. Laqun qoyunlarının ətində mermərləşmə dərəcəsi yüksək olduğuna görə, bu ət ən keyfiyyətli ət növlərindən sayılır.

Neft gəlirlərimiz azalır, vəziyyətdən necə çıxacağıq?



yol xəritəsi cızılıb, çoxlu işlər görülüb. Lakin biz kifayət qədər qeyri-neft sektorunun inkişafına nail ola bilməmişik.

Neftin qiyməti mənfiiyə doğru gədirsə, biz ciddi problemlər yaşaya bilərik. Ona görə də ciddi addımlar atılmalıdır ki, qeyri-neft sektorunun əsas sahələri, xaricə məhsul çıxarılmasına xidmət edən sahələr inkişaf etdirilməlidir. Buna isə vaxt lazımdır. Hazırda vəsait var. Bundan istifadə edib, qeyri-neft sektorunu daha çox dirçəltmək lazımdır. Xüsusilə kənd təsərrüfatına, kənd əhalisinə diqqət artırmaq vacibdir".

Deputat Ziyad Səmədzadənin fikrincə, koronavirus pandemiyası ilə əlaqədar olaraq dünya bazarında neftin qiymətinin aşağı düşməsi təbii prosesdir: "Ölkələrin hamısı karantin rejiminə keçib. "Evdə qal" kampaniyası o deməkdir ki, bir neçə istiqaməti çıxmaq şərti ilə bir çox istehsal müəssisələri fəaliyyətini dayandırılıb. Ölkələr arasında nəqliyyat kompleksi demək olar ki, fəaliyyətsiz qalıb. Ona görə də iqtisadi

yuta ehtiyatlarımız var. Bu imkan verir ki, biz heç bir dövlətdən borc almayaq, beynəlxalq təşkilatlara borc üçün müraciət etməyək. Ona görə bizə müəyyən ölkələrin, beynəlxalq təşkilatların təsir imkanları da olmayacaq..."

Z. Səmədzadənin sözlərinə görə, neft gəlirlərinin azalması o demək deyil ki, qarşıya qoyulan proqramlar icra edilməyəcək: "Prezident İlham Əliyev dəfələrlə deyib ki, neftin qiymətinin azalması nəticəsində iqtisadiyyatın ahəngdarlığının pozulmasına baxmayaraq heç bir sosial proqramlar ixtisar edilməyəcək. Əksinə, pandemiya dövründə dövlət əhalinin sosial müdafiəsi, məşğulluğun artırılması üçün əlavə tədbirlər görür. Özünə məşğulluq forması üzrə çalışanların sayının 90 minə çatdırılması nəzərdə tutulur.

Azərbaycan hökumətinin əhaliyə göstərdiyi maliyyə dəstəyinin həcmi 3 milyard manatı öteçək ki, bu da dövlət büdcəsinin 12 faizindən çoxu deməkdir. Hazırda dövlət başçısının tapşırığı ilə hökumət, müvafiq icra strukturları

heç şübhəsiz ki, iqtisadi fəallığı artıracaq ki, bu da bütövlükdə koronavirus bəlasından sonra ölkə iqtisadiyyatının davamlı inkişafının təmin edilməsində əhəmiyyətli rol oynaya bilər".

Deputat Vüqar Bayramovun sözlərinə görə isə hazırda neft bazarında gündəlik 29 milyon barel neft artıqlığı var: "Nəzərə almalıyıq ki, OPEC ölkələrinin son razılaşması belə neftin qiymətinin artmasına kömək etməyəcək. Növbəti dövrlər üçün də neftin qiymətində ciddi artım gözlənilir. Ona görə iqtisadi paket təkçə pandemiya dövründə iqtisadi siyasətin əsas konturlarını müəyyən edir. Burada xüsusən vergi güzəştləri, güzəştli kreditlərin artırılması, dövlət dəstəyinin genişləndirilməsi nəzərdə tutulur.

Vergi güzəştlərinin tətbiqi müsbətdir və biz bunu dəstəkləyirik. Eyni zamanda, nəzərə alsaq ki, pandemiya iqtisadiyyatda bir sıra məsələləri yenidən gündəmə gətirdi. Xüsusən onlayn idarəetmə, avtomatlaşdırma kimi sahələrə marağın artmasına şərait yarandı. Düşünürük ki, həm də onlayn ticarətdə vergi güzəştlərinin tətbiqi məqsəduyğun olardı. Nəzərə alaq ki, Amerika Birləşmiş Ştatlarında onlayn ticarət vergilərdən azaddır. Oxşar təcrübənin Azərbaycanda da tətbiq edilməsi məqsədə uyğun olardı".

V. Bayramov onu da qeyd edib ki, xüsusilə regionlarda yaşayan sahibkarların güzəştli kreditlərə çıxış imkanını asanlaşdırılmalıdır: "15,5 milyard manatlıq kredit portfelinin 80 faizi Bakı nın payınadüşür. Bu o deməkdir ki, hər 100 manat kreditin 80 manatını Bakının payına düşür. Ona görə də bölgələrdə məskunlaşan sahibkarların güzəştli kreditlərə çıxış imkanları artırılmalıdır. Bütövlükdə hədəf sahibkarların və iqtisadiyyatın dövlət tərəfindən dəstəklənməsinə nail olmaqdır".



Bu il Ramazan ayınları necə yerinə yetirə bilərik? - Din xadimi açıqlayır

Sabahdan Azərbaycanda Ramazan ayı başlayır. Bu ayda insanlar kütləvi şəkildə iftar süfrələri ətrafına yığılır, məscidlərdə toplaşib birlikdə dualar edirlər. Məlumdur ki, bu il koronavirus pandemiyasının sosial həyata gətirdiyi məhdudiyətlər hələ davam edir. Bir necə ərəb ölkəsində Ramazan ayının başlanması ilə əlaqədar karantin rejimində müəyyən yumşalmalar olsa da, bunun səbəbi həmin bölgələrdə koronavirusun demək olar qeydə alınmamasıdır. Ölkəmizdə isə karantin rejimi davam edir. Bu il Ramazan ayında dini ayınların yerinə yetirilməsi necə olacaq? Bu məsələdə insanlar nəyə əməl etməlidir?

Lent.az -in mövzu ilə bağlı suallarını cavablandıran din xadimi, "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi Hacı Şahin Həsəni bir sıra məqamlara aydınlıq gətirib: "Qafqaz Müsəlmanları İdarəsinin fəvvasında da qeyd olunub ki, bu il Ramazan ayı ilə bağlı dini ayınlar evlərdə keçiriləcək. Yəni, hər bir insan öz ailəsi ilə keçirəcək. Evlərdə kütləvi toplaşma nəzərdə tutulmur. Hər kəs iftar vaxtında öz ailəsi ilə süfrə arxasına əyləşsin. Məscidlərdə gündəlik tədbirlər keçirilirdi, çıxışlar olurdu. Bu il belə tədbirlər keçirilməyəcək. Qədr gecəsində də insanlar evlərində dualarını edə bilərlər".

Ş.Həsəni bildirib ki, qarşıdakı günlərdə karantin rejimində müəyyən dəyişiklik olarsa, o zaman bu sahədə də dəyişiklik edilə bilər: "Amma hazırda indiki şəraitə uyğun olaraq sosial məsafəni gözləmək zərurəti yarandıqdan özünütəcrid qaydalarına riayət etmək vacibdir. Hazırda məscidlər fəaliyyətlərini müvəqqəti dayandıırıblar. Əgər Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrində dəyişiklik olarsa, ona uyğun məscidlərin də fəaliyyəti tənzimlənəcək. Amma hələ ki bu tədbirlərin evdə keçirilməsi, insanların duaları öz ailəsi ilə etməsi daha məqsəduyğundur. Bəli, adi halda duaların cəm halda edilməsi daha bəyəniləndir. Ayınların məscidlərdə yerinə yetirilməsi daha bəyənilən haldır. Amma indiki şəraitdə insanların sağlamlığının qorunması üçün mütləq evdə qalmaq lazımdır. Dinimizin də bu kimi hallarda göstərişləri var.

"Quran" buyurur ki, özünü təhlükəyə atmayın. Bir insan özünə və ətrafdakılara təhlükə yaradırsa, bu artıq ibadət sayılmır. İnsan başqa insanın həttə ölümünə səbəb ola biləcək addım atırsa, həmin insanın qatili sayıla bilər. "Qurani-kərim" buyurur ki, kim bir insanı öldürürsə, insanlığı öldürmüş kimidir. Ona görə də belə bir situasiyada biz ibadətərimizi evdə, fərdi qaydada edə bilərik. Qeyd etdiyim kimi, karantin rejimində yumşalma olarsa, QMİ-də buna uyğun olaraq müvafiq qərarlar qəbul ediləcək".

Koronavirusla bağlı hökumətin əhalinin sosial müdafiəsinə dair dəstək paketində ən çox səs-küy yaradan işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərə birdəfəlik vəsaitin - 190 manatın verilməsi oldu. Sanki, ölkə üzrə bütün vətəndaşların dərdi elə 190 manat, yeni aylıq yaşayış minimumu həcmində imiş...

Ümumiyyətlə, 190 manat həm müsbət, həm də mənfi mənada çox həqiqətləri üzə çıxardı. Bir daha belli oldu ki, dövlətdən bir "tük" də olsa, qoparmağa çalışanlarımız da çoxdur, dövlətin gözündən kənar qalanlarımız da. Birincilər adamda acı hisslər doğursa da, ikinci təəssüfləndirici faktordur. İçimizdə "utanmasan oynamağa nə var ki" məsələsinə uyğun olanlarımız da var, utandıqından və yaxud da savadsızlığından səsinə çıxarmağa çəkinən, yaşadığı cəmiyyətdə statusunun əslində nədən ibarət olduğunu bilməyən və bununla maraqlanmayanlarımız da... Sonuculara dövlət nə etsin?!

Artıq 260 min nəfərdən çox vətəndaş üçün ödəniş edilib və bu məqsədlə 50 milyon manatdan yuxarı vəsait köçürülüb. Prezident İlham Əliyevin tapşırığına əsasən, birdəfəlik

iqtisadiyyatın bu və ya digər sahəsində dövlətin yaratdığı imkan çərçivəsində məşğul olmaq barədə düşüncəli və yaxud da heç olmasa, işsiz kimi qeydə alınmalı, qeyri-rəsmi məşğulluğa mübtəla olaraq, uçotdan kənar qalmamalı, dövlət "yardım edirəm" deyən kimi, dərhal ortada peyda olmamalıdır.

Bəli, iqtisadiyyatda inkişafın əsas göstəricilərindən biri məşğulluğun artması, işsizlik səviyyəsinin getdikcə azalması və ümumiyyətlə, maksimum aşağı rəqəmlər təşkil etməsidir. Buna nail olmaq hər bir dövlətin və hökumətin əsas vəzifəsi sayılır, sosial siyasətin məğzini təşkil edir. Ancaq bu, asan məsələ deyil. Əhalinin sayının artması ilə işçi qüvvəsinin də kəmiyyətə, yeni say etibarilə çoxalması, iqtisadiyyatın isə keyfiyyətli işçi qüvvəsinə durmadan genişlənən tələbini qarşılamaq uzlaşdırılması çox çətin məsələlərdir. Və bunun nə qədər çətin vəzifə olduğunu Azərbaycan dövləti və hökuməti bəlkə də, daha yaxşı bilir.

Bununla belə, ölkəmizdə işsizlərin, işə düzəlməkdə çətinlik çəkən vətəndaşların sosial müdafiəsinə gücləndirmək, əmək bazarını təkmilləşdirmək, əmək ehtiyatlarını keyfiyyətə yaxşılaşdırmaq və rəqabət qabiliyyətli artırmaq, iqtisadi fəallığı yük-

sayı ölənlərin sayını 3 dəfəyə yaxın üstələməkdə idi. Yeri gəlmişkən, inkişaf etmiş ölkələrin təcrübəsinə diqqət yetirsək, yeni iş yerlərinin açılması standart xarakter daşımır. Belə ki, ABŞ kimi ölkədə 1 ay ərzində hökumət tərəfdən irəli sürülən proqnozla realıq çox vaxt üst-üstə düşmür - ya az, ya da çox olur.

Bundan əlavə, yeni açılan iş yerlərinin daimi və müvəqqəti olması söhbəti də var. Ümumiyyətlə, bir cəhəti də qeyd edim ki, işsizliyi tam olaraq aradan götürmək mümkün deyil. Sadəcə, məşğulluğun təminində əsas hədəf və başlıca məqsəd ondan ibarətdir ki, əmək bazarına hər il daxil olan yeni işçi qüvvəsi kütləsi iqtisadiyyatda mümkün dərəcədə maksimum səviyyədə yerləşdirilsin. Bizdə hər il əmək bazarına 100 min nəfər işçi qüvvəsi daxil olur. Onları işlə təmin etmək üçün 2 amil tələb olunur: birincisi, bazara daxil olan hər yeni işçi qüvvəsi kütləsi keyfiyyətə özündən əvvəlkindən daha yüksək olmalı, ikincisi, iqtisadi artım daimi xarakter daşmalıdır.

Hər il 100 min işçini müvafiq iş yerlərlə təmin etmək çox çətin vəzifədir. Odur ki, ilk növbədə, işsizlərə dair dəqiq uçot olmalıdır. Bunun üçün də təkrar edirəm ki, işsiz olan

190 manatın ortaya çıxardığı həqiqətlər - TƏHLİL



ödəmə proqramı 3 dəfə artırılaraq, ümumən 600 min şəxsi əhatə ediləcək. Özü də 2 ay ərzində. Aprelin 9-dan başlanan proses gün ərzində 25-30 min nəfərə ödənişin çatdırılması ilə yekunlaşır ki, mayın ilk on günlüyünün sonunadək 600 min insanın demək olar, hamısı sözügedən 190 manatını ala biləcək.

Məsələ bundadır ki, 190 manat müvəqqəti tədbirdir və "yaranın üzərinə tənzif qoymaq" kimi bir şeydir. Başqa sözlə desəm, 190 manatı alanın işsizlik problemi həll olunmur. Bunun dövlət və hökumət bilir, vətəndaşın da nəzərə alması vacibdir. Belə ki, hər kəs öz potensialı çərçivəsində

səltmək üçün əlverişli şərait yaratmaq məqsədilə müntəzəm olaraq müvafiq tədbirlər həyata keçirilib və keçirilir. Bəli, o da düzdür ki, yeni iş yerlərinin açılması ilə bağlı mövcud statistika ilə realıq bəzən üst-üstə düşmür. Xüsusən də o səbəbdən ki, bayaq qeyd etdiyim kimi, əhalinin sayının artması ilə yeni iş yerlərinə tələbat artır.

Ümumiyyətlə, Azərbaycan demografik baxımdan son 10 ildə sürətlə inkişaf edib. 2006-2017-ci illərdə ölkədə əhalinin orta illik artım sürəti 1,3%-ə yaxın idi. Bu da Avropa ölkələri sırasında yüksək göstəricilərdəndir. Ölkədə doğulanların

hər kəs heç olmasa, işsiz kimi qeydə alınmalı, qeyri-rəsmi məşğul olaraq qeydiyyatdan kənar qalmamalıdır.

Statistikaya diqqət yetirək: 2020-ci il fevral ayının 1-nə məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 86,2 min nəfər olub. Yanvar ayında isə ölkədə işsiz şəxslərin sayı 81,3 min nəfər təşkil edib. Aylıq müqayisədə fevralda işsizlərin sayı 4,9 min nəfər və yaxud 6 faiz artıb.

İşsiz və ya, xüsusi karantin rejiminə görə iş yerini itirmiş qeyri-formal işləyən şəxslərə dəstək mexanizmi isə Nazirlər Kabinetinin qərarı ilə aprelin 7-də təsdiq olunub və ödənişlərə yuxarıda qeyd etdiyim kimi, aprelin 9-dan başlanıb. Birdəfəlik ödəmə proqramı üzrə 190 manat 600 min nəfərə verəcək. Sual edirəm ki, ölkədə işsizlik səviyyəsi lap koronavirusu da nəzərə alsaq, fevral ilə martda 6 dəfədən çox arta bilərmi? Xeyr. Demək, işsizlərin çoxu uçotda deyilmiş.

Bir məqama da toxunum. Bəli, 190 manat üzə çıxartdı ki, həqiqi işsizlərin sayı çoxdur. Bütövlükdə koronavirusla bağlı dövlətin və hökumətin iqtisadiyyata və əhalinin sosial müdafiəsinə dair dəstək paketi həm də onu üzə çıxartdı ki, bizdə həqiqi işləyənlərin - məşğul olanlarımızın da sayı çoxdur. Belə ki, dövlətin sahibkarlara dəstək göstərəcəyi belli olduğdan sonra əmək müqavilələrinin sayı aprelin 1-dən bəri 80 min artıb. Belə çıxır ki, koronavirus olmasa idi, nə işləyənimiz belli idi, nə işsiz olanımız...

Pərviz Heydərov

Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra xalqın öz milli və dini köklərinə qayıtması prosesi güclənmiş, dini ayinlərin icrası üzərindəki qadağalar götürülmüşdür. Son bir neçə il ərzində ramazan ayında oruc tutan həmvətənlərimizin sayı durmadan artmaqdadır. Cəmiyyətin hər bir təbəqəsini təmsil edən bu şəxslərin orucluğu hökmləri ilə maraqlanmaları nəticəsində ramazan ayında mətbuatımız üçün yeni bir mövzu açılmışdır: orucluğu mövzusu. Orucluğu qaydalarını işıqlandırmaq cəhdi bir sıra mətbuat orqanları tərəfindən atılsa da, bu cəhdlər tam qənaətbəxş sayıla bilməz. Çünki çox zaman mətbuatda gedən məqalələr qeyri-peşəkar şəxslər tərəfindən yazıldığına görə dəqiqlikdən uzaq və ziddiyyətli olur.

Bu sahədə yaranmış kəskin ehtiyacı nəzərə alaraq, saytımız oxucu məktubları və suallar əsasında orucluğu ən əsas hökmləri barədə qısa və anlaşıqlı məlumat verməyi qərara almışdır. Aşağıda həmin suallar sırf Azərbaycan mühitinə xas olan yanaşma tərzini baxımından cavablandırılmışdır. Respublikamızda həm Cəfəri, həm Hənəfi və Şafii məzhəbli müsəlmanların yaşadığını nəzərə alaraq, şəriət məsələlərini bu məzhəblərin hər üçünə uyğun şəkildə izah etmişik.

1. Oruc tutan şəxsə hansı əməllər qadağandır?

Oruc tutan şəxs sübh azanı verilən andan axşam azanına kimi müddət ərzində bir neçə əməldən çəkinməlidir. Bu əməllərin sayı 9-dur. Hər kim qəsdən bu əməllərdən birini etsə, orucu batil olar:

1. Yeyib-içmək. İstər az, istərsə çox, istər bərk, istərsə maye, istər yeyilən, istərsə yeyilməyən (hətta zərərli) hər hansı qidamı qəbul etmək orucu pozar. Diqqət yetirin ki, dişlərin dibində qalmış yemək qırıntılarını da udmaq olmaz.

2. İstər kişi, istərsə də qadın cinsi əlaqədə olarsa, tutduğu orucu pozular.

3. İnsan heç cinsi əlaqəyə girmədən, özündən cinsiyyət mayesini xaric edərsə (hər hansı üsulla olursa-olsun), orucu batil olar. Amma cinsiyyət mayesi qeyri-ixtiyari olaraq (məsələn, yuxuda) çıxsın, oruc düzgün sayılır.

4. Hər cür qatı tox və tüstünü udmaq. Məsələn, narın un tozu, siqaret tüstüsü, su buxarı və s. qatı halda olarsa, onları udmaq qadağandır.

5. İnsan qəsdən qusarsa, orucu batil olar. Əlbəttə, qeyri-ixtiyari olaraq və ya xəstəlik nəticəsində qusmaq istisna olunur.

6. Bədəne imalə etdirməklə orucu pozular.

7. Kişi, yaxud qadın cinsi əlaqədən sonra sübh azanına kimi qüsl etməsə, orucu batil olar. Belə ki, oruc tutan şəxsin öhdəsində qüsl qalmamalıdır. Həmçinin, qadınlar onlara məxsus pakiyyət qüslünü sübh azanına kimi yerinə yetirməyə, həmin günün orucu batil sayılır.

8. İnsan qəsdən Allahın, peyğəmbərlərin və imamların adından yalan danışsa, yəni Quran ayələrini bilib-bilə səhv oxusa, yalan hədislər söylərsə, orucu batil olar. Çünki orucluğu pakliyyət və Allah tabe olan adama isə yuxarıdakı əməllər yaraşmaz.

9. Cəfəri hüquqi məktəbinə görə, suya baş vurmaqla da oruc pozular. Diqqət yetirin ki, yalnız baş bütövlükdə suya batırılsa, oruc batıl olar. Amma əgər insan başını suya salmadan yuyunsa, orucu düzgün sayılır.

Hənəfi və Şafii məzhəblərinə görə, oruc tutan şəxsin suya baş vurmağı çox bəyənilməz əməl sayılsa da, orucu batil olmaz. Özü də gərəkdir zaman əgiz, burun və qulaq dəliklərindən bədəne su keçməsin. Buna görə də suya baş vurmaq lazım gələrsə, mütəlq əgiz, burun və qulaq dəlikləri qapanmalıdır.

2. Yeyib-içməklə oruc batil olar. Bəs siqaret çəkməklə neçə?

Orucu pozan əməllər sırasında qeyd etdik ki, qatı tox və tüstü udmaq olmaz. Siqaret öskən insanın boğazı-

na qatı tüstü getdiyindən orucu batil hesab olunur.

3. Oruc tutan şəxs ağzının suyunu və bəlgəmi uda bilərmi?

Ağız suyunu (tüpürçəyi) udmaq orucu pozmaz. Başdan və sinədən gələn bəlgəm də əgər ağız boşluğuna daxil olmayıbsa, onu udmağa icazə verilir. Amma bəlgəm ağız boşluğuna daxil olarsa, onu almaz, mütəlq tüpürmək lazımdır.

4. Diş çəkdirməyin oruc tutmağa maneçiliyi varmı?

Əgər dişini çəkdirərkən insan qan, su, yaxud dərman udmazsa, orucu düzgün sayılır.

Qeyd etmək lazımdır ki, orucluğu zamanı insanın bədənindən qan çıxmasına səbəb olan bütün əməllər (o cümlədən, diş çəkdirmək) arzu olunmazdır.

5. Xəstələnmiş şəxsin bədəni nə vaxt vurulsa, orucu pozularmı?

maya bilərlər; bunun üçün onlara kəfərə də düşmür, sadəcə olaraq itirdikləri hər gün əvəzinə bir gün qəza orucu onlara vacibdir:

a) Hamilə qadınlar. Onlar itirdikləri hər günün əvəzində ehtiyaclarına 750 qram yemək verməli, ana olduqdan sonra isə qəza orucunu tutmalıdırlar;

b) Körpəsinə süd verən qadın (əgər oruc tutduğu təqdirdə südünlün kəsilməyindən qorxarsa). Onlar da hər gün üçün 750 qram ehsan etməli, südvermə müddəti bitdikdən sonra qəza orucu tutmalıdır.

c) Qadınlar pakiyyət vəziyyətləri pozulduğu günlərdə oruc tutmamalı, lakin sonra mütəlq qəza etməlidirlər (hər gün müqabilində bir gün hesabı ilə);

d) Ramazan ayında müvəqqəti xəstələnmiş şəxslərin səhhətinə oruc tutmaq təhlükə törədirsə, xəstə ol-

sındə də orucunu davam etdirsin və gələcəkdə daha da diqqətli olsun.

10. Bəzən ramazan ayında yas məclislərində iftardan əvvəl çay və yemək verirlər. Bu, nə dərəcədə düzgündür?

Ramazan təsadüf edən yas məclislərində ya ümumiyyətlə ehsan verilməli, ya da iftar vaxtı süfrə açılmalıdır. İftar zamanı müsəlmanlara ehsan verməyin həddən artıq savabı vardır. İmam Sadiq (ə) bu barədə belə buyurmuşdur: "Hər kəs oruc tutan şəxsə iftar versə, özü də əlavə olaraq oruc tutan şəxs qədər savab qazanar".

11. Namaz qılmayan şəxsin oruc tutması düzgündürmü?

Müsəlman şəxs yetkinlik yaşına çatan gündən həm namaz qılmalı, həm də növbəti ramazandan başlayaraq hər il oruc tutmalıdır. Bu iki ibadət bir-birindən asılı deyildir.

Orucu necə tutmalı? Ən çox verilən suallara cavablar



Xeyr, yalnız qidalandırıcı təyinatlı ampulalar vurdurmaq orucu pozar. Müalicə üçün, habelə bədən üzvünü keyitmək məqsədilə vurulan iynələr isə orucu batil etməz.

6. Deyirlər ki, oruc tutan şəxsə çimmək qadağandır. Bu fikri doğrudurmu?

Məlumdur ki, çimmək insanı zəiflədir yorur, bədəni süstləşdirir, bunun nəticəsində bədənin aclığa və susuzluğa qarşı müqaviməti azalır. Buna görə oruc tutan şəxsin çimməsi arzu olunmaz əməl sayılır. Amma çimməklə oruc batil olmaz. Çimmə şəxs mütəlq diqqətli olmalıdır ki, başını tamamilə suya batırmasın və su damcılarını udmasın.

7. Əgər evdar qadın xörək bişirərkən oruc tutduğunu unudub, xörəyin dadına baxsa, orucu batil olarmı?

Əgər insan qeyri-ixtiyari olaraq, yaxud oruc tutduğunu unudaraq nəsə yərsə, orucu pozulmaz. Amma yeməyi udmazdan əvvəl oruc tutduğunu yadına düşsə, mütəlq ağzındakını tüpürməlidir.

8. Kimlərə oruc tutmaq vacib deyildir?

Dörd təbəqədən olan adamlar oruc tutmaya bilərlər; onlar həm qəza orucundan, həm də kəffarədən azaddırlar:

a) Həddi-bülüğa çatmamış uşaqlar;

b) Psixi cəhətdən qeyri-normal şəxslər;

c) Qocalıb əldən düşmüş şəxslər;

d) Aclıq və susuzluğa heç cür tab etməyən daimi xəstələr.

Amma daha dörd təbəqədən olan şəxslər isə ramazan ayında oruc tut-

maq orucu batil deyil. Amma belə şəxs unutmamalıdır ki, oruc tutmağı namaz qılmamaq günahını yüngülləşdirmir, namaz qılmağı gecikdirən adamın günahı günbəgün artır.

12. Elə adamlar var ki, xəstəlikdən sağalmaları üçün bir neçə gün oruc tutmağı nəzir edirlər, sonra isə ramazan ayında nəzir niyyəti ilə oruc tuturlar. Deyirlər ki, bu oruc səhvdir, elədirmi?

Şəriət nöqtəyi-nəzərindən icazəsi olan şəxsləri istisna etməklə, bütün müsəlmanlar ramazan ayında öz dini vəzifələrini yerinə yetirib oruc tutmalıdırlar. Ramazan orucu müsəlmanın borcudur.

Oruc nəziri demiş şəxs mütəlq ramazandan başqa ayların birində öz nəzirinə əməl etməlidir. Ramazan ayında vacib oruc niyyəti ilə deyil, nəzir niyyəti ilə oruc tutan şəxs heç bir savab əldə etməz, əksinə, günah qazanar. Belə adamın həmin günkü orucu nə ramazandan, nə də nəzirdən hesab olunmaz, hədəf gedər. Ramazan ayında nəzir ilə tutulmuş oruc batildir.

13. Oruc tutmaq üçün niyyəti nə zaman etmək lazımdır?

Həm ramazanın hər günü üçün ayrı-ayrılıqda, həm də ramazan ayı üçün bütövlükdə oruc niyyəti etmək olar. Ayrı-ayrılıqda hər günün niyyəti həmin günə keçən gecə ərzində, sübh namazına kimi edilməlidir. Bütövlükdə ramazan ayı üçün isə ayın ilk gününə keçən oruc niyyəti edilməlidir.

14. Oruc tutmaq istəyirəm. Qorxuram ki, orucluğu nəticəsində orqanizimim arıqlayıb zəifləyər. Bəs nə edim?

Bəziləri elə güman edirlər ki, əgər ac qalsalar, mədələrində yara əmələ gələcək. Amma oruc tutan şəxslər üçün həyəcanlanmağa əsas yoxdur. Çünki oruc tutmaqla həzm sistemi istirahət edir. Mədə turşuları isə qida ilə deyil, öd kisəsinin buraxdığı ödlə neytrallaşdırılır; mədədə heç bir yara yaranmur.

Ümumiyyətlə, unutmamalıyıq ki, bütün kainat, o cümlədən, insan Allah tərəfindən yaradılmışdır. Allah yaxşı bilir ki, öz yaratdıqları üçün nə xeyirli, nə zərərli. Həm də şəriət hökmlərinin heç biri insanlara lüzumsuz çətinlik və dözülməz əziyyət yaratmır. Aydındır ki, əgər oruc insan səhhəti üçün zərərli olsaydı, mərhəmətli Allah onu insanlara vacib etməzdi.

Əlbəttə, heç cür oruc tuta bilməyən xəstə şəxslər bu vəzifədən azaddırlar. Allah elə mərhəmətlidir ki, xəstə adamları oruc tutmaq borcundan azad etmişdir. Hər kim orucun öz səhhəti üçün zərərli olduğunu bilsə, oruc tutmaya bilər, amma sağaldıq-

dan sonra mütəlq qəza orucu tutmalıdır.

15. Orucluğu qaydalarını qəsdən pozan adam öz günahını yuya bilərmi?

Orucu batil edən əməli qəsdən törətmiş (məsələn, qəsdən xörək yemiş, yaxud qəsdən cinsi əlaqədə olmuş və s.) şəxs həm orucluğu qəsdən pozmuş günün əvəzində bir gün qəza orucu tutmalı, həm də üstəlik kəffərə ödəməlidir.

"Kəffarə" - qəsdən pozulmuş orucun cəriməsidir. Öhdəsinə kəffarə düşmüş şəxs iki yoldan birini seçməlidir: ya hər itirilmiş günün əvəzində iki ay oruc tutmalı, ya da hər günün əvəzində 60 nəfər ehtiyacları şəxsə yemək verməlidir.

Hənəfi məzhəbinə görə, insan aylıq kəffarə orucunu ardıcıl və fasiləsiz tutmalıdır. Cəfəri məzhəbinə görə isə iki aylıq kəffarə orucunun heç olmaz-

sa, 31 günü ardıcıl tutulmalıdır. Qalan 29 günün orucunu isə fasilələrlə də tutmaq olar.

İkinci yolu seçən şəxs isə ya xörək bişirib 60 nəfəri doyurmalı, ya da onların hər birinə 750 qram buğda (ya arpa) verməlidir.

Qeyd: Kəffarə qanunu heç də insana əsas vermir ki, ramazan ayında qəsdən oruc tutmasın, sonra isə kəffarə olaraq, kasıblara yemək versin. Ramazan orucunu qəsdən tutmayan şəxs böyük günah qazanır, qəza və kəffarə ilə də bu günahı silmək olmaz.

16. Oruc tutan şəxs necə və nə ilə iftar etməlidir?

Ramazanda hər gün şam azanı verildikdən sonra iftar etməyə icazə verilir. Adətən, namaz qılan şəxslər axşam namazını qılandan sonra iftar edirlər. Amma əgər onları süfrə başında gözləyən olarsa, namazdan öncə iftar açmalıdırlar.

Halal və pak yeməklərin hər hansı biri ilə iftar açmaq olar. Xurma, süd, halva yaxud isti su ilə iftar açmaq xüsusilə savablıdır. Yaxşı olar ki, iftar edərək birinci tikəni ağzına qoyanda bu dua oxunsun: "Allahummə ləkə sumtu və əla rizqikə eftartu və əleykə təvəkkəl. Bismillahir-Rəhmanir-Rəhim. Ya vəsiəl-məğfirət-iğfirli".

17. Oruc olarkən dişləri yumaq və fırçalamaq olarmı?

Suyu və pastanı udmamaq şərti ilə olar. Amma yuyandan sonra ağız suyunu 3 dəfə tam yığıb türürmək lazımdır.

18. Fitrə zəkatının miqdarı nə qədərdir? Fitrə zəkatını nə zaman və kimə vermək lazımdır?

Fitrə zəkatı ramazan ayının son günündə, şam azanından sonra (fitrə bayramı ərəfəsində) ayrılır. Ev sahibi özü və öhdəsində olan ailə üzvləri üçün fitrə zəkatı ayırıb ödəməlidir. Onun miqdarı adambaşına təqribən 3 kiloqram buğda, ya arpa, ya xurma, ya düyü, ya da kimidir. (Bu ərzəğün ya özü, ya da pulu verilməlidir).

Fitrə zəkatı mütəlq maddi vəziyyəti çətin olan adamlara verilməlidir. Hər kəs öz kasıb qohumuna və qonşusuna fitrə zəkatı versə, daha yaxşıdır. Hənəfi məzhəbinə görə, fitrə zəkatı ramazanın ilk günündən başlayaraq Fitrə bayramının naməzi qılınana kimi verilə bilər. Cəfəri məzhəbinə görə isə fitrə zəkatı ramazanın son ayrılır və ertəsi gün Fitrə bayramı naməzi qılınana kimi keçən müddətdə ehtiyacları çatdırılır. Əgər bu mümkün olmazsa, bayram naməzi qılınandan sonra mümkün olan ən qısa vaxt ərzində ödənməlidir.

Ramazanın sonuncu günündə, iftar vaxtı gəlmiş qonağın fitrə zəkatı da ev sahibinin boynundadır. Maddi durumu həddən artıq pis olan ailələr fitrə zəkatını ödəməkdən azaddırlar.

Yazıçı Süleyman Rəhimovun "Mehman" əsəri əsasında rejissor Muxtar Dadaşovun çəkdiyi "Qanun naminə" filmində bir obraz var - Qaloşq Filmdə mübarizə əsasən iki personaj - prokuror Mehmanla prokurorluğun xidmətçisi Qaloş arasında gedir. Daha çox "Mehman" adı ilə tanınan bu ekran əsərinə baxanlar bilir ki, Qaloş əks cəhənin ümumiləşmiş obrazı kimi çıxış edir.

Mənfi qəhrəmanlar içərisində özünəməxsusluğu ilə seçilən Qaloş kinomuzda yaradılmış ən koloritli obrazlardandır. Belə olmasaydı, bu gün də yeri gələndə mənfi xarakterli, iblis simalı şəxsləri Qaloşa oxşatmaz, Qaloş adlandırmazdılar.

Modern.az saytının təqdim etdiyi bu yazıda "Qanun naminə" filmində Qaloş obrazını ifa etmiş aktyordan - Rza Təhmasibdən söhbət açılır.

Çünkü 20 aprel tarixi Azərbaycanın görkəmli kino və teatr aktyoru, rejissor və pedaqoq, xarakterlər ustası, mürəkkəb obrazları yüksək peşəkarlıqla ifa etmiş Rza Təhmasibin doğum günüdür.

Onu mübalığəsiz olaraq Azərbaycan teatr və kino sənətinin korifeylərindən biri adlandırırırlar.

Milli teatrımızın inkişafında bu sənət fədaisinin xidmətləri əvəzsizdir. Onun genişmiqyaslı rejissorluq, aktyorluq fəaliyyəti bütöv bir əsrin sənət tarixinin parlaq səhifələrini təşkil edir.

Rza Abbasqulu oğlu Təhmasib 20 aprel 1894-cü ildə Naxçıvanda doğulub. O, anasını çox erkən yaşda itirib. Anadan yetim qalan Rza Təhmasibin tərbiyəsində və böyüməsində bibisi Durna böyük rol oynayıb.

Rza Təhmasib 1901-ci ildə Naxçıvanda açılan "Məktəbi-tərbiyə"yə daxil olub və beş il orada rus, ərəb, fars dillərini, tarix və coğrafiya fənlərini öyrənib... Sonra üçsini Naxçıvan şəhər məktəbinə qəbul edilib. 1909-cu ildə həmin məktəbdə təhsilini başa vurub.

O, elə uşaqlıqdan sənət-teatra meyli olub. Tanınmış tacir olan atası Abbasqulu bəy isə oğlunun aktyor olmasına razı olmayıb. Oğlunun yalnız ticarət sahəsində təhsil ala biləcəyini düşünən Abbasqulu bəy 1910-cu ildə onun Tiflisə oxumağa getməsinə razılıq verir. Gənc Rza burada 8 illik ticarət məktəbinin 4-cü sinfinə daxil olur. Az müddətdə Tiflisin ədəbi-mədəni həyatı ilə tanış olan Rza Təhmasib atasının istəyinə zidd olaraq, buradakı Azərbaycan teatr həvəskarları dərəcəsinə üzv yazılır. 16 yaşında ikən Tiflisdə "Müsəlman Artistləri İttifaqı"nın teatr truppasında fəaliyyətə başlayan gənc Rza 1917-ci ilin qışında Naxçıvana qayıdır. Dram dərnəklərində çıxış edən Rza Təhmasib aktyor və rejissor kimi çalışır.

Təhsil illərində gənc Rzanın soyadı sənədlərdə Təhmasibbəyov olub. 1910-cu ildə Rza dostu-görkəmli şair Hüseyn Cavidin məsləhəti ilə soyadını Təhmasib kimi yazdırıb. Əks halda, onu gələcəkdə xoşagəlməz aqibət gözləyə bilirdi.

Sonralar doğrudan da Təhmasibbəyovları Naxçıvanda qalıb yaşamağa qoymurlar və oradan köçməyə məcbur edirlər.

Rza Təhmasibbəyovlardan olduğuna görə, dəfələrlə həyatda böyük haqsızlıqlarla üzləşib. Rza Təhmasib repressiya illərində olduqca zəngin şəxsi arxivini yandıraraq, balalarını xilas etsin. Qızı Tamilla xanımın yazdığına görə,

rə, atası arxivini yandırdandan sonra hönkür-hönkür ağlayıb.

"Hər gecə gözləyirdim ki, gəlib mənə də aparacaqlar. Mənə demişdilər ki, kimin evində ərəb əlifbası ilə əlyazma, kitab tapılsa, onun ailəsini də sürgün edirlər. Mən ailəmi kitablarıma, yazılarıma qurban verə bilməzdim. Mən ailəmi deyil, arxivimi qurban verdim", - deyərək Rza Təhmasib arxivini yandırmasının səbəbini qızına izah edərkən bildirib.

Onun rejissor kimi ilk müstəqil işi Cəlil Məmmədquluzadənin "Ölümlər" əsəri olub. 1917-ci ilin martında Cəlil Məmmədquluzadənin "Ölümlər" əsərinin Naxçıvan teatrında tamaşası olub. Naxçıvanda ilk dəfə səhnələşdirilən əsərdə Şeyx Nəsrullah rolunu Əliqulu Qəmküsar, kefli İsgəndər rolunu isə aktyorun özü oynayıb.

O dövrün mətbuatında Rza Təhmasibin quruluşunda "Ölümlər" yeni teatr, yeni sənət nümunəsi kimi qiymətləndirilib.

"Ölümlər" onun rejissor kimi formalaşmasında mühüm və əhəmiyyətli rol oynayıb.

1918-ci ildə Rza Təhmasib Bakıya gəlir və seminarıyada dərs deməyə başlayır. Həmin il Rza Təhmasib Bakıda tanış olduğu Leyla adlı osetin qızı ilə ailə qurur. Azərbaycan Opera və Ba-

bilmir.

1934-cü ildə Rza Təhmasib orta məktəbdə ibtidai sinif müəllimi işləyən, əslən şamaxılı Gülsüm xanımın ailə qurur.

Daha sonra Rza Təhmasib məşhur rejissor Eyzənşteynin dəvətilə Moskvaya oxumağa gedir. Gedərkən həyat yoldaşı Gülsüm xanımı da özüyə birgə birlikdə Moskvaya aparır. 1937-ci ildə Moskva Kinematografiya İnstitutunu bitirən Rza Təhmasibə rejissor Eyzənşteyn Moskvada qalıb bir yerdə işləməyi təklif edir. Amma həyat yoldaşı Gülsüm qürbətə yaşamaq istəmədiyindən onlar Bakıya qayıtmalı olurlar.

Milli teatr ənənələrinin yaranmasında, Azərbaycanda realist teatrın formalaşmasında Rza Təhmasib yaradıcılığının əhəmiyyəti həqiqətən əvəzsizdir.

Aktyor kimi səhnədə yaratdığı İsgəndər ("Ölümlər"), İblis və Arif ("İblis"), Şeyx Sənan ("Şeyx Sənan"), Qacar ("Ağa Məhəmməd Şah Qacar"), Süleyman ("Həyat"), Koşkin ("Lyubov Yarova-yaya"), Strijin ("Eskadranın Məhvi"), Karl Moor ("Qaçaq") kimi rollar klassik teatrımızın ən layiqli sənət nümunələrindən olub.

Rza Təhmasibin Cəfər Cabbarlı yaradıcılığına böyük simpatiyası olub. Dəfələrlə bu nəhəng

- 1941-ci ildə Rza Təhmasib "Səbuh" filminin çəkilişlərinə başlayır. Film 1943-cü ildə tamamlanır. Bu, Rza Təhmasibin bədii kino sahəsində ilk rejissorluq işi idi. Böyük mütəfəkkir Mirzə Fətəli Axundovun həyat və yaradıcılığında bəhs edən bu filmə İsmayıl Dağıstanlı, Leyla Bədirbəyli, Hüseynqulu Sarabski, Ağadaş Qurbanov, Möhsün Sənanı, Mustafa Mərdanov kimi böyük sənətkarlar çəkilməmişdi.

Ancaq onun kinoda rejissor kimi ən uğurlu işi "Arşın mal alan" filmi oldu. 1945-ci ildə kinorejissor Nikolay Leşşenko ilə birgə yaratdığı bu film SSRİ Dövlət mükafatına layiq görüldü.

"Arşın mal alan" kinokomediyası uzun illərdə dünya ekranlarını dolaşmaqdadır. Filmin uğurlu taleyinin bir səbəbi də rejissorların güclü aktyor ansamblı yarada bilmələrində idi. Leyla Bədirbəyli, Rəşid Behbudov, Lütəli Abdullayev, Münəvver Kələntərli, İsmayıl Əfəndiyev, Mirzəağa Əliyev və digər korifeylər filmi müvəffəqiyyət qazanmasında mühüm rol oynayıblar.

Rza Təhmasib bu film haqqında yazıb: "Müharibənin ağır illərində biz filmi Moskvaya təhvil verməyə aparmışdıq. Moskvada vəziyyət çox ağır idi. Bəzi küçə-

Rza Təhmasibin filmə bağlı xatirələrindən: "1969-cu il idi, "Mehman" filmi ekranlara təzə çıxmışdı. Bir gün axşamüstü kinostudiyadan çıxıb piyada gəzirdim. Qəfildən bir dəstə qadın mənimlə üz-üzə gəldi. Deyəsən yas yerindən qayıdırdılar, çünki hamısı qara geymişdi. Qadınlardan biri mənə tanyib digərləri ilə pıçıl-daşmağa başladı. Sonra mənə dövrəyə aldılar. Mənə tanyan qadın düz gözlərimin içinə baxdı.

- Sizə dedim odur!
Çaşıb qalmışdım.
- İndi sənə bizim əlimizdən kim alacaq?

- Üzr, istəyirəm, amma sizi başa düşmədim. Nə olub axı?

- Özünü tülkülüyə vurma, Qaloş. Başına panama qoyub, boynuna qalstuk taxmaqla deyil ey, sən necə qıydın Mehmana, onu de.

Hər şeyi başa düşüm. Gülsüm-sündüm. Qadınlardan biri mənə diqqətlə baxıb dedi:

- Əşşi, bu o deyil. Oxşayıb, ancaq o deyil. Qaloş belə gülə bilməz. Düz demirəm, ay qardaş, sən Qaloş deyilsən.

- Düz deyirsən, oxşatmışız, mən Qaloş deyiləm.

Mənə oxşadan qadın bir də tərs-tərs baxıb uzaqlaşdı. Bir-iki addım atandan sonra anıdan geri

Kinomuzun Qaloşlu adamı - İblis simalı obrazın bənzərsiz ifaçısı



let Teatrında aktrisa işləyən Leyla bu evlilikdən sonra Təhmasib soyadını götürür.

Rza Təhmasib 1920-ci ilin payızında görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin köməkliyi ilə Bakıdakı Milli Dram Teatrına işə götürülür.

Aktyor kimi teatrın aparıcı sənətkarlarından olan Rza Təhmasib həm də Milli Dram Teatrında rejissorluq edir.

Ancaq 1921-ci ildə gözənilmədən Türkiyəyə getmək, diplomatik nümayəndəlikdə tərcüməçi vəzifəsində çalışmaq təklifini alan Rza 1922-ci ilin avqustunadək qardaş ölkədə qalır.

Türkiyədən qayıtdıqdan sonra yenidən Milli Dram Teatrında işləməyə davam edir. O, 1922-1924-cü illərdə bu teatrda bədii rəhbər, 1937-1938 və 1953-1959-cu illərdə isə direktor kimi fəaliyyət göstərib.

1930-cu ildə Rza və Leyla Təhmasiblər ayrılırlar. Hətta bu evlilikdən doğulan bir oğlan uşağı belə onların ayrılığına mane ola

lərdə hələ də gediş-gəliş bərpa edilməmişdi. Filmə qəbul edən komissiyanın bəzi üzvləri bizi soyuq qarşıladılar. Baxışdan sonra mübahisə qızışdı. Bizi hətta məzəmmət edənlər də oldu. Açıqca deyirdilər ki, bu vurhavadır "Arşın mal alan" yeridir? Sən demə, film elə məqamında-cə çəkilibmiş. Baxışdan iki gün sonra film Moskvanın iki kinoteatrında ekrana buraxıldı. Üç gün sonra isə 18 kinoteatrdan "Arşın mal alan"ın sədasi eşidildi".

R. Təhmasibin kinoda ilk sərbəst rejissor işi "Onu bağışlamaq olarmı?" filmi olub. Bu film 1959-cu ildə istehsal olunub. Filmin ssenarisini rejissorun qardaşı, görkəmli filoloq-alim M. Təhmasib yazmışdı.

Kinomuzda onun ən layiqli aktyor işi isə "Qanun naminə" filmində yaratdığı Qaloş obrazıdır. - Bu obraz öz xarakterinə və ifa üslubuna görə kino tariximizin nadir qəhrəmanlarından.

Rza Təhmasib bu personajın maraqlı məkrini, hiyləgərliyini çox dərəcəli jestlərlə tamaşaçıya çatdırılab.

Həmin filmə Züleyxa rolunu oynamış Xalq artisti Flora Kərimova Modern.az-a müsahibəsində deyib ki, epizodlardan birinin çəkiliş zamanı Qaloşun baxışları onu çox bərk qorxudubmuş:

"İnanın, bir neçə gün o qorxunun təsirindən çıxıb bilmirdim. Çəkiliş getdiyini, Qaloşu oynayanın Rza Təhmasib, hər gün salamladığım adam olduğunu bildiyim halda qorxmuşdum. Məndə xof yaranmışdı. Rza Təhmasib orada o qədər real oynayırdı, elə zəhmli baxışı vardı ki, həqiqətən filmə çəkildiyimi unutmşdum. Bu aktyorun qüdrətindən irəli gələn bir şey idi, sözlə ifadə ediləsi deyil".

çevrildim, qadın hələ də geri boy-lana-boylana qalmışdı".

Rza Təhmasib 60-cı illərin birinci yarısında Azərbaycan Teatr Cəmiyyətinin sədri olub.

O, ömrünün böyük bir dövrünü həm də pedaqoji fəaliyyətlə məşğul olub, Azərbaycanda yeni rejissor və aktyor nəslinin yetişməsinə mühüm və əhəmiyyətli rol oynayıb.

Əvvəllər Bakı Teatr Məktəbində, 1946-cı ildən ömrünün sonunadək Teatr institutunda aktyor və rejissor sənətindən dərs deyib.

Rza Təhmasib 1946-cı ildə Azərbaycanın əməkdar incəsənət xadimi, 1946-cı ildə SSRİ Dövlət mükafatı laureatı, 1964-cü ildə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görüldü, "Şərəf nişanı" ordeni və başqa mükafatlarla təltif olunub.

Rza Təhmasib bir neçə dəfə övlad itkisinin ağır-acısını yaşamağa məcbur olub. Belə ki, 1937-ci ildə onun ilk nikahından doğulan oğlu Özdəmir Volqa çayında boğulub ölüb. Həmin vaxt Özdəmir 15 yaşında idi.

1971-ci ildə Rza Təhmasibin ikinci evliliyindən dünyaya gələn kiçik qızı Aybəniz qəflətən vəfat edir. Bir neçə il sonra Teatr Institutunda oxuyan oğlu Araz ağır xəstəlikdən dünyasını dəyişir.

Bu hadisələrdən sonra şəkər xəstəliyindən əziyyət çəkən görkəmli sənətkarın özünün ayağını amputasiya edirlər. Və 14 fevral 1980-ci ildə 86 yaşlı Rza Təhmasib dünyasını dəyişir. Mərhum sənətkar Bakıdakı ikinci Fəxri xiyabanda dəfn olunub.

Sənətkarın qızı, teatrşünas Tamella Təhmasib atasının həyat və yaradıcılığını onun haqqında yazdığı "Rza Təhmasib" adlı kitabına sığışdırıb.

A. Qorxmaz

“Züleyxa gözlərini açır” serialı Guzel Yahininin eyniadlı romanı əsasında ekranlaşdırılıb. Əsər 2015-ci ildə çapdan çıxıb və bir neçə ədəbi mükafata layiq görülmüş.

Əsərin Başqırdistan Dram teatrında səhnə həlli də maraqlı alınıb. Oxucu marağının sayəsində əsər seriala çevrilib. Serial isə hədsiz tənqiddə məruz qalıb. Son illər hansısa serialın, yaxud filmin belə diqqət çəkməsini, müxtəlif, əks qütblü fikirlərlə rastlaşmasını, müzakirə olunmasını görməmişik.

Rusiya mətbuatı bu serialdan yazır. İlk beş seriyadan sonra “Züleyxa gözlərini açır” rekordları qırdı.

Sentyabrda bəri televiziya məkanında belə yüksək reytingə yüksələn olmamışdı. Hərçənd, bu reyting məsələsi gö-

gərə də belə əks-səda verdi əslində. Həm də ona görə belə əks qütblü fikirlərlə, müzakirələrlə qarşılaşdı. Təbiidir. Necə ki, sovet quruluşunun özü barədə fikirlər haçalanır.

Əsas üst-üstə düşən fikir serialın əsərdən çox fərqli və zəif olmasındadır. Bütün tənqidçilər bu barədə eyni fikirdədir. Bəzi səhnələri, musiqini və mövzunu çıxmaq şərtilə, bu serialın digərlərindən xüsusi üstünlüyü yoxdur. Tənqidçilər də serialın digər ekran əsərlərindən heç nə fərqlənmədiyini deyirlər. “Kommersant” qəzetinin isə baltanı lap kökündən vurub: “serial bir yığın şəkildən və dekorasiyadan ibarətdir”, vəssalam.

Ən maraqlısı Kommunist Partiyasının liderinin fikridir - Maksim Suraykinin: “Mən məktub hazırlayacam ki, onu ek-

sonra bir tələskənlik, məqsəddən yayınma, yaxud məqsədsizlik oldu. Elə bil, yaradıcı qrup tənqiddən başını itirib bir-təhər serialın başını-ayağını yığıb tamamlamağa çalışdı. Əvvəldən qarşıya qoyulan məram arada itib-batdı, sonluq sadəcə öz gedşinə buraxıldı.

Bir sözlə, alınmadı. O qədər marağın, reytingin qarşısında serialı yarımcan etdilər.

Əsəri oxumadığım üçün o qədər də əminliklə deyə bilmərəm, amma oxuyanlar hamısı eyni fikirdədilər ki, əsərdə Züleyxa daha güclü qadın obrazıdır.

Serialda Çulpan Hamatovanın Züleyxası mütilikdən çıxma bilmədi. Kişilərin, ətrafın, hətta qaynanasının ruhunun köləsidir.

Serialın rejissoru Yeqor Anaşkin isə deyib: “Biz serialın



Şəhriyar haqqında kitab çıxıb

“Hədəf” nəşriyyatında “Xatirə ədəbiyyatı” silsiləsindən növbəti kitab - “Məhəmməd Hüseyn Şəhriyar xatirələrdə” çapdan çıxıb.

Lent.az xəbər verir ki, kitabın tərtibçisi və “Ön söz” müəllifi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Esmira Fuad, layihənin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, redaktoru Səbuhi Şahmursoydu.

Kitab böyük Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyar haqqında xatirələrdən ibarətdir. Topunun əvvəlində şairin öz xatirələri də yer alıb. Əlavə olaraq şairin qızı, qardaşı, dostları, müxtəlif sənət və ədəbiyyat adamlarının da yazdığı kitaba salınıb. Bu xatirələrdə Şəhriyarın uşaqlıqından tutmuş ahi yaşlarına qədər başına gəlmiş hadisələrdən bəhs edilir. Böyük söz ustasının ömrünün son saatları və ölümü də anbaan şahidlərin xatirələrindən oxuculara anladılır.

“Şəhriyar xatirələrdə” kitabı Şəhriyarşünaslıqla maraqlananlar, ümumilikdə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Birinci Distant Respublika Musiqi müsabiqəsi elan edildi

Mədəniyyət Nazirliyi respublikada fəaliyyət göstərən uşaq, musiqi, incəsənət, muğam, aşıq məktəb və mərkəzləri şagirdləri arasında birinci Distant (məsafədən) Respublika Musiqi müsabiqəsi keçirir.

Nazirlikdən bildirilib ki, müsabiqənin əsas məqsədi ölkəməzədə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar mövcud sosial təcrid şəraitində bədi təhsil müəssisələrinin fəaliyyətinin aktivləşdirilməsi, aparılan distant dərslərin nəticə və göstəricilərinin stimullaşdırılması, karantin dövründə məsafədən təhsil alan şagirdlərin dəstəklənməsi və nailiyyətlərinin təbliğ edilməsindən ibarətdir.

Müsabiqə bir turdan ibarət olaraq, fortepiano, xalq çalğı, simli, nəfəs və zərb alətləri, xanəndəlik və vokal ixtisasları üzrə təhsil alan uşaq, musiqi, incəsənət, muğam, aşıq məktəb və mərkəzlərinin şagirdləri arasında fortepiano, simli alətlər ixtisasları üzrə üç qrupda (I qrup II-IV siniflər, II qrup V-VII siniflər, III qrup VIII-XI siniflər), nəfəs və zərb alətləri, xalq çalğı alətləri, xanəndəlik və vokal ixtisasları üzrə isə iki qrupda (I qrup III-V siniflər, II qrup VIII-XI siniflər) keçirilir.

İştirakçıların çıxış proqramlarının video yazısı və lazımı sənədləri bir elektron qovluğa yerləşdirilərək mayın 5-dək Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin elektron poçt ünvanına elm.memim@gmail.com, göndərilməlidir.

Müsabiqədə hər tədris müəssisəsindən hər ixtisas və qrup üzrə yalnız bir nəfər iştirak edə bilər.

Qaliblər diplom və müvafiq hədiyyələrlə mükafatlandırılacaqlar.

Opera solisti Yusif Eyvazov sosial hesabında layihəyə start verib

Xalq artisti Yusif Eyvazov yeni layihəyə başlayıb. Lent.az xəbər verir ki, məşhur opera müğənnisi Yusif Eyvazov özünün “yusif_eyvazov_official” “Instagram” səhifəsində “Maraqlı adamlarla söhbət” adlı yeni layihəyə start verib.

Layihə çərçivəsində o, canlı yayımda tanınmış musiqiçilər və artistlərlə görüşlər keçirəcək. Canlı yayımlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri baş tutacaq. Yusif Eyvazovun ilk qonağı Sankt-Peterburqun Mariinski teatrının bədi rəhbəri Valeri Gergiyev və skripkaçı Maksim Vengerov olublar.

Qarşıda Yusif Eyvazovun “Instagram” səhifəsinin qonaqlarını Plasido Dominqo, Elçin Əzizov, İqor Butman, Denis Matsuyev və digər məşhurlarla görüşlər gözləyir.



rülməzliyi səbəbindən inandırıcı da deyil və çox mücərrəd nəsnədir, amma görünəni deməkdən qeyri əlacımız da yoxdur.

Əsərin süjeti barədə qısaca onu deyim ki, 1930-cu ildə sovet imperiyasının sürgünə göndərdiyi insanların taleyindən bəhs edir. Əsərin qəhrəmanı sadə tatar qızı Züleyxadır. Müəllif öz nənəsinin başına gələnləri qələmə alıb. Kazandan sürgün olunanda kölə xarakterli bir qadın olub, başına gələnlər onu güclü olmağa, öz haqqı uğrunda mübarizə aparmağa qadir bir qadına çevirir. Hər halda, əsərdə belə olsa da, serialda buna o qədər də nail ola bilməyiblər.

Mövzu yeni deyil, tanışdı. Həm də sovet imperiyasının özünə tabe etdiyi bütün millətlərin başına gələnlərdir. Ona

randan yığıdırsınlar. Bu serial kommünizmin və SSRİ-nin əleyhinə təbliğatdır. 80-90-cı illərdə gedən təbliğatın ardıdır”.

Bəzi inanclıların fikrinə görə isə, serialda müsəlmanlar təhqir olunur. Rusiya Müsəlmanlarının müftisi Albir Krağanov tələb edir ki, yaradıcı qrup müsəlman aləmindən üzr istəsin. Sən demə, serialdakı sürgün olunmuş “siyasi dustaqlar” müsəlmanların dini liderlərinin adlarını daşıyırlar.

8 seriyalı serial, mənim də fikrimcə, əvvəldə yaxşı başlamışdı. Onu deyim ki, serial da olsa gerek abırlı olsun, süni uzadılmasın, konkretlik daşısın, başlanğıc, final, son yerli yerində olsun. Bu baxımdan, ilk 8 seriya yaxşıdır. Amması ondadır ki, əvvəlki yaxşı gedşlə davam edə bilmədi, yarından

çəkiliş müddətində tarixçilərlə məsləhətləşmişik, onların nəzərindən kənar heç bir kadr çəkilməyib. Bizim hekayətin siyasətlə heç bir əlaqəsi yoxdur, o, insan taleyindən bəhs edir. Qəhrəmanım bütün ömrü boyu pisliklə yaşamamaq üçün keçmişini unudub gələcəklə yaşamağa özündə güc tapan bir tatar qadındır”.

Amma heç rejissorun dedikləri də serialda əks olunmur. Züleyxa sadəcə taleyin axarı ilə serialın axırına gəlib çıxır. Tatarlar, deyəsən, serialda və Züleyxa obrazında adət-ənənəyə zidd detallar görüblər, amma tamaşaçı kimi onu deyə bilərəm ki, tatar qadını onun yaratdığı kimi müti də deyil.

Aktrisanın mimikalarla, gözləri ilə oynamasına söz yoxdur - peşəkarcasına, amma obrazını yaşaya bilmək də lazımdır.

Əvvəl qaynanasının ruhunu qovan qadın, sonda ona ana deyib köməyə çağırır, ruha sığınır, başqa həmdəmi, munisi yoxdur, oğlu da onu atıb gedir (o elə başa düşür, hər halda). - Yaxşı səhnələr idi. Ayrı-ayrılıqda yaxşı səhnələr, amma bir yerdə serialda effektini itirirdi.

Evgeni Morozovun oynadığı Qırmızı İvan da müti idi. Sovet adamının, hətta zabitinin boy-nubükük, müti obrazını yaradıb. Yalnız Zinoviy Kuznets Roman Madyanovun ifasında qüdrətli idi. Qılıncının dalı da kəsirdi, qabağı da. Kime desən xox gəlib, istədiyini həyata keçirə bilərdi-namərdcəsinə. Bütün repressiya və sürgünlər onun kimi sovet məmurlarının əli ilə olub. Belə... Əslində serialda sovet imperiyasının çılpaq siması var, sadəcə, həmişəki kimi rus şovinizminin barmağı da olmamış deyil.

Ramilə Qurbanlı



Revmatik ağrıları olanlar 1 ay bu qidanı yesin - Alimlər sübut etdi

Bir ay ərzində sarıkök (kurkumin) qəbul etmək revmatoid və artrit ağrıları kifayət qədər azaldı, xəstələrin vəziyyətini yaxşılaşdırır.

Medicina.az xəbər verir ki, alimlər sarıkökün əsas təsiredici maddəsi kurkumin antioksidant təsiri ilə orqanizmi detoks edib, təmizləyir.

Kurkumindən fayda almaq üçün siz orqanizminizdə bu maddənin azlığını bilib və bundan sonra sarıkökdən qidalarda istifadə etməlisiz.

Kurkumin hüceyrə və DNT-ni zədələyən sərbəst radikalları dağıdır.

Qaraciyəri qoruyur, sirozun qarşısını alır.

Kurkumin dəmir mənbəyidir, ona görə anemiyanın qarşısını ala bilər.

Qripə və viruslara qarşı çox güclüdür. Bunun üçün ballı sarıköklü çay içmək yaxşı olar.


Revmatik oynaq, sümük ağrıları olanlar 1 ay kurkumin qəbul etsələr, ağrıları və iltihabı azalır.

Sarıkök antioksidant kimi artrit, astma və mədə-bağırsaq xəstəliklərinə çox yaxşı təsir edir.

Sarıköklü çay yaşlandıqda Alsgeymer xəstəliyinin yaranmasını engəlləyir.

İləri tez-tez spirtləməyin fəsadları

Koronavirusla bağlı indi əllərini saatlarla yumayan belə sabunu, spirti, dezinfeksiyaedici məhlulu bol istifadə edir. Hər yerdə insanların ovuclarına spirt sıxırlar.



Alimlər antiseptiklərdən həddən artıq istifadənin xeyrindən çox zərərinin olduğunu bildirib və heyəcan təbili çalırırlar.

Medicina.az xəbər verir ki, son elmi tədqiqatlar sübut edib ki, əldəüzəltmə spirt qarışıq məhlullar, tibbi spirt, dezinfeksiya vasitələrinin ilə əllərin, dərinin səthinin tez-tez yuyulması, silinməsinin bakteriya və mikrobların dözümlüünü artıracaq.

Boyunda duz yığıldığını necə bilmək olar? - Effektiv çarələr

Boyunda, daha doğrusu boyun fəqərələri arasında və toxumalarında duz yığılması insanın zərərli vərdişləri və qeyri-düzgün həyat keçirməsi ilə bağlıdır. Yəni boyuna duz yığılması birbaşa insanın öz günahıdır.

Boyuna duz yığılması orqanizmdə su-duz mübadiləsinin pozulmasından qaynaqlanır. Bu pozulma təkəcə boyuna duz yığılmaqla kifayətlənmir, podaqra, ostexondroz, böyrəklərdə daş, oynaqalarda ağrı, öd daşları, damarlarda tıxanma yaradır.

Medicina.az boyuna duz yığılmasının bəzi əlamətlərini və bu problemdə özünü nə kimi kömək edəcəyiniz barədə məlumatı təqdim edir.

Bədəndə duz kristalları zülat tərkibli qidaların çoxluğundan yaranır, yeni daha çox et və et məhsulları yedikdə, orqanizm bunu tam sona kimi həzm edə bilmir.

Bir gün ərzində çox miqdarda et, toyuq, balıq, iç-çiyər yemək olmaz. Eləcə də tomat, pomidor, souslar, ədviyyatlar, xəmir məmulatları, duzlu qidalar, şoraba və s. Miqdarı normalı aşmamalıdır. Daha çox göyerti, tərəvəz salatları yeyilməlidir. Həmçinin yeməyi su içə-icə qəbul etmək olmaz.



Boyunda duz yığılmasının əsas əlamətləri:

Qulaqlarda küy, səs, qəfil yerindən qalxanda hərəkətlərdə koordinasiyanın itməsi, tez-tez başgicəllənmələr, görmədə duman, huşun itməsi, boyunu sağa-sola çevirəndə ağrı, baş ağrıları, yerləşin dəyişməsi, boyunda ağrı, başda sıxılma, əzələlərdə zəiflik, qollarda uyuşma, keyimə, tez yorulma.

Müalicəsi fizioterapiya, masaj, qidalanma və rejimin dəyişməsi, bədənə artıq duzların çıxarılmasına yönəlmiş terapiya, eləcə də bəzi xalq təbabəti metodlarını birlikdə tətbiq etməkdir.

Kompress:

Təzə kartofu sürtgəcdən keçirin. 30 qram kartofa 20 qram təzə bal qarışdırıb, bu kütləni boyuna və çiyinə maska kimi yayın. Üzərindən kompress kağızı (aptekdə satılır) qoyub, isti bir şeylə sarıyın. Kompress 2 saat saxlanılır.

Zəncəfil mazi

Zəncəfilin tozundan 1 xörək qaşığı götürüb, əridilmiş yağla və ya arı mumu ilə qatıb, zəif odda 5 dəqiqə bişirirsiniz. Oddan götürüb, soyudub, bura 3 ədəd əzilmiş sarımsaq qatırsız. Mazı ağızbağlı kiçik qaba yığıb sərin yerdə qoyun. Gündə 3 dəfə boyuna çəkib yüngülcə ovun. Sonra isti yun şal bağlayın.

Lobyə suyu

Duzları lobyə suyu da yaxşı çıxarır. 4 xörək qaşığı lobyanı 3 stəkan qaynar suda gecədən səhərə kimi isti yerdə saxlayın. Səhər onu süzüb, suyu gündə 250 - 300 ml için, bir qədər sudan kompress də edə bilərsiniz. Kurs 12 gün.

Bioloji müharibə olarsa, dünya liderləri harda gizlənə bilər? - Gizli bunker və dağlarda sığınacaqlar

Dünya liderləri pandemiya zamanı maksimum qorunmaq üçün hazırda özünü nütəcrid şəraitində çalışır. Artıq Britaniyanın və Kanadanın baş nazirləri virusa yoluxub sağalıblar.

Hazırkı pandemiya global dünya müharibəsi ilə eyniləşdirilir. Əgər gələcəkdə virus apokalipsisi baş verərsə və vəziyyət nəzarətdən çıxarsa, liderlər harda gizlənə bilər? Filmlərdə bəhs edilən gizli bunkerlər həqiqətən varmı?

Medicina.az liderlərin fəlakətlərdən sığınacağı yerləri təqdim edir.

- Koreya liderinin bronqatari

Şimali Koreyanın lideri Kim Çenin şəxsi bronlaşmış qatari var. Bu bir qatar deyil, təkərli üzərində bir şəhərdir sanki. Onun öz elektrik stansiyası, ambarları, generatorları, iri mətbəxi, çoxlu kupeləri, zalı, iş otağı var.

Lazım gəlsə Kim Çen ailəsi, arvadları, qohumları, çoxsaylı mühafizəçiləri ilə bu qatarda günlərlə qala bilər. Bakterioloji və kimyəvi zəhərlənmə zamanı bu qatarın havası filtr olunur və tam təhlükəsizdir.

Bu qatarla Kim istədiyi yerdə gedə və işləyə də bilər. Ölkə daxilində istədiyi təhlükəsiz yerdə getmək üçün uygundur.

- Çin liderinin yeraltı səltənəti

Nəhəng Çin imperiyasının Çin səddi hər kəsə tanışıdır. Amma yeraltı divar barədə çox az adam bilir. Bu gizli obyekt barədə az çox informasiya sızıb. Pekin şəhəri altında soyuq müharibə dövründə Çin öz liderləri üçün tunel və sığınacaqlardan ibarət nəhəng sistem qurub. Ölkə rəhbərliyi üçün əsas bunker Milli Parkın altında, Pekinin şimalında olan dağlarda yerləşir.

Obyektin dizaynı retro stildə və saray üslubundadır.

- Ağ evin "situasiyalar otağı"

Bu komandaverici otaq hər hansı müharibə vəziyyətində ölkə rəhbərliyinin istifadəsi üçün 1960-cı illərdə yaradılıb. Otağın kod adı Kennedir. Bu qorunma obyektini üzərində Barak Obama dəyişiklik edərək, müasir və böyük bunker tikintisinə başlamışdı. Ora Ağ evin bütün aparat heyəti yerləşə bilər. O, Ağ evin sol hissəsində 5 mərtəbə yerin dərinliyindədir. 376 milyona başa gələn bu obyekt Trampın diqqətini çəkmədi və ora vəsait ayırmadı. Ona görə indi ora kif və toz basmış haldadır.

Bu tikildə kif və göbələyin əmələ gəlməsi o deməkdir ki, hava təhlükəsizliyi yaxşı düşünülməyib və ora istənilən mikroob, virus keçə bilər.


Bioloji apokalipsis və müharibə olarsa Tramp hara gedə bilər? ABŞ ərazisinə daxil olan, Sakit Okeanda yerləşən Samoa adasında hazırda heç bir yoluxma yoxdur. Bu ərazidə cəmi 50.000 sakin yaşayır. Əgər bir şey baş verərsə, Tramp ətrafı ilə amerika dəniz flotunun nəzarəti ilə bu adaya keçəcək.

- Almaniya kansleri Alp dağlarına çəkilib

Almaniyanın kansleri virus müharibəsi olarsa, ölkənin cənubunda Alp dağlarında Qarmış - Partenkirxen kurortunda süsü otellərə çəkilib. Burada otellər PBO mobil sistemləri ilə təchiz olunub. Aşağı təzyiq və soyuq hava rejimi bakteriya və virusların aktivliyini azaldır.

- Fransa prezidenti arxipelaqa gedəcək

Emmanuel Makron Hind okeanında Fransaya məxsus Kerqelen arxipelaqındakı departamente sığınma bilər. Bu arxipelağın cəmi 70 sakini var, quru ilə məsafə-



si 2 min kilometrdir. Virus çətin ki, ora düşsə.

- Britaniya kral ailəsi və baş nazir məxfi bazalara gedəcək

Britaniya rəsmiləri Britaniya üçün ən təhlükəli dövrlərdə tarix boyu Kanadaya evakuasiya planını seçiblər. Burada meşə massivlərində onların məxfi bazası var. 1940-cı ildə faşistlər tərəfindən Britaniyanın işğalı təhlükəsi olanda, belə bir plan işə yaradırdı və sinanmışdı.

- Rusiyanın planı sirdir

Rusiyanın birinci rəhbərinin bioloji təhlükə zamanı hara gedəcəyi ciddi dövlət sirdir. Amma prezident limuzininin nəinki güllə, həmçinin virus keçirməz olması barədə fikirlər var. Prezident elə bir əleyhqazla təmin olunacaq ki, hermetiklik pozulmadan bu əleyhqazdan maye qidaları qəbul etmək mümkündür. Eləcə də prezidenti 2 sutka qoruyacaq kimyəvi qoruyucu kostyum var. Bu müddətdə təhlükəli ərazini tərk etmək üçün kifayətdir.

Ən yaxın təhlükəsiz baza isə Pleseçk kosmodromundadır.

Futbol tarixinin ən yaxşı azad agentləri SİYAHI

ESPN telekanalı futbol tarixində pulsuz reallaşan ən yaxşı transferləri açıqlayıb.

"Unikal" qəzeti xəbər verir ki, siyahıya "Bavariya"-nın hücumçusu Robert Levandovski başçılıq edir. Polşalı hücumçu 2014-cü ildə Dortmund "Borussiya"sından Münhen klubuna azad agent kimi keçmişdi.

Siyahının ikinci pilləsində 2011-ci ildə "Milan"-dan "Yuventus"a keçən Andrea Pirlodur. Üçüncü yerdə isə 2001-ci ildə "Tottenham"-dən "Arsenal"a keçmiş Sol Kempbelldir.

10-luq

1. Robert Levandovski - "Borussiya"-dan "Bavariya"-ya - 2014

2. Andrea Pirlo - "Milan"-dan "Yuventus"a - 2011

3. Sol Kempbell - "Tottenham"-dən "Arsenal"a - 2001

4. Luis Enrike - "Real"-dan "Barselona"ya - 1996

5. Roberto Bacco - "İnter"-dən "Breşiya"ya - 2000

6. Stiv Makmanaman - "Liverpul"-dan "Real"a - 1999

7. Rud Qullit - "Sampdoriya"-dan "Çelsi"yə - 1995

8. Henrik Larsson - "Seltik"-dən "Barselona"ya - 2004



9. Ceyms Milner - "Mançester Siti"-dən "Liverpul"a - 2015

10. Esteban Kambiasso - "Real"-dan "İnter"-ə - 2004

AFFA və PFL futbolçulara komandanı tərk etməməyi tövsiyə edib

"FİFA və UEFA müqavilə müddəti yaya qədər olan futbolçularla bağlı məsələnin oyunçuların və klubların bir masa arxasında əyləşib orta məxrəcə gəlməsini tövsiyə edir".

"Unikal" qəzeti xəbər verir ki, bu nu Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev deyib.

Qurum rəsmisi sözləşməsi iyul ayına qədər olan futbolçuların mövsüm bitənə qədər komandalarında qalmaları yönündə işlər aparıldığını



söyləyib: "AFFA və PFL bununla bağlı işlər görür, klublara məlumat-

lar verir. Futbolçuların mövsüm bitməmiş komandanı tərk etməmələri tövsiyə olunur. Çünki müqavilə imzalananda il deyil, futbol mövsümü nəzərdə tutulur. Mövsüm hələ bitməyib, bunda da klubların günahı yoxdur. AFFA-nın müvafiq departamentləri bununla bağlı işlərini davam etdirirlər, müzakirələrimiz gedir. Klublar da məlumatlandırılır".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 8 klubun ümumilikdə 100-dən çox futbolçusunun müqavilə müddəti yayda başa çatacaq.

Yüngül atletika üzrə Avropa Çempionatı ləğv olunub

Yüngül atletika üzrə 2020-ci il Avropa çempionatı koronavirus pandemiyası səbəbilə ləğv olunub.

"Unikal" qəzeti "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Avropanın Yüngül Atletika Assosiyasının vitse-prezidenti Dobromir Karamarinov deyib.

Vitse-prezidenti bildirib: "Təəssüf hissi ilə Parisdə Avropa çempionatının ləğv olunduğunu bildirmək məcburiyyətindəyik. Biz ümid edirdik ki, bu çətin ildə idmançıların böyük bir yarışda iştirak etmək imkanı olacaq".

Yarışın təşkilat komitəsinin rəhbəri Jan Qarsiya isə vurğulayıb ki, turniri keçirmək istəyinə baxmayaraq, insanları əlavə riskə atmağın mənası yoxdur.

Qeyd edək ki, yüngül atletika üzrə Avropa Çempionatı 26-30 avqustda Parisdə

Bu turnirin təsnifat mərhələsi final nəticələri kimi qəbul edildi



Beynəlxalq Gimnastika Federasiyası Koronavirus (COVID-19) pandemiyası səbəbindən ləğv edilən idman gimnastikası üzrə Dünya Kuboku ilə bağlı qərar qəbul edib.

"Unikal" qəzetinin məlumatına görə, təşkilatın İcra Komitəsinin

video-konfrans vasitəsilə keçirilmiş iclasında kubokun 12-13 mart tarixlərində baş tutmuş təsnifat mərhələsində idmançıların qazandıqları xalların final nəticələri kimi qeydə alınması qərarı verilib.

Beləliklə, yarışın alətlər üzrə medalçıları aşağıdakı kimi müəyyənləşib:

Kişi idman gimnastikası

Sərbəst hərəkətlər

1. Elqamal Abdelrəhman (Türkiyə) - 14.733

2. Prokopev Kiril (Rusiya) - 14.733

3. Kərimi Milad (Qazaxstan) - 14.666

Dəstəli at

1. Venq Hao (Çin) - 15.433

2. Sugino Takaaki (Yaponiya) - 14.600

3. Keyxa Səidreza (İran) - 14.500

Halqalar

1. Petronias Elefterios (Yunanıstan) - 15.100

2. Liu Yanq (Çin) - 15.000

3. Lan Xinqyu (Çin) - 14.933

Dayaqlı tullanma

1. Şin Jevan (Cənubi Koreya) - 14.883

2. Medvedyev Andrey (İsrail) - 14.666

3. Radivilov İqor (Ukrayna) - 14.649

Paralel qollar

1. Yu Hao (Çin) - 15.000

2. Poliaşov Vladislav (Rusiya) - 14.900

3. Arıcan Ferhat (Türkiyə) - 14.475

Turnik

1. Samiloğlu Ümit (Türkiyə) - 14.266

2. Rostov Aleksey (Rusiya) - 14.233

Qadın idman gimnastikası

Dayaqlı tullanma

1. BelakTeja (Sloveniya) - 14.199

2. Devilar Kolin (Fransa) - 14.150

3. Nekrasova Marina (Azərbaycan) - 14.133

Müstəlif hündürlüklü qollar

1. Fan Yilin (Çin) - 15.133

2. İliakova Anastasiya (Rusiya) - 14.766

3. Andrade Rebekka (Braziliya) - 14.233

Gimnastika tiri

1. Aşikava Urara (Yaponiya) - 13.850

2. Andrade Rebekka (Braziliya) - 13.800

3. Baçinska Anastasiya (Ukrayna) - 13.500

Sərbəst hərəkətlər

1. Mori Lara (İtaliya) - 13.266

2. Ferrari Vanessa (İtaliya) - 12.966

3. Russo Odri (Kanada) - 12.833

3. Zonderland Epke (Niderland) - 14.233

Prosineçkidən Azərbaycan millisi ilə bağlı açıqlama

Türkiyənin "Kayserispor" klubunun baş məşqçisi Robert Prosineçki Azərbaycan millisindən təklif alması ilə bağlı yayılan iddialara cavab verib.

"Unikal" qəzeti xəbər verir ki, 51 yaşlı mütəxəssis, "sport.avaz.ba" saytına müsahibəsində yenidən Azərbaycan millisinin baş məşqçisi olacağı ilə bağlı xəbərləri yalanlayıb:

"Bunları kimin yazdığını bilmirəm, belə bir məsələ yoxdur. Azərbaycan millisindən heç kimlə danışmamışam. Bu xəbərlərin reallıqla əlaqəsi yoxdur".

Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.

Kaka 100 milyon avroya "yox" deyib

Braziliya milli komandasının keçmiş futbolçusu Kaka 2009-cu ildə "Mançester Siti"-dən təklif alıb.

"Unikal" qəzeti xəbər verir ki, bu barədə keçmiş yarımmüdafiəçinin agenti Qaetano Paolilyo İtaliya mətbuatına açıqlamasında deyib:

"Milan" nümayəndələri mənə Kaka üçün təklif olduğunu demişdi. "Mançester Siti" onun üçün 100 milyon avro ödəyirdi. Ancaq Kakayla danışdım və o, "Milan"-da qalmaq istədiyini üçün bu təklifi dərhal rədd etdi. Sonra Kaka milli komandanın oyunları üçün Braziliyaya getdi və ondan xəbərsiz, "Milan" nümayəndələri onu "Real"a satdılar".

Karyerası ərzində "Milan", "Real", "Orlando Siti" kimi klublarda çıxış edən Kaka, 92 dəfə də Braziliya yığmasının formasını geyinib.



Koronavirusa yoluxan futbolçunun vəziyyəti ağırlaşdı

Fransanın "Montpellier" komandasında oynayan 23 yaşlı yarımmüdafiəçi Junior Sambia, heftənin əvvəlində koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

"Unikal" qəzeti xarici mətbuata istinadən xəbər verir ki, futbolçunun vəziyyətinin ağırlaşması səbəbiylə reanimasiyaya alındığı bildirilib.

Fransa mətbuatında yer alan xəbərə görə, Sambia, Fransa Liqasında koronavirusa tutulan ən gənc futbolçu olub. Müdafiədə orta mövqedə oynayan fransalı futbolçu bu mövsüm komandası ilə 22 qol və 1 assist edib.

"Xalqın pis günündə ancaq şou-biznes küçələərə düşdü" – Xatirə İslam

"Sosial şəbəkələrdə yazılan mənfi rəylər insanın qəlbinə dəyir. Ədalət Şükürov demişkən, heç kim pulu elə-belə gətirib cibimizə qoymayıb".

Bu sözləri müğənni Xatirə İslam "Bizimləsən" proqramında qonaq olarkən deyib. Sənətçi tez-tez sosial şəbəkələrdə tənqidlərə məruz qaldığını bildirib:

"Biz də əziyyət çəkmişik! Bu gün yediyimiz çörək zəh-

mətimizin bəhrəsidir. Həmin çörəkdən bir tikə kiməsə veririkse, bu, bizim vicdanımızdan irəli gəlir. Buna ancaq "çox sağ ol" demək lazımdır.

Elə şeylər yazırlar ki... Hələ "hər şeyi sizə xalq edib" deyirlər. Xalq bizə durduğumuz yerdə pul verməyib. Əziyyətimizin qarşılığı olub. Elə xalqın pis günündə ancaq sənət insanları: müğənnilər, prodüserlər, aparıcılar küçələərə düşdü".



"Bir kraliça obrazı ilə aktrisa olmaq olmur" - Naibə Allahverdiyeva

"Son vaxtlar efirdə az-az görünməyimi deyirlər. Hər verilşə getmək istəmirəm. Proqramlara seçib çıxıram. Efirdə intriqalar, qalmaqallar etmək tamaşaçıya heç nə vermədi. Bunlar efirdən yığışdırılmalıdır. Sensura lazımdır. Mədəni bir cəmiyyət yaranmalıdır. Gərək qalmaqalları təbliğ etməyə".



Bu sözləri Xalq artisti Naibə Allahverdiyeva İnstagram-da canlı yayımda deyib. İzləyicilərinin suallarını cavablandıran aktrisa efirlərdə görünməməsinin səbəbini açıqlayıb.

Allahverdiyeva heç bir serialda rol almamasından da söz açıb. O bildirib ki, maraqlı ssenari axtarışındadır:

"Peşəkar ssenarist, rejissorla işləmək istəyəyəm. Serial arzusundayam. Buradan rejissorlara deyirəm, mənə təkliflər göndərin. Heç qonorarın nə qədər olacağına da baxmaram. Düzdür, pul önəmlidir, amma gözəl ssenari olsa miqdarına əhəmiyyət verməyəcəm. Çəkilişlər üçün darıxmışam, yeni obrazla tamaşaçı qarşısına çıxmaq istəyirəm. Rejissorlar, bizim kimi aktyorlardan istifadə edin, sonra peşman olacaqsınız.

Aktrisa hər obrazı oynamamalıdır. Bir kraliça obrazına görə aktrisa olmaq olmur. Bundan əvvəl "Qardaşlar" serialında rol alırdım. Youtube-da şərhləri oxuyurdum, nələr yazırdılar. Oturum bütün şərhləri oxuyan biriyəm. Mən də insanam, təsir edir, yazdıqlarınıza fikir verin".

Sevgi ilə bağlı suala aktrisa "Dünyanı gözəllik yox, məhəbbət xilas edəcək. Məhəbbətin özü gözəllikdir" cavabını verib.

Nazənin: "Övladımızın boğazından kəsib yardım edirik, söyürlər"

Müğənni Nazənin Salayeva təhqirlərə məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sənətçi "Bizimləsən" proqramına qonaq olarkən məlumat verib.

İfaçı bildirib ki, xüsusi karantin rejimində 100-dən çox ailənin qida ehtiyatını öz üzərinə götürüb. Lakin Nazənin yardım üçün ona yazan şəxslərə cavab verə bilmədiyi üçün qeyri-etik sözlərlə üzləşdiyini deyib: "Övladımızın, ailəmizin boğazından pul kəsib ürəkdən etdiyimiz bir yardım aksiyasıdır. Vicdan borcumuzdur.

Amma anlaşılmazlıqlar olur. Mənə İnstagramda, votsapda yazırlar. Cavab vermərəmsə, söyüş, qarğış yazırlar. Artıq telefonumu da işlət-



mirəm. Xahiş edirəm, yardım üçün çıxdığımız yolda bizi

peşman etməyin. İnsanı həvədən salırsız, belə etməyin".

"53 yaşım ilə fəxr edirəm" - Məleykə

"Allah bu yaşı mənə qismət etdi. 53 yaşım ilə fəxr edirəm. Allah mənə qocalığı da nəsis etsin. Heç vaxt yaşımı gizlətməmişəm".

Bu sözləri Xalq artisti Məleykə Əsədova "ATV səhər" proqramının virtual qonağı olarkən qeyd edib. Bu gün ad gününü qeyd edən məşhur aktrisa özü ilə bağlı arzularını söyləyib. Sənətçi bildirib ki, qızı Güler onun üçün ilk dəfə tort bişirib: "1967-ci ildə yağışlı bir gündə dünyaya gəlmişəm. Anam deyirdi ki, yağış yağanda səni sel gətirib. Canım sağ olsun, yeni obrazlar yaradım. Ən böyük arzum qızımın toyunu görmək, nəvələrimi qucağıma almaqdır. Qoy gecə 12-də nəvələrim məni təbrik etsin! Məni Məleykə Əsədova edən tamaşaçı alqışı əksik olmasın.

İnanın, fanatlarımin əksəriyyəti evdən çıxıbilmir deyə evində şamlarla adı yazıb fotoalarını mənə göndərirlər. Ad günümü evlərinde qeyd edirlər. Sağ olsunlar! Qızım isə mənim üçün kağız üzərində maraqlı ürək sözlərini yazıb və ilk dəfə tort bişirib".

